

AZƏRBAYCAN DİLİ

tədris dili

DƏRSLİK

II hissə

5





AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNI

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınlı məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Layihə



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Layihə

RAFİQ İSMAYILOV, ŞƏHLA ZAHİDOVA, ÜLKƏR NURULLAYEVA, AYSEL XANALIYEVA, REYHAN HƏBİBLİ

AZƏRBAYCAN DİLİ

tədris dili

Ümumi təhsil müəssisələrinin 5-ci sinifləri üçün
Azərbaycan dili fənni üzrə dərslik
(2-ci hissə)



©Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International
lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az
saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən
sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstiqad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi
trm@arti.edu.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

İÇİNDEKİLƏR

bölme
5

Özünə inan

Mövzu	Dil qaydaları	
Fəsil 1 Ala-bəzək torba	Əsas və köməkçi nitq hissələri	6-11
Fəsil 2 Əlvida, "bilmirəm"!	İsim. Toplu isimlər	12-17
Fəsil 3 Elektron ünvanım olsayıdı...	İşmin mənsubiyətə görə dəyişməsi	18-21
Fəsil 4 Sonuncu düym	İşmin şəxse görə dəyişməsi	22-27
Ümumiləşdirici təkrar		28-29

bölme
6

Səyahət

Mövzu	Dil qaydaları	
Fəsil 1 Balaca Qara Balıq	Sifət	30-35
Fəsil 2 Səyahətnamə	Say	36-42
Fəsil 3 Qadın səyyahlar	Feil	43-49
Fəsil 4 Azərbaycan səyyahlarının gözü ilə	Zərf	50-55
Ümumiləşdirici təkrar		56-57

bölme
7

İdman və sağlamlıq

Mövzu	Dil qaydaları	
Fəsil 1 Fiziki məşqlər və insan orqanizmi	Təsriflenmeyən feillər. Məsdər	58-63
Fəsil 2 Çempion ola bilərəm?	Feili sifət və feili bağlama	64-69
Fəsil 3 İdmançı xarakteri	Əvəzliyin məna növləri	70-75
Fəsil 4 Marafon: Afinadan Bakıya	İsimləşmə və sifətləşmə	76-81
Ümumiləşdirici təkrar		82-83

bölme
8

Tarixdə qadınlar

Mövzu	Dil qaydaları	
Fəsil 1 Qədim türklərdə qadınlar	Söz birləşmələri	84-89
Fəsil 2 Sara xatun	Frazeoloji birləşmələr	90-95
Fəsil 3 Savadlı qadın – savadlı millət	Cümə üzvləri	96-101
Fəsil 4 Ciğır açan qadınlar	Sadə və mürəkkəb cümlələr	102-105
Ümumiləşdirici təkrar		106-107
İzahlı sözlük		108-109

KİTABINIZLA TANIŞ OLUN

Dərsliyin müxtəlif bölmələrində təkrar olunan başlıqlarla – rubrikalarla qarşılaşacaqsınız.

Söz boğası

Oxuduğunuz mətnlərdə rast gəldiyiniz yeni söz və ifadələrlə tanış edir.

Söz ehtiyatı

Mətndə rast gəlinən yeni söz və ifadələrlə bağlı tapşırıqlar verilir.

Nə anladın?

Mətndəki fakt və hadisələrlə bağlı suallar verilir.

Düşün və cavab ver

Mətndəki obraz və hadisələrə münasibət bildirmək, əsas fikri müəyyənləşdirmək tapşırılır.

Dinləmə

Dinlədiyiniz mətnlə bağlı sual və tapşırıqlar verilir.

Yazı

Oxuduğunuz və ya dinlədiyiniz mətnin mövzusu ilə bağlı yazı tapşırıqları verilir.

Araşdırma-təqdimat

Mövzu ilə bağlı araştırma aparmaq və təqdimat etmək tapşırılır.

Glossari

..

Azərbaycan dili fənni ilə bağlı terminlərin izahı verilir.



Diqqət et

Nitq bacarıqları üzrə müxtəlif məlumat və tövsiyələr verilir.

Yadda saxla

Dil qaydaları ilə bağlı nəzəri bilgilər təqdim olunur.

1-ci
fəsil

1a Aşağıdakı sualları cavablandırın və cavablarınızı müzakirə edin.

1. Təqdimat etməkdən xoşunuz gəlir, yoxsa təqdimati dinləməkdən?

- a. Təqdimat etməkdən xoşum gəlir.
- b. Təqdimati dinləməkdən xoşum gəlir.

2. Təqdimat zamanı dinləyənlərlə göz teması qurursunuzmu?

- a. Bəli, dinləyənlərin görünə baxarkən həvəslənirəm.
- b. Xeyr, dinləyənlərin görünə baxmaqdan çəkinirəm.

3. Dinləyənlər sizə qulaq asmayanda nə edirsiniz?

- a. Onların diqqətini özümə cəlb etməyə çalışıram.
- b. Həvəsdən düşürəm.

4. Çıxışdan əvvəl və təqdimat zamanı hansı hissələri keçirirsiniz?

- a. Diqqət mərkəzində olduğuma görə qürur hissi keçirirəm.
- b. Həyəcanlanıram, çünki səhv danışmaqdan qorxuram.



Ala-bəzək torba

Məğlubiyyətin əsas səbəbi ümidsizlik və qorxudur.

Uill Rocers

Aygün çalışqan qız idi, amma həmişə içində bir qorxu var idi. İstənilən işə başlayanda ağlına gələn ilk fikir bu olurdu: "Alınmayacaq. Mən bacaran iş deyil". Evdə də belə idi, həyətdə də, məktəbdə də. Qrup işləri, kollektiv müzakirələr zamanı növbə ona çatanda ağızına su alıb dururdu. Ondan söz qoparmaq müşkül məsələ idi. Çünki daim beynində bir fikir dolaşırdı: "Birdən səhv deyərəm, mənə gülərlər". Artıq beşinci sinifdə oxuyurdu, amma bu müdhiş **xof** onu tərk etmirdi.

Bir gün axşam dərslərini hazırlayırdı. Müəllim yaşadıqları şəhərdəki tarixi abidələr haqqında məruzə hazırlamağı tapşırmışdı. Aygün internetdən tapdığı **məlumatları** dəftərində qeyd edə-edə düşünürdü: "Nə faydası?! Məndən məruzəçi olar? Dilim topuq vuracaq. Uşaqlar gülüşəcəklər".

Birdən arxadan kimsə əlini onun ciyninə qoydu.

– Deyəsən, məruzə hazırlayırsan, –
deyə ata dəftərdəki qeydlərə baxdı. –
Maraqlıdır... Yəqin ki, hamının
xoşuna gələcək...



– Doğrudan?.. Amma kaş məruzəni mən hazırlayadım, çıxışı isə başqası edəydi.
 – Niyə belə düşünürsən?
 – Nə bilim, ata... Özümlə bacara bilmirəm.
 Ata otaqdan çıxdı, çox keçmədən əlində ala-bəzək torba geri qayıtdı.
 – Gəl səninlə bir oyun oynayaq, qızım, – dedi. – Bu torbanın içində səkkiz dənə kiçik şar var: dördü qırmızı, dördü mavi. Torbaya baxmadan əlini salıb dörd şar çıxar. Əgər dördü də qırmızı olsa, sabah dərs başlayan kimi müəllimdən sənə söz verməsini xahiş edərsən.

Oyunun şərti Aygünə maraqlı gəldi, gülərək dedi:

– Ay ata, eyni rəngli dörd şarın çıxməq ehtimalı çox azdır ha!
 – Raziyam, amma hər şey mümkündür.

Aygün çəkinə-çəkinə əlini torbaya salıb bir şar çıxardı. Şar qırmızı rəngdə idi. Sonra daha iki şar çıxardı və təəccübən gözləri böyüdü: onlar da qırmızı rəngdə idi.

– Ola bilməz! – Aygün həyəcanla dilləndi. – Torbada beş şar qalır. İndi gəl bunların içindən qırmızını tap çıxar...

Aygün inamsız halda bir daha cəhd etdi və yenə də qırmızı şar çıxardı. O, yerindəcə donub qalmışdı. Birdən sifəti dəyişdi. Şübhə dolu nəzərlərlə bir atasına, bir torbaya baxdı. Atası gülümsünüb dedi:

– Birdən elə bilərsən, səni aldatmışam?!
 O, əlini torbaya salıb qurdalandı və oradan dörd mavi şar çıxardı:

– Gördün?

Həmin gecə səhərə qədər Aygünün otağından səs gəlirdi. Atasının da gözünə yuxu getmirdi. Bilirdi ki, qızı güzgü qarşısında sabahkı məruzəyə hazırlaşır.

Səhər tezdən Aygün evdən çıxanda atası soruşdu:

- Sözümüz sözdür?
- Əlbəttə.
- Aygün, sinifdə güvəndiyin dostun kimdir?
- Leyli!
- Məruzə edəndə çalış onun üzünə bax.

...Axşam Zərifə müəllim Aygünün anasına zəng etdi:

– Bu gün Aygün hamını təəccübləndirdi. Gözəl məruzə etdi. Siz onun jest və mimikalarını görəydiniz!.. Hələ auditoriya ilə qurduğu göz temasını demirəm... Sanki beynəlxalq konfransda çıxış edirdi. Çox sevindim. Nəhayət ki, Aygün natamamlıq kompleksinə qalib gəldi...



Söz boğası:

- müdhiş • xof • müşkül
- ehtimal • auditoriya • konfrans

Glossari

Natamamlıq kompleksi – fikir və hərəkətlərində yanlışlığa yol verəcəyini düşünən insanların keçirdiyi utancaqlıq və özündən narazılıq hissi.

...On dörd il sonra.

Hamı dağılışdı. Aygün anasının boynunu qucaqladı, ağarmış saçlarını sığalladı:

– Atamın yeri həmişə görünəcək. Özünü ələ al, ana. Həyatdır, nə etmək olar?!

İstəyirsən, alboma baxaq, ikilikdə onu yad eləyək.

– Yaxşı olar. Atanın dolabındadır albom.

Aygün dolabdan albomu götürəndə gözü ala-bəzək torbaya sataşdı. Torba ona tanış gəldi.

– Ana, bu nə torbadır belə? Çox tanış gəlir.

– Hə, yadına düşmədi? Bilsəydin, bu torba sənin həyatını necə dəyişdirib, onu unutmazdın.

Aygün uşaqlıq xatırələrini beynində canlandırmağa çalışdı:

– Dayan, dayan... Nə isə yadına düşür... Qırmızı şar, mavi şar... – deyib torbanı açaraq üzüshağı çevirdi. Divanın üstünə səkkiz qırmızı şar düşdü.

– Aaaa... Axı torbada dörd mavi şar da olmalı idi... Atam mənə göstərmişdi...

Ana torbanı çevirərək içindəki balaca zənciri açdı, oradan mavi şarları çıxardı:

– Bu oyunu sənilə oynamaq üçün o, bir ay çalışmışdı. Xüsusi torba tikdirmişdi. Bir fokusçu tanışı ilə xeyli məşq etmişdi. Eh, ay qızım, sənin atan elə-belə adam deyildi...

Aygün mavi, qırmızı şarları ovcuna aldı. Anası göz yaşlarını görməsin deyə üzünü yana çevirdi...

Rafiq Ələkbəroğlu



Söz ehtiyatı

b “Söz boğçası”ndan nöqtələrin yerinə uyğun gələn sözü seçin.

1. Meşədən gələn ... səslər insanı vahiməyə salırdı.
2. Yarışın sonuna beş dəqiqə qalmış hesabı bərabərləşdirmək ... məsələ idi.
3. ... iştirakçıları fasıləyə çıxdılar.
4. Belə ... etmək olardı ki, sabahkı sərgi də maraqla qarşılanacaq.

c “Xof” sözü ilə yaxınmənalı olan sözləri müəyyən edin.

1. vahimə; 2. heyrət; 3. qorxu; 4. hiddət; 5. dəhşət.

ç “Natamamlıq kompleksinə qalib gəlmək” ifadəsini necə başa düşürsünüz?

Nə anladın?

2a Mətnə görə düzgün fikirləri müəyyən edin:

1. Aygün məruzə hazırlamaqda çətinlik çəkirdi.
2. Aygün üçün ətrafdakıların onun haqqında fikri çox önməli idi.
3. Ata torbadan çıxan sonuncu şarın da qırmızı rəngdə olacağından əmin deyildi.
4. Atanın planından Aygünün anası xəbərsiz idi.
5. Atası vəfat edəndə Aygün 25-26 yaşlarında olardı.

Düşün və cavab ver

b Sizcə, nə üçün ata məruzə edərkən Leyliyə baxmağı tövsiyə etdi?

c “Ala-bəzək torba” mətninin əvvəlində verilən epiqrafi mətnin məzmunu ilə necə əlaqələndirərdiniz?

Glossari

• **Epiqraf** – əsərin və ya onun hissələrinin əvvəlində verilən hikmətamız cümlə. Epiqrafin ifadə etdiyi fikir, adətən, əsərin ideyası ilə bağlı olur.

ç Mətdə altından xətt çəkilmiş cümlələrə diqqət yetirin. Sizcə, nə üçün bu cümlələrin əvvəlində üç nöqtə qoyulub?

d Aşağıdakı yarımbaşlıqları əlavə etməklə “Ala-bəzək torba” mətnini genişləndirin.

- Aygünün təqdimatı
- Aygünün həyatda uğurları

Dinləmə


3a “Demosfen” mətnini dinləyin. Suallara cavab verin.

1. Demosfenin ilk çıxışı necə qarşılandı?
2. Demosfenin hansı qüsurları var idi?
3. Məşhur natiq qüsurlarından necə xilas oldu?
4. Demosfenin bədii portretini təsvir edin.

b “Ala-bəzək torba” və “Demosfen” mətləri üçün ortaq cəhətləri müəyyən edin.

Yazı

c Plan tərtib etməklə “Demosfen” mətninin qısa məzmununu yazın.



Əsas və köməkçi nitq hissələri

- 4 a** “Axı torbada **dörd** mavi **şar** da olmalı idi” cümləsində fərqləndirilmiş hansı sözlərin leksik mənası var? Həmin sözlərin leksik və qrammatik mənalarını izah edin.

Yadda saxla Əsas nitq hissələri

Hər bir söz müəyyən nitq hissəsinə aid olur. Nitq hissələri iki qrupa ayrılır: əsas və köməkçi. Əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənası var.

İsim, sifət, say, əvəzlik, feil və zərf əsas nitq hissələridir.

Əsas nitq hissələrini köməkçi nitq hissələrindən fərqləndirən xüsusiyyətlər:

1. Leksik mənası olur. Məsələn: *ehtimal – bir şeyin baş verə bilməsi, mümkünluğu*.
2. Müəyyən suala cavab verir. Məsələn: *dəftər – nə?*, *yaşıl – necə?*
3. Müstəqil cümlə üzvü olur: Məsələn: *Mən (mübtəda) məktəbliyəm (xəbər)*.
4. Şəkilçi qəbul edir: *kitab-in, məktəb-lər, qaç-ır*.

- b** Nöqtələrin yerinə müvafiq suala cavab verən söz yazmaqla cümlələri tamamlayın. Həmin sözün hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.

1. Havaya rəngbərəng (nə?) buraxıldı.
2. ... (kim?) Neft Daşlarında işləyir.
3. Dünəndən yağan ... (necə?) qar gediş-gəlişi çətinləşdirmişdi.
4. Uşaqlar tədbirə tamaşa etmək üçün ... (haraya?) daxil oldular.
5. Yeni filmi hamımız ... (nə etdik?).

- c** Sözləri aid olduğu qrammatik məna ilə uyğunlaşdırın.

- | | |
|-------------------|---|
| 1 şipşirin | a Hərəkətin tərzini bildirir. |
| 2 biz | b Çoxaltma dərəcəsində işlənən sifətdir. |
| 3 maraqla | c Konkret isimdir. |
| 4 çiçək | ç Şəxs əvəzliyidir, ismi əvəz edir. |

- ç** **Qruplarla iş.** Verilmiş cümlələrdə altından xətt çəkilmiş sözlərin leksik və qrammatik mənalarını müəyyən edin.

I qrup:

1. Meydanda çoxlu bayraqlar var idi.
2. Cavan ağac böyüdü.

II qrup:

1. Uzaqdan həzin musiqi eşidilirdi.
2. Beş qız zalda tədbirə hazırlaşırıdı.

III qrup:

1. Arzu beşinci sırada oturmuşdu.
2. Qızmar günəş ətrafi isidirdi.

IV qrup:

1. Bakı qədim tarixi abidələrlə zəngindir.
2. Atam mənə üç qələm aldı.

- 5a** “Ay ata, eyni rəngli dörd şarın çıxmaq ehtimalı azdır ha!” cümlesiində hansı sözlərə sual vermək olmur?

Yadda saxla Köməkçi nitq hissələri

Köməkçi nitq hissələri bunlardır: *qoşma, bağlayıcı, ədat, modal sözlər, nida*.

Bu nitq hissələrinin yalnız qrammatik mənası olur. Onlar cümlədə müəyyən funksiyani yerinə yetirir:

1. Qoşma sözlərə qoşularaq müəyyən məna çaları yaradır.

Biz evə kimi (məsaflə) piyada getdik.

2. Bağlayıcı həm sözlər, həm də cümlələr arasında əlaqə yaradır.

Qardaşım və mən gəzintiyə çıxmaq istədik, amma yağış imkan vermədi.

3. Ədat sözlərin və ya cümlənin təsir gücünü artırır.

Təkcə sənə güvənirəm, axı sən mənim ən etibarlı dostumsan.

4. Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirir.

Nəhayət, şad xəbər ölkəyə yayıldı və bu gün, şübhəsiz, xalqın tarixinə yazılmacaq.

5. Nidanın funksiyası hiss-həyəcan ifadə etməkdir.

Ay oğul, böyük hünər göstərdin, ahsən!

- b** Köməkçi nitq hissələrini müəyyən edin. Onların cümlədəki funksiyasını şərh edin.

1. Əli və Sənan dostdurlar.
2. Bəh-bəh, gözəl havadır!
3. Bəlkə, bu gün biz də görüşək?
4. Yağış səhərə qədər kəsmədi.
5. Ən çətin tapşırığı yerinə yetirdim.

Glossari

• **Funksiya** – vəzifə, rol, fəaliyyət dairəsi.

- c** Dördündən biri fərqlidir:

- | | | | |
|--------------|----------|----------|----------|
| 1. a. məktəb | b. lakin | c. oğlan | ç. əsgər |
| 2. a. ancaq | b. qələm | c. otaq | ç. arzu |
| 3. a. həyət | b. ki | c. fikir | ç. parça |

- ç** Nöqtələrin yerinə uyğun köməkçi nitq hissəsi yazımaqla cümlələri tamamlayın. Həmin sözlərin cümlədəki vəzifəsini izah edin.

1. ... böyük sərvət saqlamlıqdır.
2. Üç gündən ... kitab sərgisi başa çatdı.
3. Bakıdan ... rayonlardan xeyli qonaq var idi.
4. Havalarda ... soyuq keçirdi, ... ağaclar çiçəkləmirdi.
5. Dərsdən ... tədbir müzakirə olundu.
6. ... hamı razılığa gəldi.

1a Xarakterinizdəki hansı cəhətləri dəyişmək istərdiniz? Səbəbini izah edin.

Əlvida, “bilmirəm”!

Bizə dərs deyən müəllimlər arasında ən çox sevdiyim Günay müəllimdir. Hətta mənim rəfiqələrimdən bir neçəsi ona oxşamağa çalışır, onun kimi müəllim olmaq istəyir. Günay müəllim hər bir fikri bizə elə tərzdə çatdırır ki, biz dərhal onu anlayır və dediklərinə əməl etməyə can atırıq.

Budur, ilk dərs gündür. Səbirsizlikə Azərbaycan dili dərsini gözləyirik. Nəhayət, Günay müəllim sınıfə daxil olur. Həmişəki kimi, üz-gözündə səmimiyyət, dodağında təbəssüm... Hamıda xoş ovqat yaradan təbəssümü heç vaxt simasından əskik olmur. Adama elə gəlir ki, Günay müəllim tamamilə qayğısız həyat sürür. Ancaq, yəqin ki, belə ola bilməz. Sadəcə, o, qayğılarını qapı arxasında qoyub sınıfə daxil olur...

Günay müəllim tətil təəssüratlarını soruşdu. Onun komplimentləri ürəyimizcə oldu. Oğlanlara böyüdüklərini, qızlara çox gözəl olduğunu dedi.

Sonra dərsin mövzusuna keçdi:

– Bugünkü dərsimiz...

Sözünə ara verib bir qədər düşündü. Sonra dedi:

– Bunu sonda birlidə müəyyən edərik. İndi isə mən sizə vərəqlər paylayacağam. Siz orada “Nəyi bacarmıram?”, “Nəyi bilmirəm?” suallarına cavab verməklə ən zəif cəhətlərinizi qeyd edərsiniz.

Mən bir xeyli qarşımıdakı ağ vərəqə baxıb fikrə daldım. Heç vaxt öz zəif cəhətlərim haqqında düşünməmişdim.

Nəhayət, birinci cümləmi yazdım: “Məsələnin tənliyini qura bilmirəm”.

Bir az da düşündükdən sonra bir-birinin ardınca yazmağa başladım:

“Sınıf qarşısında sərbəst çıxış edə bilmirəm”;

“Küsdüyüüm rəfiqəmlə barışmaq üçün ilk addımı ata bilmirəm”;

“Aytən kimi rəqs etmək istəyirəm, amma bacarmıram”...

Artıq səhifənin yarısını çoxunu yazmışdım. Öz-özümə düşündüm: “Mənim nə qədər zəif cəhətim varmış!..” Başımı qaldıranda gördüm ki, bütün uşaqlar ciddi şəkildə qeydlər aparırlar.



Hətta Günay müəllim də nəsə yazırıdı. O, yazısını bitirib dedi:

– Kifayətdir. Yazınızı imzalamamağa ehtiyac yoxdur. Bu sorğu **anonim** keçirilir. Vərəqləri iki qatlayın. Ürəyiniz istəsə, bir-birinizi paylaşa bilərsiniz. Sonra vərəqləri bu qutuya atın, – deyib masanın üstünə bir qutu qoydu.

Mən sinfə göz gəzdirdim... Zəif cəhətlərimi kimə etiraf edə bilərdim ki?..

Elə bu vaxt Günay müəllim mənə yaxınlaşdı və yavaşca dedi:

– Nigar, yazınızı mənimlə dəyişmək istayırsən?

Əvvəlcə özümü itirdim. Sonra isə sevinc və qürur hissi keçirdim. Vərəqlərimizi dəyişdik. Sevimli müəllimimin yazdıqlarını oxuduqca onu daha yaxından tanımağa başlayırdım:

“Başladığım elmi işi tamamlaya bilmirəm”;

“Bəzən həftələrlə ata-anama baş çəkməyə vaxt tapa bilmirəm”;

“Oğlumu ərköyün böyüdüürəm. Onunla kifayət qədər ciddi rəftar edə bilmirəm”;

“Sinfimin ən qapalı xarakterli uşağı Oqtaydır. Onun qəlbinə yol tapa bilmirəm”.


Qutuya vərəqi sonuncu atan mən oldum. Gözüm müəllimə sataşdı, bir-birimizə baxıb gülümsədik.

Günay müəllim qutunun ağını örtüb ayağa qalxdı və dedi ki, onun arxasında gedək.

Hamımız maraq içində məktəbin çıxış qapısına tərəf yollandıq. Müəllim oğlanlardan birini bel gətirmək üçün təsərrüfat otağına göndərdi.

Biz idman meydançasının yanındaki ağacliğa çatdıq. Müəllim hər tərəfə qol-budaq atmış irigövdəli bir ağacın yanında dayanıb oğlanlara çala qazmağı tapşırdı. Sonra qutunu çalaya qoydu və bizə çalanı torpaqla doldurmağı tapşırdı. Çox keçmədi ki, “bilmirəm”lərlə dolu qutu torpağın altında görünməz oldu.

Ətrafa dərin sükut çökdü. Hər kəs yarım saat əvvəl qeyd etdiyi zəif cəhətlər haqqında düşünür, sanki ürəyində onlarla vidalaşırıdı.



Nəhayət, Günay müəllim sükutu pozdu:

– Uşaqlar, “bilmirəm”lər hamımızın dilində var. Evdə də, məktəbdə də bu sözü tez-tez səsləndiririk. Bu gün isə biz “bilmirəm”lərlə vidalaşırıq. İnanıram ki, siz onu “bilirəm”, “bacarıram”larla əvəz edəcəksiniz.

Hamı heyranlıqla Günay müəllimə baxırdı...

Sinfə qayıtdıqdan sonra Günay müəllim təklif etdi ki, bugünkü dərsin adını müəyyən edək. Müxtəlif təkliflər oldu:

- Bacarıqsızlığa əlvida!
- Yaşasın “bilirəm”!
- Əlvida, “bilmirəm”!

Adı nə olur olsun, bu dərs ömrüm boyu yadımdan çıxmayacaq. Başqa uşaqları deyə bilmərəm, amma mən bundan sonra “bacarmıram” sözünü dilimə gətirməyəcəyəm. Bu sözü unutmaq üçün əlimdən gələni edəcəyəm.

Rafiq İsmayılov

Söz ehtiyatı

b “Anonim” sözünü hansı sözlə işlətmək olar?

- a. sirr b. xəyal c. məktub d. tədbir

• Oxuduğunuz hekayəyə “anonim əsər” demək olarmı? Cavabınızı əsaslandırın.

Düşün və cavab ver

c Günay müəllimin keçdiyi dərsi təhlil edin.

- Bu dərsdə müəllimin məqsədi nə idi?
- Dərs hansı mərhələlərdən ibarət idi?
- Müəllim öz məqsədinə çata bildimi? Cavabınızı əsaslandırın.

ç Nə üçün Günay müəllim sorğunu anonim keçirdi?

d Mətndə altından xətt çəkilmiş cümlələri bir daha oxuyun. Nigarın keçirdiyi hisslerin səbəbini izah edin.

2a Cümlələri davam etdirmək üçün variantlardan birini seçin və seçiminiizi şərh etməklə genişləndirin.

1. Bu əsər mənim xoşuma gəldi, çünkü ...

- a. obrazların daxili aləmi məndə maraq doğurdu.
b. mən də öz zəif cəhətlərim haqqında düşünməyə başladım.

2. Bu əsər xoşuma gəlmədi, çünkü ...

- a. zəif cəhətlərimi mənə xatırlatdı.
b. məncə, qüsurları etiraf etməyin özü zəiflik əlamətidir.

b Sizcə, nə üçün müəllif mətni 1-ci şəxsin dilindən nəql edir?

Glossari

- **Təhkiyə** – bədii əsərdə hadisələri nəql edənin nitqi; dialoqları çıxmaga əsərin bütün mətni.
- **Təhkiyəçi** – əsərdəki hadisələri nəql edən şəxs. Əsərdə təhkiyəçi müəllif (III şəxs) və ya obrazlardan biri (I şəxs) ola bilər.

c Mətni elə nəql edin ki, təhkiyəçi Günay müəllim olsun.

- Günay müəlliminin sinfə daxil olarkən düşüncələrini təsvir edin.
- Öz zəif cəhətləri haqqında yazarkən müəllimin keçirdiyi hissləri təsvir edin.
- Günay müəllimin yazısını Nigarla dəyişməsinin səbəbini izah edin.

3a Sizcə, hər kəs zəif cəhətini etiraf etməyi bacarırmı?

Hansı insanlar xarakterindəki qüsurlardan xilas ola bilər?

Glossari

- **Xarakter** – insanı, obrazı səciyyələndirən xüsusiyyətlərin məcmusu.

b “Güclü xarakter” ifadəsini necə başa düşürsünüz? Oxuduğunuz əsərlərdən güclü xarakteri olan obrazları xatırlayın və fikrinizi əsaslandırın.

Dinləmə

c Müəllimin “Şəxsiyyət və xarakter” mövzusunda söylədiklərini dinləyin. Sizcə, müəllim sıfırları artırmaqla daha hansı xüsusiyyətləri sadalaya bilər?

ç Günay müəllimin keçdiyi “Əlvida, “bilmirəm” dərsi ilə müəlliminizin keçdiyi “Şəxsiyyət və xarakter” dərsini müqayisə edin.
Hansı oxşar cəhətlər var?

Yazı

4a Esse. Xarakterimdəki hansı zəif cəhətə “əlvida” demək istərdim?

- Plan:**
1. Xarakter nədir? Onu necə möhkəmləndirmək olar?
 2. Mənim xarakterim: güclü və zəif cəhətlərim.
 3. Zəif cəhətlərimdən necə xilas ola bilərəm?
 4. Mükəmməl xarakter mənə həyatda nə qazandırar?



İsim

- 5 a** “Əlvida, “bilmirəm” mətnindən verilmiş sözləri cədvəl üzrə qruplaşdırın.
müəllim, dərs, vərəq, ağaclıq, rəfiqə, fikir, qutu, qürur, qapı, məktəb, uşaqlar, oğlan

kim?

nə?

hara?

- b** Verilmiş isimlərin quruluşca növünü müəyyən edin.

*əhang, meydança, təbəssüm, masa, ata-ana, çəki, səhifə, qol-budaq,
dostluq, dodaq, üz-göz, çıxış, kaşfiyyat, torpaq, görüş, sükut*

- c** Hər bir sıraya eyni şəkilçi ilə düzələn isimlər əlavə edin. Söz kökünün hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.

çıxış, gülüş, ..., ...

səmimiyyət, qalibiyət, ..., ...

müəllimlik, meşəlik, ..., ...

- ç** Fərqləndirilmiş isimlərin quruluşca növünü müəyyən edin.

1. a. Şagirdlər *yazı* işini başa çatdırıldılar.
b. İnsanlar *yazı* sevinclə qarşıladılar.
2. a. Köhnə *çaydan* su ilə dolu idi.
b. O, *çaydan* bir qurtum içib sözə başladı.

- d** “Çala” sözünü ismin müvafiq halında işlətməklə cümlələri tamamlayın.
Hər bir cümlədə bu sözün hansı halda olduğunu müəyyənləşdirin.

1. Uşaqların qazdıqları ... hazır oldu.
2. Müəllim qutunu ... qoydu.
3. Onlar ... torpaqla örtdülər.
4. Qutu ... içində görünməz oldu.

- e** Hansı xüsusi isimlərin ilk hərfi kiçik yazılsa, ümumi isim kimi qəbul edilə bilər?

*Çıçək, Arzu, Yaşar, Mehriban, Bahar, Sədaqət, Reyhan, Anar,
Damla, Gözəl, Nərgiz, Coşqun, Mirvari, Azad, Sevinc, Qalib*

- a** Qruplarla iş. Cümlələrdə fərqləndirilmiş isimlərin qrammatik xüsusiyyətlərini müəyyən edin.

I qrup. *Vasif* əldə etdiyi *uğura* görə çox sevinirdi.

II qrup. Yaşadığımız *kənd Kürün* sahilindədir.

III qrup. *Mağazadan* yeni *karandaşlar* aldı.

f Cümlələrin tərkibindəki isimləri seçin. Onların tək və ya cəmdə işləndiyini müəyyən edin.

1. Şagirdlər tapşırıqları yerinə yetirdilər.
2. Ağacın yarpaqları yamyaşıl idi.
3. Çəmənlikdə kəpənəklər, xallı böcəklər uçuşurdular.
4. Otağa dolan sərin meh xoş ovqat yaradırdı.

g Hansı isimlər cəm şəkilçisi qəbul edə bilmir?

şagird, müəllimlik, xayal, riyaziyyat, hekayə, hərf, usta, yarpaq, həkimlik, qaymaq, ot, sədaqət, mətn, səadət, məsuliyyət, dağ, yol, ağaç

ğ Verilmiş cümlələrdə hansı isimlər cəm şəkilçisi qəbul etməsə də, çoxluq bildirir?

1. İlxida bir-birindən gözəl atlar var idi.
2. Çoban sürüünü yaylağa apardı.
3. El bir olsa, dağ oynadalar yerindən.
4. Düşmən qoşunu geri çəkilməyə başladı.

Yadda saxla

Elə isimlər var ki, cəm şəkilçisi (-lar, -lər) qəbul etmədən çoxluq bildirir.

Məsələn: camaat (insanların çoxluğu), ordu (hərbçilərin çoxluğu) və s.

Belə isimlər **toplu isim** adlanır. Toplu isimlərə də cəm şəkilçisi artırmaq olar:

xalqlar, dəstələr. “Camaat” və “əhali” sözləri cəm şəkilçisi qəbul etmir.

h Cərgələrdəki toplu ismi müəyyən edin.

- | | | | |
|-------------|-----------|----------|----------|
| 1. a. kitab | b. şagird | c. xalq | ç. çanta |
| 2. a. əhali | b. usta | c. mahnı | ç. həkim |
| 3. a. qələm | b. dibçək | c. meşə | ç. naxır |

x Uyğunluğu müəyyən edin.

- | | |
|------------------|-------------------|
| 1 inək | a ilxi |
| 2 qarışqa | b sürü |
| 3 qoyun | c naxır |
| 4 at | ç koloniya |

Elektron ünvanım olsayıdı...

1a

Bir çox amerikalı gənclər kimi, qaradərili Coninin də ən böyük arzusu biznesmen olmaq, cəmiyyətdə nüfuz qazanmaq idi. Onun ideallı dünyadan ən varlı adamı sayılan Bill Geyts id. Eşitmışdı ki, bu şəxs universitet təhsilini yarımcıq qoymuş və kompüter texnologiyalarının istehsalı ilə məşğul olan “Maykrosoft” (Microsoft) şirkətini yaratmış, az müddətdə milyarder olmuşdu.

Coni də imkansızlıq ucbatından mükəmməl təhsil ala bilməmişdi. Bəlkə də, Bill Geytsə marağı bununla bağlı idi.

Bir gün qəzətdə oxudu ki, “Maykrosoft” şirkətinə süpürgəçi tələb olunur. Coni özü haqqında məlumat vermək üçün tərcüməyi-halını, işə qəbul olunmaq haqqında xahiş ərizəsini yazdı. Daha sonra yubanmadan bütün lazımı sənədləri toplayaraq şirkətin ofisinə müraciət etdi.

Namizədlər arasında keçirilən müsabiqədən sonra onu işə qəbul etdilər. Coninin sevincinin həddi-hüdudu yox idi. Onun özünəinamı çox böyük idi. O bilirdi ki, süpürgəçi vəzifəsində çox qalmayacaq. Xeyallarında düşünürdü ki, bir gün şirkətin dəhlizində Bill Geytslə qarşılaşacaq. Ola bilməz ki, böyük biznesmen ondakı fərasəti duymasın. O, Coniyə daha məsuliyyətli işlər tapşıracaq və sonra... Günlərin bir günü bu gənc Bill Geytsin sağ əli olacaq.

Lakin birdən-birə şirin xeyallar puç oldu. Kadrlar şöbəsində işləyən qız Coninin şəxsi anketini doldurmaq üçün ondan elektron poçt ünvanını soruşdu. Coni utana-utana dedi:

– Mən hələ kompüter almamışam. Ona görə də elektron ünvan açmamışam.

Qız təəccübə ona baxıb soyuqqanlı tərzdə dedi:

– Bağışlayın, şirkətimizin prinsiplərinə görə, elektron ünvanı olmayanı işə götürə bilmərik...



Söz boğçası

- ideal
- kadr
- ərizə
- prinsip
- təqdirdə
- konstruktur
- mülkiyyət
- sığorta
- model

Glossari

- **Tərcüməyi-hal** – bir şəxsin həyatı haqqında məlumatlardan ibarət yazı növü; bioqrafiya.

Coni başını aşağı salıb küçə ilə gedirdi. İndi o, “Maykrosoft”a da, Bill Geytsə də nifrət edirdi: “Mən sizə kim olduğumu göstərərəm. Siz məni işə götürmədiyinizə peşman olacaqsınız”.

Bu fikirlərlə o, yolun ortasında dayandı, ətrafa baxdı. Böyük bir bina diqqətini cəlb elədi. Maşınlardan düşən hərbi geyimli şəxslər qapının ağızında dayanıb çəkmələrinin tozunu silir, sonra içəri daxil olurdular.

“Kiçik biznesə başlamaq üçün pis yer deyil”, – Coni öz-özünə düşündü.

Ertəsi gün Coni 20 dollar verib ayaqqabı təmizləmək üçün ləvazimat aldı. Sonra həmin binada özünə yer tutdu. Beləcə, işə başladı...

Ayaqqabı təmizlətdirmək üçün müraciət edənlər çox idi. Coni çox səylə çalışırıdı. O başa düşürdü ki, zabitlərin vaxtı çox olmur. Odur ki iki dəqiqəyə onların çəkmələrini par-par parıldadırdı. Elə birinci gün 30 dollar qazandı. Sonrakı günlər gəliri daha da artdı.

Bir aydan sonra yaşadığı məhəllədən tanış bir oğlanı öz yerinə oturtdu və yaxşı işləyəcəyi təqdirdə gününə 20 dollar verəcəyini dedi. Savadsız, işsiz bir qaradərili üçün bu, yaxşı məbləğ idi. Odur ki oğlan məmnuniyyatlə razı oldu. Coni isə üç tin yuxarıda – polis məntəqəsinin qarşısında yeni ayaqqabısılmə yeri açdı.

Bir ildən sonra Coninin şəhərdə 20-yə yaxın ayaqqabısılmə məntəqəsi vardı. O artıq özü işləmirdi, yalnız işçilərə nəzarət edirdi.

Coni kiçik uğurlarla kifayətlənən adam deyildi. Texnikaya böyük marağı olan bu gənc indi də ayaqqabısılən elektrik qurğu üzərində işləməyə başladı. Mütəxəssislərin köməyi ilə o bu qurğunun ilk modelini yaratdı. Lakin qurğu müxtəlif ölçüdə və formada olan ayaqqabıların bütün hissələrini insan əli kimi təmizləyə bilmirdi. Onda Coni diş fırçaları düzəldən konstrukturları bu işə cəlb etdi. Nəhayət, avtomatik ayaqqabısılən qurğu hazır oldu. Coni onun satışı üçün idarərlə, reklam şirkətləri ilə danışqlar apardı. O, bankdan kredit götürüb ayaqqabısılmə aparatının kütləvi istehsalına başladı. İdarələr bu qurğunu həvəslə alıb binanın girişində qoyurdular ki, işçilər və qonaqlar ayaqqabılarını təmizləsinlər.

İllər keçdi. Artıq Coninin qurğuları dönyanın bir çox ölkələrində satılırdı.

Bir gün Coni 600 milyon dollarlıq mülkiyyətini siğortalamaq üçün bir şirkətə müraciət etdi. Sığorta agenti öz təkliflərini göndərmək üçün ondan elektron ünvanını istədi. Coninin elektron poçtunun olmadığını eşidən sığortaçı təəccübünü gizlədə bilmədi:

– Çox maraqlıdır. Elektron ünvanınız olmadığı halda, belə nəhəng bir şirkət qurmusunuz. Gör indi elektron poçtunuz olsayıdı, nə işlər görərdiniz!..

Coni isə heç əhvalını pozmadan dedi:

– Elektron poçtum olsayıdı, indi “Maykrosoft”da süpürgəçi işləyirdim!..



Söz ehtiyatı

b Kontekstdən çıxış edərək “Söz boğçası”ndakı sözləri izahlarla uyğunlaşdırın.

- | | | | |
|----------|-----------|----------|--|
| 1 | sığorta | a | mükəmməl, ən yaxşı |
| 2 | ideal | b | kütləvi istehsal üçün nəzərdə tutulmuş məhsulun nümunəsi |
| 3 | kadr | c | şəxsi əmlak – ev, bağ, maşın və s. |
| 4 | model | ç | bədbəxt hadisəyə görə zərərin ödənilməsi |
| 5 | mülkiyyət | d | hər hansı təşkilatın ixtisaslı əməkdaşı |

c Mətndə altından xətt çəkilmiş cümləyə diqqət yetirin. “Sağ əl” ifadəsini cümlələrdə həqiqi və məcazi mənada işlədin.

Nə anladın?

2a Mətnin məzmununa aid suallara cavab verin.

1. Coninin idealı kim idi? Səbəbini izah edin.
2. Niyə Conini işə götürmədilər?
3. İşə qəbul olunmaması Conidə hansı hissləri oyatdı?
4. Coni ilk işinə necə başladı və ilk qazancı nə oldu?
5. Necə oldu ki, Coni böyük biznesmenə çevrildi?

Düşün və cavab ver

b Mətnin son cümləsindən çıxış edərək əsərin ideyasını müəyyən edin.

c Verilən fikirlərin **düzgün, yanlış, yoxsa ehtimal** olduğunu müəyyən edin.

1. Elektron ünvanın olmaması Coninin uğurunun başlanğııcı oldu.
2. Coni götürdüyü krediti çox qısa müddətdə geri qaytarmaq imkanı qazandı.
3. Coni işə qəbul edilsəydi, günlərin birində Bill Geytslə qarşılaşacaqdı.
4. Bir ilə ayaqqabı silmə məntəqələrinin sayını 40-a çatdıracaqdı.
5. Coni uğur qazanacağına inanmasa da, heç vaxt uğursuzluğa düşür olmadı.

Dirləmə

3a “Geytsin uğur taleyi” mətnini dinləyin. Mətnin məzmununa aid suallar tərtib edin.

b Qeydləriniz əsasında aşağıdakı fikirlərin düzgünlüyünü sübut edin.

1. Bill Geyts dünyanın ən varlı insanı kimi tanınlıqdan 9 il sonra yalnız xeyriyyəcililiklə məşğul oldu.
2. 1970-ci ildə Bill Geyts küçə hərəkətini nizamlamaq üçün program hazırladı.

c Təsəvvür edin ki, Coni “Maykrosoft” şirkətində işə qəbul edildi. Həmin hissədən başlayaraq mətni təxəyyülünüzə uyğun nəql edin.

İşmin mənsubiyyətə görə dəyişməsi

- 4a** Aşağıdakı dialoqda “poçt” sözünə artırılmış şəkilçilərə diqqət yetirin. Bu şəkilçilərin funksiyasını izah edin.

- Gör indi elektron *poçtunuz* olsayıdı, nə işlər görərdiniz!..
- Elektron *poçtum* olsayıdı, indi “Maykrosoft”da süpürgəçi işləyirdim!..

Yadda saxla

Mənsubiyyət şəkilçiləri əşyanın hansı şəxsə mənsub olduğunu bildirir.

Şəxs	Tək		Cəm	
	Şəkilçi	Nümunə	Şəkilçi	Nümunə
I şəxs	-ım (-m)	kitab-ım ana-m	-ımız (-miz)	kitab-ımız ana-mız
II şəxs	-ın (-n)	kitab-ın ana-n	-ınız (-niz)	kitab-ınız ana-nız
III şəxs	-ı (-sı)	kitab-ı ana-sı	-ı (-sı)	kitab-ı ana-sı

- b** Nöqtələrin yerinə uyğun şəxs əvəzlilikləri yazın.

1. ... kəndimiz çox səfalıdır.
2. ... rəfiqəm yeni binada yaşayır.
3. ... dəftəri sinifdə qalmışdı.
4. Axşam ... evinizin işığı yanmırıldı.
5. Sevinirəm ki, ... bu fikrin çox bəyənildi.
6. ... sinifləri yarışın qalibi oldu.

- c** Nöqtələrin yerinə uyğun mənsubiyyət şəkilçiləri yazmaqla cümlələri köçürün.

1. Məktəb... yeni təmirdən çıxb. (*I şəxsin cəmi*)
2. Onun otağının pəncərə... dənizə baxır. (*III şəxsin təki*)
3. Ən böyük arzu... müəllim olmaqdır. (*I şəxsin təki*)
4. Yeni ev... çox rahatdır. (*II şəxsin cəmi*)
5. Qoy bu gün kitab... məndə qalsın. (*II şəxsin təki*)
6. Yeni salınmış küçə... genişdir. (*III şəxsin cəmi*)

- ç** Hansı cümlələrdə mənsubiyyət şəkilçili sözün neçənci şəxsə aid olduğu dəqiqliy deyil?

1. *Cavabını* çox bəyəndilər.
2. *Səsi* aydın və məlahətli idi.
3. *Hekayələri* maraqlı idi.
4. Dünəndən *yolunu* gözləyirik.

Sonuncu düym

Külək kiçik "Oster" təyyarəsini amansızcasına silkələyirdi. Amma Devi canını dişinə tutub səsini çıxarmırdı. Atasının "Qorxursan?" sualına oğlan asta səslə: "Bir azca", – deyə dilləndi.

– Qorxma, məni dinlə. Enmə zamanı təyyarədən yerə qədər məsafə altı **düym** olmalıdır. Nə az, nə çox, düz altı düym. Bir az yüksəkdən uçsan, enmə zamanı təyyarə yerə çırpılıb zədələnə bilər. Cox aşağıdan uçsan, kələ-kötür yerə düşüb çevrilə bilər, – deyə Ben oğluna izah etdi.

Bu da sonuncu düym! Ben mühərriki söndürdü, ayağını əyləcə basdı və təyyarə dayandı.

Köpəkbalığı **körfəzi** adlanan bu sularda akulalar çox olurdu. Ben burada teleşirkətin sifarişi ilə sualtı çekilişlər aparırırdı.

Devi ətrafa göz gəzdirdi. Qarşıda mavi dalğalı sulardan, arxada isə göz işlədikcə uzanan qumlu-çinqıllı təpəciklərdən başqa heç nə yox idi. Uşağı qorxu bürüdü:

– Ata, bizim burada olduğumuzu kimsə bilir?

– Heç kəs.

– Bəs bizi tapa bilərlər?

– Yox. Quru ilə burası yol yoxdur. Təyyarədən bizim balaca maşını çətin ki görsünlər. **Mərcan riflərini** görürsən? Bu riflərə görə heç bir qayıq sahilə yaxınlaşmaz.

Devinin qorxduğunu görən Ben uşağı sakitləşdirdi:

– Qorxma, suyun altında yarım saatdan artıq qalmaram.

Söz boğçası

- düym
- körfəz
- mərcan
- rif
- akvalanq
- aerodrom

1a Ata ilə oğulun dialoqunu oxuduqdan sonra bu obrazlar haqqında fikirlərinizi və mətnin davamı ilə bağlı təxminlərinizi söyləyin.

Ben kürəyində **akvalanq**, bir əlinə kamerası, o birinə təzə ət götürüb suya girdi. O, əti məftillə rifə bağladı ki, akulalar əti asanlıqla qopara bilməsinlər, özü isə təhlükəsiz yerə çəkilib gözləməyə başladı.

Akulalar ət iyi hiss edən kimi gəldilər. Ben hər şeyi çəkə bildi: qabaqda gələn pələng-akulanı, akulaların geniş açılmış qorxunc ağızlarını, əti qoparan iri dişlərini...

Birdən pələng-akula onun üstünə şığıdı. Qorxunc yırtıcı böyrü üstə çevrilərək hücuma hazırlaşırıldı. Ben kamera ilə akuladan qorunmağa çalışsa da, artıq gec idi. Yırtıcı dişlərini Benin qoluna sancdı. Sonra o biri qolundan yapışdı. Ben əllərini yelləməyə başladı. Suyun rəngi qıpqırmızı idi. Akulanın onun ayaqlarından yapışmaq istədiyini görəndə Ben yırtıcını var gücü ilə itələyib suyun üzünə çıxdı...

Ben özünə gələndə başı üstündə oğlunu, onun dəhşət dolu gözlərini gördü. Əlləri, ayaqları didik-didik idi. O anlayırdı ki, nə isə etmək lazımdır. Ona bir şey olsa, Devi bu qızmar səhrada tək-tənha qalacaq. Uşağı vaxtında tapacaqlar, ya yox – məlum deyil.

Ben var gücü ilə dartıb köynəyinin qolunu cirdi və Deviyə uzatdı:

– Devi, qolumu yuxarıdan sarı... Möhkəm sıx... Bir az da... Afərin!

Benin taqəti kəsilirdi. O başa düşürdü ki, hər ikisinin həyatını xilas etmək üçün Devi hərəkətə keçməlidir. Amma necə?! Uşaq bunu bacaracaqmı? Özünü birtəhər toparladı:

– Devi, ikimizin də həyatı səndən asılıdır. Məni diqqətlə dinlə, dediklərimi etməyə çalış. Sənə açıqlansam da, incimə. İndi isə o iri dəsmalı yerə sər. Mən özümü onun üstünə salaram, sən isə dəsmalı təyyarəyə tərəf dartarsan.

– Mən səni təyyarəyə qaldırı bilmərəm axı, – Devi kədərlə dedi.



– Özünü sınamadan heç vaxt nəyə qadir olduğunu bilməzsən, – Ben yumşaq səslə dedi.

– Sən təyyarəni necə sürəcəksən? Əlini tərpədə bilmirsən...

– Bu barədə düşünmə. Dizlərimlə idarə edərəm. Sən durma, məni apar.

Devi dəsmalı darta-darta birtəhər Beni təyyarəyə yaxınlaşdırıldı. Ben dedi:

– Devi, təyyarənin qapısının qabağına daş yiğ. Dəsmalı belimə möhkəm bağla, təyyarəyə çıx, məni daşın üstü ilə dartıb təyyarəyə qaldıracaqsan.

Ben vəziyyətinin çox ağır olduğunu bilirdi. Lakin xilas olmaq üçün oğluna təyyarəni sūrməyi öyrətmək lazım idи. Devi güc-bəla ilə atasını təyyarəyə qaldırıbildi.

– Devi, ayağını pedalın üstünə qoy... Yaxşı... Afərin! Qara açıarı çevir... Əla!.. İndi o düyməni bas. Mühərrrik işləyəndə qazın dəstəyini bir az da çək... Dayan. Təyyarəni küləyə qarşı çevir... Belə!..

Onlar artıq havaya qalxmışdılar. Ben bir seydən qorxurdu: birdən huşunu itirər.

– Hansı tərəfə uçmalıyım? – Devi var gücü ilə qışkırdı.

– Sahilboyu uç. İstiqaməti dəyişmə. Heç nə etmək lazım deyil, maşın özü öz işini görəcək...

Onlar yerə yaxınlaşırıldılar. Ben çox həyəcan keçirirdi. Bilirdi ki, təyyarəni endirmək onu sūrməkdən qat-qat çətin bir işdir.

– Devi, **aerodromu** gözdən itirmə. Mühərriki söndür!.. Dəstəyi qabağa ver!.. İndi sola doğru endir!.. Afərin!.. Hər şey qaydasındadır. Sən bacaracaqsan, Devi!

Devi öz-özünə: "Bacarmalıyam!" – dedi. Təyyarənin enməsinə bir dəqiqə qalırdı.

– Altı düym, – deyə Ben qışqırdı. Ağrıdan və gərginlikdən onun sanki dili şışmışdı, gözlərindən yaş axırdı. Onları yerdən sonuncu düym ayırdı. Ben: "Vaxtdır!" – deyə qışqırmaq istəyirdi, lakin Devini çasdırmaqdan qorxaraq səsini çıxara bilmirdi. Son ölüm-dirim anında o, təyyarənin burnunun azca qalxdığını hiss etdi. Həyəcandan az qala Benin nəfəsi kəsiləcəkdi. Nəhayət, təyyarənin təkərləri yerə toxundu. Bu, sonuncu düym idi. Küləyin təsirindən təyyarə yerdə dövrə vurub dayandı. Ətrafa dərin sükut çökdü...



Ceyms Oldric

Söz ehtiyatı

- b** Kontekstdən çıxış edərək "Söz boğçası"ndakı sözlərin mənalarını təxmin edin. Bu sözləri aid olduğu ümumi məna ilə uyğunlaşdırın.

1	düym	a	dəniz heyvanı
2	körfəz	b	qurğu, aparat
3	mərcan	c	təpə
4	rif	ç	ölçü vahidi
5	akvalanq	d	meydança
6	aerodrom	e	su hövzəsi

- Lügətdən istifadə edərək sözlərin mənalarını dəqiqləşdirin.

Düşün və cavab ver

- 2a** Hansı fikirlər mətndə öz təsdiqini tapır? Seçiminizi nümunələrlə əsaslandırın.

- Devi ilk dəfə idi ki, atası ilə Köpəkbalığı körfəzinə gedirdi.
- Ben təcrübəli təyyarəçi idi.
- Ben xilas olacaqlarına əmin idi.
- Devi uşaq olsa da, bir çox çətinliklərin öhdəsindən gəlməyi bacardı.
- Əsərin müəllifi kiçik təyyarələrin idarə olunması ilə bağlı müəyyən bilgilərə malikdir.

b Mətnə istinad etməklə cümlələri tamamlayın.

- a. Akulalar qan iyini çox tez hiss edirlər, ona görə də Ben
- b. Ben huşunu itirməkdən çox qorxurdu, çünkü

Tamamladığınız cümlələrin tərkib hissələri arasındaki məna əlaqəsini müəyyən edin.

1. Səbəb – nəticə

a	b
b	a
2. Nəticə – səbəb

a	b
b	a

c Mətndə yaralanmış Ben oğluna deyir:

– *Devi, qolumu yuxarıdan sarı... Möhkəm sıx. Bir az da... Afərin!*

Əlavə bilgilərinizdən istifadə edərək atanın sözlərini izah edin.

c Sizcə, nə üçün müəllif əsərini “Sonuncu düym” adlandırib?

Bu əsəri yazmaqla müəllif oxucuya hansı fikri çatdırmaq istəyib?

d Mətndə altından xətt çəkilmiş hansı cümlə əsərin epiqrafi ola bilər?

e Aşağıdakı aforizmləri mətnin məzmunu və ideyası ilə əlaqələndirərək şərh edin.

1. *Bizim şəxsiyyətimiz bağçadırısa, iradə onun bağbanıdır. (Vilyam Şekspir)*
2. *Ən böyük qələbə ümidsizlik üzərində qələbədir. (Bernanos)*

3a Bəzən insan çətin məqsədə çatmaq üçün bütün iradə və əzmini səfərbər edir, lakin yenə də uğur əldə edə bilmir. Belə insanla qarşılaşsaydınız, ona nə deyərdiniz?

ƏZMKAR ALPINİST

Yeni Zelandyada doğulmuş Edmund Hillari uşaq yaşlarından alpinizmə həvəs göstərirdi. Onun ən böyük arzusu dünyadan ən uca zirvəsi olan Everesti fəth etmək idi. Nəhayət, 1952-ci ildə o buna cəhd etdi, lakin cəhdi uğursuzluqla nəticələndi. Bu cəhddən bir neçə həftə sonra Hillari İngiltərə məktəblərindən birinə, şagirdlərlə görüşə dəvət olunmuşdu.

Bu görüşü zamanı Hillari şagirdlərə demişdi:

– Mənə qalib gəldiyi üçün Everest gözümdə böyüdü. Amma o da bir şeyi yaxşı yadında saxlamalıdır: indi içimdəki əzm daha da artıb. Heç bir məğlubiyyət məni hədəfimdən yayındırı bilməz.

Sonra əzmkar alpinist Everest dağının məktəb divarından asılmış şəklinə baxaraq ona meydan oxumuşdu:

– Ey Everest! Mənə ilk cəhdimdə qalib gəldin, amma səninlə mübarizəm bitməyib. Gözlə məni, yenə gələcəyəm və bu dəfə sən ayaqlarımın altında olacaqsan.

Bu çıxışından bir il sonra – 1953-cü il mayın 29-da saat 11:15-də Edmund Hillari indiyə kimi zirvəsini heç kimin görmədiyi Everestin ən uca nöqtəsində dayanmışdı.



- b** Sizcə, niyə Everesti fəth etmək Edmund Hillari üçün belə vacib idi?
- c** Alpinizm idman növü, onun çətinlikləri və təhlükələri haqqında bildiklərinizi danışın.
- f** “Yeni zirvələri fəth etmək” ifadəsinin məcazi mənasını izah edin. Sizin qarşınızda yeni zirvələr varmı? Onları necə fəth etməyi düşünürsünüz?

Dinləmə

- d** “Zirvələr və onların fəthi” mətnini dinləyin. Suallara cavab verin.

1. Yer üzündə hündürlüyü 8000 metrdən çox olan neçə zirvə var?
2. Bu zirvələrin hamısını fəth edənlər haqqında nə danışa bilərsiniz?
3. Alpinistlər oksigen balonundan nə məqsədlə istifadə edirlər?
4. Everest zirvəsi harada yerləşir?
5. Everestdə hansı dəyişiklik müşahidə olunur?
6. Everesti fəth edənlər haqqında nə danışa bilərsiniz?

- 4a** Oxuduğunuz və dinlədiyiniz mətnlərdən istifadə etməklə “Özünə qalib gəlmək” mövzusunda essen tamamlayın. Verilmiş strukturdan və təlimatdan istifadə edin.

Problem (*məsələ*) → Hədəfə doğru irəliləyən insan nə qədər əzmkar olsa da, bəzən məqsədinə nail ola bilmir. Buna uğursuzluq demək olarmı?

Fikir (*münasibət*) → Fikrimcə, əsl uğur məqsədə çatmaq deyil, daim cəhd etmək, mübarizə aparmaqdır.

Arqumentlər (*əsaslandırma*) →

Nəticə → İnsan uğursuzluqla qarşılaşanda ruhdan düşməzsə, daha qətiyyətlə mübarizə apararsa, xarakteri möhkəmlənər, güclü şəxsiyyətə çevrilər. Əsas məsələ özünə qalib gəlməkdir.



Diqqət et Argument

Esse yazarkən fikri əsaslandırmaq üçün arqumentlərdən istifadə olunur:

- Həyatdan, bədii əsərlərdən nümunələr gətirilir;
- Aforizm və atalar sözlərindən istifadə olunur;
- Görkəmli şəxslərin fikirlərindən sitat gətirilir;
- Elmi faktlara müraciət olunur və s.

İşmin şəxsə görə dəyişməsi

5a Nöqtələrin yerinə uyğun şəxs şəkilçiləri artırıb yazın.

1. Müəllimin dediyinə görə, biz yaxşı şagirdlər... .
2. Sən çox təcrübəli həkim... .
3. Siz məsuliyyətli işçi... .
4. Bizim Vətən torpağını qoruyanlar bir-birindən igid oğul... .
5. Mən səninlə həmişə dost... .
6. Sədəf bizimlə qonşu... .

Yadda saxla

İsimlər cümlədə xəbər vəzifəsində olanda **şəxs şəkilçiləri** qəbul edir.

Buna görə də həmin şəkilçilərə **xəbərlik şəkilçisi** də deyilir:

Şəxs	Tək		Cəm	
	Şəkilçi	Nümunə	Şəkilçi	Nümunə
I şəxs	-am	rəssam-am şagird-əm	-ıq	rəssam-ıq şagird-ik
II şəxs	-san	rəssam-san şagird-sən	-sınız	rəssam-sınız şagird-siniz
III şəxs	-dır	rəssam-dır şagird-dir	-dır (lar)	rəssam-dırlar şagird-dirlər

b Altından xətt çəkilmiş sözlərin hansı şəxsə aid olduğunu müəyyən edin.

1. Mənim böyük qardaşım əsgərdir.
2. Hamı bilir ki, ağıllı qızsan.
3. Bu işlərə özüm cavabdehəm, çünkü təşkilatçıyam.
4. Gör neçə ildir, qonşusunuz.
5. Beşincilər içində ən qabaqcıl sinifik.
6. Onlar olimpiada iştirakçılarıdır.

c Biri fərqlidir:

- | | | | |
|-----------------|----------------|------------|---------------|
| 1. a. dostum | b. sözümüz | c. uşaqdır | ç. evləri |
| 2. a. məktubdur | b. rəssamsınız | c. bacıyam | ç. məqsədiniz |

ç Nöqtələrin yerinə uyğun şəxs şəkilçisi əlavə edin.

1. Arıflə birinci sinifdən dost.... . 1-ci şəxsin cəmi
2. Həqiqətən də, bu uğura layiq.... . 2-ci şəxsin cəmi
3. Məlum oldu ki, Elxanın bacısı.... . 3-cü şəxsin təki

Ümumiləşdirici təkrar

1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.

QALIB QURBAĞA

Günlərin bir günü qurbağalar bir qalanın başına çıxmaq üçün yarış keçirirlər. Qala çox hündür olduğu üçün heç kim qurbağaların bu işi bacaracağına inanmırıldı. Hətta bəziləri: "Əbəs yerə özünü yormayın. Bu siz bacaran iş deyil", – deyə qışqırıldılardı.

Çox keçmir ki, yorğun qurbağalar bir-bir geri çəkilərək yarışdan çıxmağa başlayırlar. Təkcə bir qurbağadan başqa...

O heç kimə fikir vermədən inadla dırmaşmaqdə davam edir, qətiyyən ümidiyi itirmirdi. Çox keçmir ki, Qurbağa qalanın başına çatır. Hamı heyrətlə onu alqışlayır. Qalib Qurbağa yerə enəndə ətrafdakılar onun başına toplaşaraq suallar yağıdırırlar:

– Buna necə nail oldun? Sən bu çətin işi necə bacardın?

Qurbağadan səs çıxmır. Suallar təkrarlanır. Yenə Qurbağa cavab vermir.

Bilirsiniz, niyə?! Çünkü Qurbağanın qulaqları eşitmirdi.

Əgər getdiyiniz yolun doğru olduğunu inanırsınızsa, geri çəkilməyin.

1 Mətnində hansı suala cavab yoxdur?

- a. Yarışın şərti nə idi?
- b. Yarışın çətinliyi nədə idi?
- c. Qurbağa neçə dəqiqəyə qalanın başına çatdı?
- d. Niyə Qurbağa heç kimə cavab vermirdi?

2 Bu mətnin təmsil olduğunu əsaslandıran fikirləri seçin.

- 1. Kiçikhəcmli mətndir.
 - 2. Mətnində heyvan obrazları şəxsləndirilib.
 - 3. Mətn nəsihətamız sonluqla bitir.
 - 4. Mətnin baş qəhrəmanı müsbət obrazdır.
- a. 1, 4 b. 2, 4 c. 2, 3 d. 3, 4

3 Mətnin sonluğuna hansı cümləni əlavə edərdiniz?

- a. Yaxşıya ümid edin, pisə hazır olun.
- b. Məsləhətli don gen olar.
- c. Adamın işi gərək əvvəldən düz gətirsin.
- d. Bəzən qulaqları tıxamaq uğura çatmağın ən yaxşı yoludur.

4 Cədvələ görə yanlış fikirləri müəyyən edin.

Fakt	Ehtimal
1. Qurbağanın qulaqları eşitmirdi.	3. Qurbağa ətrafdakıların dediyini eşitsəydi, ruhdan düşərdi, geri qayıdardı.
2. Ətrafdakıları dinləməyənlər həmişə uğur qazana bilər.	4. Qurbağa yarışı uğurla başa vurdu.

- a. 1, 4 b. 2, 4 c. 1, 3 d. 2, 3

5 Cümələrin tərkibindəki nitq hissələrini cədvəl üzrə qruplaşdırın.

1. Nəhayət, Səmra anası ilə sirkə getdi.
2. Doğrudur, Əli və dostu eyni binada yaşayırlar, amma gec-gec görüşürlər.
3. Təəssüf ki, nə yağış, nə də külək dayanırdı.
4. Bu film həm uşaqlar, həm də böyüklər üçün çox maraqlı idi.
5. Həqiqətən, tədbirin ən aktiv iştirakçıları sizsiniz.

Əsas nitq hissəsi	Köməkçi nitq hissəsi

6 Cümələrdə fərqləndirilmiş sözlərin qrammatik xüsusiyyətlərini cədvəldə qeyd edin.

1. *Qonaqlarınız şəhərimizi* çox bəyəndilər.
2. Kiçikyaşlı *məktəblilərin* əllərindəki üçrəngli *bayraqımızdır*.
3. *Xalqımız* özünün ən böyük *arzusuna* çatdı.
4. Gənc *yazıcının hekayəsinin* qəhrəmanı bapbalaca *qızdır*.

Söz	Tək / cəm	Mənsubiyyət	Hal	Xəbərlik
<i>Qonaqlarımız</i>	cəm	I şəxs	<i>adlıq hal</i>	<i>yoxdur</i>

7 İsimlərə qoşulan şəkilçilərin funksiyalarını müəyyən edin.

yoldaşımındır, kitabınızdır, qələmlərim, torpaqlarımızda, məktublardandır

Nümunə

Yoldaşımındır – **-daş** – leksik şəkilçi; **-ım** – mənsubiyyət şəkilçisi (I şəxsin təki); **-ın** – yiyləlik hal şəkilçisi, **-dır** – şəxs şəkilçisi (III şəxsin təki).

1-ci
fəsil

1a Sizcə, insanlar hansı məqsədlərlə səyahət edirlər? Oxuduğunuz mətnləri xatırlayın və bu haqda danışın.

- Kəşf etmək arzusu;
- Macəra həvəsi;
- Nə isə sübut etmək istəyi;
- Yeni yerlər və insanlar görmək istəyi.



Balaca Qara Balıq

Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O, anası ilə birlikdə kiçik bir arxda yaşayırırdı. Ana və bala səhərdən axşama qədər birlikdə üzür və geri qayıdırırdılar.

Son zamanlar Qara Balıq fikrə dalır, az danışırırdı. Bir gün o, anasına dedi:

– Anacan, mən artıq eyni yerdə yaşamaqdan, eyni yerləri görməkdən bezmişəm.

Çoxdandır ki, fikirləşirəm, görəsən, arx harada qurtarır? Bilmək istəyirəm, başqa yerlərdə nə var, nə yox? Belə qərara gəlmisəm ki, özüm gedib arxin qurtaracağını tapım.

– Arxin nə əvvəli var, nə axırı. Elə gördüyü nə varsa, odur.

– Məncə, belə deyil, anacan. Hər şeyin bir əvvəli, axırı var. Məsələn, gecə gün batandan sonra başlayır, səhərə yaxın sona çatır.

Ana ilə balanın söhbətinə qoşuluqda yaşayan balıqlar da qoşuldu:

– Buraların nəyi pisdir?! Getmə, sonra peşman olarsan...

Nə qədər dil töksələr də, Balaca Qara Balığı fikrindən daşındırı bilmədilər. Onun qərarı qəti idi. Balaca Qara Balıq vidalaşıb yola düzəldi.

Balaca Balıq bir xeyli üzüb gölməçəyə düşdü. Suda minlərlə çömcəquruq gəzişirdi. Onlar Balaca Balığı görən kimi onu məsxərəyə qoydular:

– Bunun görkəminə bax! Sən nə məxlüqsan?!

– Mənim adım Balaca Balıqdır. Bəs siz?..

– Bizə “çömcəquruq” deyərlər. Səhərdən axşamacan dünyani gəzirik, amma özümüzdən, ata-anamızdan, böcəklərdən başqa heç kəsi görmürük.

– Siz ki gölməçədən qırğığa çıxmamısınız, dünyani dolanmaqdan necə dəm vura bilərsiniz?

– Məgər gölməçədən başqa da dünya var?

– Bəs necə? Özünüz fikirləşin, yaşadığınız su haradan axır? Sudan kənarda nələr var?

– Suyun da kənarı olar? – çömçəquruqlar gülüsdülər. – Bu nə danışır?
 Elə bu zaman Qurbağanın əcaib qurultusu Balaca Balığı diksindirdi:
 – Sən mənim uşaqlarımı yoldan çıxarma. Bir belə ömür sürmişəm, bu gölməçədən savayı dünya görməmişəm.
 – Yüz il də ömür sürsən, yenə nadan olaraq qalacaqsan!
 Qurbağa hirslənib Balaca Qara Balığın üstünə cumdu. Balaca Balıq tez üzüb aradan çıxdı, gölməçədən çıxıb dərəyə axan suya düşdü.

Dərə ilə axan suyun kənarında iri Kərtənkələ daşa söykənib özünü günə verirdi. Balaca Qara Balıq ona dedi:

– Kərtənkələ qardaş, mən arxin qurtaracağını axtarıram. Yolda mənə deyiblər ki, qutan adlı bir quş var, özümü ondan qorunmalıyam. Onun haqqında bir şey bilirsənsə, mənə de!
 – Hə, bu çox qorxunc quşdur. Onun boğazının altında kisə var. Balıqları udub kisəsində saxlayır, ac olduqca yeyir. Sənə bir xəncər verərəm. Qutanın əlinə keçsən, kisəni deşib canını qurtararsan.

Kərtənkələ Balaca Balığa bir xəncər verdi. Sonra sağıllaşıb daşın arasındaki yarıga girdi.

Balaca Qara Balıq üzüb elə bir yerə çatdı ki, burada dərə enlənirdi. O, suyun çoxalma-sından ləzzət alırdı. Xeyli üzəndən sonra çoxlu xırda balıq görüb onlara dedi:

– Uzaq yerdən gəlirəm. Arxin qurtardığı yeri mənə göstərə bilərsinizmi?
 – Hansı arxin? Biz buna arx yox, çay deyirik.
 Xırda balıqlardan bir neçəsi mızıldandı:
 – Qutan olmasayı, biz də səninlə gedərdik...

– Mən tədbirimi görmüşəm. Qutanın çənginə düşsək, xilas yolunu bilirəm.
 Xırda balıqlar da Qara Balığa qoşuldular. Bir xeyli üzmüştülər ki, birdən başları üzərinə sanki bir örtük çəkildi. Hər yerə qaranlıq çökdü,
 qaçmağa imkan qalmadı. Balıqlar başa düşdülər ki,
 Qutanın kisəsinə düşüblər.

Balıqlar Qutana yalvarmağa başladılar. Balaca Balıq onların bu halına acıdı:

– Qorxaqlar! Elə xəyal edirsiz ki, yalvarmaqla bu hiyləgər sizi buraxacaq?

Balaca Balığın sözləri Qutani özündən çıxardı.
 O, xırda balıqlara dedi:

– Sizi bir şərtlə bağışlayaram. Bu boşboğaz balığı öldürün. Mən də sizi azad edim.

Xırda balıqlar azadlığa çıxmış
 istəyi ilə Balaca Qara Balığa hücum etdilər. Balaca Balıq onlara dedi:

– İndi ki belədir, gəlin mən özümü
 ölülüyə vurum. Görək Qutan sizə azad edəcəkmi?!

Söz boğçası

- arx • çömçəquruq • çəng • məsxərəyə qoymaq
- məxluq • rişxənd • dəm vurmaq • nadan



Balaca Balıq özünü ölülüyə vurdu. Xırda balıqlar Qutana dedilər:

– Hörmətli Qutan, biz Qara Balığı öldürdük.

Quş rişxəndlə gülərək dedi:

– Afərin! Bunun əvəzinə hamınızı diri-dirı udacağam, qarnımda istədiyiniz qədər gəzərsiniz.

Xırda balıqlar macal tapmamış Qutan onları uddu. Qara Balıq isə cəld xəncərini çəkib quşun kisəsini yırtdı və suya atıldı. Xeyli üzdü, bir də ayıldı ki, suyun dibi görünmür. Qarşidan böyük balıq dəstəsi gəlirdi. Balaca Balıq onlardan birini saxlayıb soruşdu:

– Salam, mən uzaq yerlərdən gəlirəm. Deyin görüm bura haradır?

O dönüb Balaca Qara Balığa dedi:

– Qardaş, bizim dənizə xoş gəlibəsən!

Səməd Behrənginin eyniadlı əsəri əsasında işlənmişdir.

Söz ehtiyatı

b İzahları oxuyun və aid olduğu sözü müəyyən edin. Mətnə əsasən sözlərin ardıcılılığını müəyyənləşdirin.

- Okeanın qismən quru sahəsi ilə əhatə olunmuş hissəsi.
- Öz təbii yatağı ilə hərəkət edən fasiləsiz su axını.
- Mənbəyini bulaqdan, kanal və ya çaydan götürən kiçik su axını.
- Balaca göl, su yiğini.

Nə anladın?

2a Əsərdə baş qəhrəmanın hansı canlı ilə görüşü təsvir olunmayıb?

- a. çömçəquyuqla b. kərtənkələ ilə c. nərə balığı ilə d. qutanla

Düşün və cavab ver

b Verilən məlumatlardan istifadə edərək uyğun epizodları genişləndirib danışın.

ÇÖMÇƏQUYRUQ

Əsasən gölməçələrdə yaşayır. Əvvəlcə kiçik qara nöqtə şəklində olur. Vaxt keçdikcə, quyuğu inkişaf edir və vergülə bənzəyir.

5 millimet
bitkilər

Dünyaya gəldikdən 14 həftə sonra qurbağaya çevrilir.

QUTAN

Avropa və Asiya'nın cənub ərazilərində, su hövzələrinin kənarında yaşayır.

1,5-1,8 metr
balıq

Dimdiyinin altında, genələ bilən dərin torba yerləşir.

KƏRTƏNKƏLƏ

İsti iqlimi olan ərazilərdə yaşayır. Müxtəlif formalarda və ölçülərdə olur.

5 sm-3 m
həşəratlar

Kərtənkələnin quyuğu qopsa, yerində başqası əmələ gəlir.

- C** Sözlərin izahını oxuyun. Bu sözləri obrazların xarakteri, davranışları ilə əlaqələndirib münasibət bildirin.

*yeknəsəq – bir-birinə oxşayan, eyni tərzdə, eyni şəkildə olan; dərixdırıcı
mühafizəkar – köhnə qaydaları sevən adam, köhnəlik tərəfdarı; köhnəpərəst*


- Ç** **Müzakirə.** Ana ilə balanın söhbətində kimə haqq qazandırırsınız?
Fikrinizi əsaslandırın.

- 3a** Balaca Qara Balığın xarakterindəki əsas xüsusiyyətlər haqqında danışın. Mətnə istinad etməklə fikrinizi əsaslandırın.

cəsur, özgürənlə, yenilikçi, qətiyyətli, uzaqgörən, nəzakətli

- b** Sizcə, hansı insanlar haqqında danışarkən onları “Balaca Qara Balıq” adlandırmaq olar?

- c** Kitabın üz qabığına çəkilmiş illüstrasiyanı obrazın xarakteri və mətnin məzmunu ilə əlaqələndirib şərh edin.



Yazı

- 4a** Aşağıdakı plandan istifadə etməklə “Balaca Qara Balıq” əsərinin mövzusuna uyğun hekayə yazın və kitab hazırlayıın.

GİRİŞ:

- Əsərin qəhrəmanı (yaşı, ailəsi, yaşadığı yer haqqında məlumat)
- Xarici görünüşü (bədii portreti) və xarakteri
- Həyat tərzi, məşğulliyəti (hobbisi)

ƏSAS HİSSƏ:

- Nə üçün səyahət etmək fikrinə düşdü?
- Böyüklərin və dostlarının onun fikrinə münasibəti
- Səyahət planı, hazırlıqlar
- Səyahət sərgüzəştləri (çətinliklər, təhlükələr)

SONLUQ:

- Səyahətin sonu
- Qəhrəmanın gəldiyi qənaətlər

- b** Yazdığınız əsərə illüstrasiya çəkin və üz qabığı hazırlayıın. Kitaba annotasiya yazın.

- c** Cütlərlə iş. Bir-birinizin kitabını oxuyun və rəy bildirin.


Sifət

5 a Cümlələrdəki sifətləri seçib sualını müəyyən edin.

Nümunə *Doğru söz dəmiri dələr. (Doğru söz)*

1. Dibçəkdəki gülləri böyük otağa daşdıq.
2. Dünyagörmiş baba onlara maraqlı nağıllar danışardı.
3. Qadın sınayıcı nəzərlərlə onu süzdü.
4. Ağilli düşmən nadan dostdan yaxşıdır.
5. Şagirdlər məktəbin geniş foyesində toplaşmışdır.

b) Sxemi şərh edin.



c) "Böyük" sözü hansı cümlədə əlamət bildirir? Həmin cümlədə bu söz həqiqi, yoxsa məcazi mənada işlənmişdir?

- a. Bu xeyirxah insanın necə də böyük qəlb var!
- b. Camaat kəndin mərkəzindəki böyük meydana toplaşmışdı.
- c. Nəsiməddin Tusi Şərqi ən böyük alımlarından biridir.

c) Sifətləri söz birləşmələrinin tərkibində həqiqi və məcazi mənada işlədin.

şirin, geniş, gözəl, dərin, ağır

Nümunə *soyuq su, soyuq münasibət*

d) Uyğunluğu müəyyən edin.

- | | |
|-------------|----------------------------------|
| 1 tumturs | a) Keyfiyyət normal dərəcədədir. |
| 2 turştəhər | b) Keyfiyyət normadan azdır. |
| 3 turş | c) Keyfiyyət normadan çoxdur. |

e) Sifətləri dərəcələrinə görə qruplaşdırın.

bozumtul, saf, bomboz, qapqara, ala-çıy, enli, uca, çox dadlı, kəmşirin, dümağ, zəif, açıq-göy

Adı dərəcə

Azaltma dərəcəsi

Çoxaltma dərəcəsi

Yadda saxla Sifətin yazılışı

Azaltma və çoxaltma dərəcəsində olan sifətlər bitişik, ayrı və ya defislə yazılır.

Bəzi sifətlərin çoxaltma dərəcəsi **m, p, r, s** samitlərinin köməyi ilə düzəlir. Belə sifətlər **bitişik** yazılır:

qupquru, masmavi, tərtəmiz, yamyaşıl, ağappaq

Kəm, təhər sözlərinin və **düm** hissəciyinin iştirakı ilə yaranan sifətlər **bitişik** yazılır:
dümağ, kəmşirin, acitəhər

Açıq, ala, tünd sözləri ilə düzələn sifətlər **defislə** yazılır:

açıq-sarı, tünd-göy, ala-yarımçıq

Tərkibində **ən, daha, çox, lap, zil** sözləri olan sifətlər **ayrı** yazılır:

ən ucuz, daha gözəl, çox ağıllı, lap yaxşı, zil qara

a Sifətləri cümlələrdə uyğun dərəcələrdə işlədib yazın.

qısa → çoxaltma dərəcəsi

turş → çoxaltma dərəcəsi

qara → azaltma dərəcəsi

quru → azaltma dərəcəsi

f Uyğun samitlərdən istifadə etməklə sifətləri çoxaltma dərəcəsində işlədin.

duru, təmiz, doğru, balaca, qırmızı, düz, sağlam

g Azaltma və çoxaltma dərəcəsində verilmiş sifətlərin düzgün yazılışını müəyyən edin.

1. Açıq qırmızı lenti zilqara saçlarına xüsusi yaraşış verirdi.

2. Üst-üstə yişilmiş qəzetlərin sarı təhər rəngi var idi.

3. Aşpaz ala çiy əti yenidən sobaya qoydu.

4. Ağ-appaq süfrə dum qırmızı naxışlarla bəzənmişdi.

Açıq, tünd sözləri rəng bildirməyən sözlərə qoşularaq mürəkkəb sifətlər yarada bilər.

Belə sözlər dərəcə əlaməti bildirmir və bitişik yazılır:

açıqfikirli, açıqqəlbli, açıqürəkli, tündxasiyyət və s.

Ala sözü "böyük" mənasında isimlərə qoşulduğda yaranan mürəkkəb sözlər bitişik yazılır:
alagöz, alaqapı

ğ Aşağıdakı suallarla bağlı müzakirə keçirin və fikirlərinizi əsaslandırın.

- **Açıq-ashkar** və **açıq-yaşıl** sözlərinin qrammatik mənaları arasında hansı fərq var?

- **Zir-zibil** və **tərtəmiz** sözlərinin qrammatik mənaları arasında hansı fərq var?

- **Kəmşirin, kəm-kəsir** və **kəmsavad** sözlərinin qrammatik mənaları arasında hansı fərq var?

Səyahətnamə

- 1a** Məlumat vərəqini nəzərdən keçirin və Övliya Çələbi haqqında rəbitəli mətn qurub danışın.

Övliya Çələbi

tədqiqatçı-səyyah, tarixçi, yazıçı

Doğum yeri: Türkiyə, İstanbul

Vəfat yeri: Misir

Təhsili: mədrəsə, saray məktəbi (Quran, xəttatlıq, musiqi, idman, xarici dillər)

Səyahət etdiyi yerlər: Avropa, Qafqaz, Misir və s.

Yaradıcılığı: 10 cildlik "Səyahətnamə" əsəri



1611–1682

- b** Qədim Misir haqqında nə bilirsiniz? Fironlar, mumiyalar, Misir piramidaları haqqında bildiklərinizi danışın.

Misirə səyahət

"Atam mənə tarixə aid çoxlu kitab hədiyyə etmişdi. O kitabları oxuduqca gəzib-dolaşmaq istəyim artdı. İstanbulu gəzməyə başladım. Gördüklərimi atamın tövsiyəsi ilə bir dəftərə yazdım. Atam deyirdi ki, səyahət etmək üçün müxtalif dilləri bilmək zəruridir. Qısa müddətdə dil öyrənməyə başladım. Səyahətə çıxmaq üçün tələsirdim. Dünyanı gəzmək istəyim gündən-güna artırıldı."

Bir karvanın Misirə gedəcəyini eşitmışdım. Tez karvanbaşını tapıb onlarla getmək istədiyimi bildirdim.

– Çətin bir yola çıxırıq, tab gətirməzsən, – deyə karvanbaşı etiraz etdi.

– Nə olursa olsun, piramidaları görməliyəm.

Çox dil tökdükdən sonra karvanbaşını razı saldım...



Hava çox isti idi. Qumqumamadakı su da azalmışdı, amma biz hələ yolun başındaydıq. Karvanbaşından soruşdum:

- Su bitərsə, nə edəcəyəm?
- Getdiyimiz yolda bir quyu olacaq. Amma ora axşama çatarıq. Qənaətlə işlətməyə çalış. Sənə heç kim su verməz. Çöl qanunudur bu!

Yolumuza davam etdik. Qarşidan bir qara bulud sürətlə bizə yaxınlaşırıdı.

Həyəcanlandım:

- Bu nədir?
- Qum fırtınası, – deyə karvanbaşı gülümsədi.
- İndi nə edəcəyik?
- Gizlənəcəyik.
- Nə?! Harada? Səhrada gizlənmək üçün yermi var?
- Dəvələrdən düşün, – deyə karvanbaşı qışqırdı.

Söz boğçası

- zəruri • labirint • minik
- bədəvi • simmetrik • tuluq


Dəvələri quma yatırdıq, üz-gözümüzü sarıyb onların yanında uzandıq. Çox keçmədi ki, külək başladı. Getdikcə şiddətlənən səhra küləyi qumu göyə sovurur, hər tərəfi toz-dumana bürüyürdü. Nəfəs almaq olmurdu. Qum dənələri heyvanlara dəyib onları ürküdürdü.

Bir neçə saatdan sonra külək yavaş-yavaş sakitləşdi. Biz üstümüzə yiğilmiş qum təpəciyinin arasından silkələnib ayağa qalxdıq. Dəvələrin bir neçəsi ürküb qaçmışdı. Altı nəfərə üç miniyimiz var idı.

Bir xeyli yol getdik. Birdən təpələrin arxasında gizlənmiş bədəvilər bizə hücum etdilər. Onlar pulumuzu, dəvələrimizi, silahlarımızı əlimizdən aldılar. Çətin vəziyyətə düşmüştük: dəvəsiz, silahsız səhrada nə edəcəkdik?

Bir xeyli piyada gedəndən sonra karvanbaşının nişan verdiyi quyuya çatdıq. Doyunca su içdik. Yaxınlıqdakı xurma ağaclarının altında bir dəvəçi əyləşmişdi. Dəvə kirayələmək istəyirdik, amma pulumuz yox idi. Mən ona yaxınlaşıb yanında oturdum. Bir xeyli söhbət etdik, tanış olduq. Misirə səfər etdiyimizi biləndə həyəcanlandı. Məni daxmasına apardı. Köhnə əşyalarının içindən bir xəritə çıxardı:

– Bu, bir xəzinə xəritəsidir. Böyük piramidanın xəritəsi. Piramidanın içi labirint formasındadır. Otaqların qapısında tələ qurulub. Tələdən canını qurtara bilsən, digər otağa keçirsən. Xəzinə ən sonuncu otaqdadır.



Elə bu vaxt karvanbaşı və digərləri də bizi yaxınlaşdırılar. Dəvəçi xəritəni mənə uzatdı:

– Xəritəni sizə verə bilərəm, amma bir şərtlə: tapdığınız xəzinəni mənimlə bölüşəcəksiniz. Əgər şərtimlə razılışsanız, sizə bir neçə dəvə də verərəm. Bir də, xəritə bu cavan oğlunda qalacaq, – deyib əli ilə məni göstərdi.

Böyük piramidaya xəzinə ardınca getmək təhlükəli olsa da, başqa əlacımız qalmamışdı. Yola davam etmək üçün dəvələrə ehtiyacımız var idi.

Tuluqları su ilə doldurub dəvələrə yüklədik. “Yolcu yolda gərək” deyib yola çıxdıq. Dəstə üzvləri karvanbaşıya dedilər:


– Doğrudanmı xəzinəni tapsaq, dəvəçi ilə bölüşəcəyik?

Karvanbaşı onlara mənim anlamadığım dildə cavab verdi. Onların məndən nə isə gizlətdiklərini anladım. Bu adamlara inanmaq olarmı? Xəzinəni tapsaq, məni sağ buraxarları? Onlara heç güvənmirdim. Bu düşüncələrlə xəritəni açıb diqqətlə baxdım. Xəritə iç-içə keçmiş yollardan və otaqlardan ibarət idi. İki yerə qatladım. Simmetrik idi. Ortadan cirib yarısını cibimə qoydum.

Bir neçə gündən sonra Sina çölünə çatdıq. Uzaqdan təpəyə bənzər nə isə görünürdü. Yaxınlaşdıqca təpə böyüyür, piramidalar aydın sezilirdi.

Düşündüklərim başıma gəldi: dəstə üzvləri mənzilə çatdığınızı görən kimi mənə hücum etdilər. Xəritəni və dəvəmi əlimdən aldılar. Məni səhrada qoyub piramidalara doğru getdilər.

Övliya Çələbinin “Səyahətnamə” əsəri əsasında işlənmişdir.



Söz ehtiyatı

C “Simmetriya” sözünü izah edin.

Sizcə, Övliya Çələbi nə üçün xəritəni tən ortadan bölüb bir hissəsini gizlətdi?

Ç “Qlossari” rubrikasında verilmiş məlumatə əsasən “səyahətnamə” sözünün mənasını təxmin edin və lügət vasitəsilə dəqiqləşdirin.

d Verilmiş sözlərin mənasını təxmin edin. Lügət vasitəsilə dəqiqləşdirin.

dəvatnamə, nəsihətnamə, təşəkkürnamə, etibarnamə, vəsiyyətnamə, tələbnamə

Qlossari

.. Name sözü məktub mənasında işlənir. Bu söz bir sıra başqa sözlərə artırılaraq əsər, sənəd adı yaradır: “Şahnamə”, “İskəndərnamə”, bəyannamə, etibarnamə.

Düşün və cavab ver

- 2a** Sizcə, atası Övliya Çələbiyə nə üçün müxtəlif dilləri öyrənməyi tövsiyə etmişdi?
- b** Nə üçün Misirə səyahət zamanı minik vasitəsi kimi at deyil, dəvəyə üstünlük verilirdi?



Diqqət et

Araşdırmaqla oxu

Səyahət haqqında əsərlər oxucuya müxtəlif ölkələr, onların təbiəti, yerli əhalisi, abidələri haqqında məlumat verir. Bu əsərləri daha dərindən başa düşmək üçün mətnində rast gəlinən faktlar, yer və şəxs adları ilə bağlı araşdırma aparmaq lazım gəlir.

- c** Mətnində rast gəlinən faktlar və adlarla bağlı araşdırma aparıb təqdim edin.

- Qum fırçası
- Bədəvilər
- Böyük piramida (*Xeops piramidası*)
- Sina çölü

- ç** Övliya Çələbi Misirə səyahət zamanı hansı təhlükələrlə qarşılaşdı? O daha hansı təhlükə ilə qarşılaşa bilərdi? İllüstrasiyaya və təxəyyülünüzə əsasən bir epizod düşünüb mətni genişləndirin.



Dinləmə

- 3a** Mətnin davamını dinləyin və sualları cavablandırın.

1. Piramidanın neçə qapısı var idi?
2. Çələbi nə üçün məhz piramidanın şimal qapısından içəri girmək istəyirdi?
3. O, piramidanın şimal qapısını necə müəyyən etdi?
4. Çələbi otaqlara keçmək üçün hansı sualları cavablandırırdı?

- b** Mamır haqqında məlumatı və mətnindən verilmiş cümlələri oxuyun. Sizcə, Çələbi nə üçün ağacın üzərində mamır axtarırdı? Bəs niyə tapa bilmədi?

Tez xurma ağaclarının gövdəsinə baxdım.

Mamır axtarırdım. Amma sonra “Bu istidə mamır nə gazır?” – deyə düşündüm.

Mamır rütubətin çox olduğu yerlərdə, ağacların gövdəsində, divarlarda, torpaqda rast gəlinən bitki.

- c** Mətnə istinad etməklə aşağıdakı fikirləri şərh edin.

- Səmti müəyyən etmək üçün üfufqün cəhətlərini bilmək lazımdır.
- Qarışqalar yuvalarını ağacların, kolların cənub tərəfində qurur.

4a İstanbul şəhəri haqqında məlumatlarla tanış olun və tapşırıqları yerinə yetirin.

İstanbul

Türkiyənin ən böyük şəhəridir. Bosfor boğazı və Mərmərə dənizi sahilində yerləşir. XV əsrə qədər "Konstantinopol" adlandırılmışdır.


Əhalisinin sayına görə Avropada birinci, dünyada altıncı şəhərdir.

İqlimi, əsasən, mülayimdir.

GÖRMƏLİ YERLƏRİ



AYASOFİYA (VI əsr, məscid)



TOPQAPI (XV əsr, muzey)



DOLMABAĞÇA
(XIX əsr, muzey)



QALATA QÜLLƏSİ
(VI əsr, muzey)



Uzunluğu 1560 metr olan **Bosfor körpüsü**. Körpü İstanbulun Avropa və Asiya hissələrini birləşdirir.

TÜRK MƏTBƏTİ



İSKƏNDƏR DÖNƏRİ



TÜRK PAXLAVASI



MƏKLUBƏ



TÜRK QƏHVƏSİ

Mətbəxində dəniz məhsulları, müxtəlif kabablar, xəmir yeməkləri, şirniyyatlar əsas yer tutur.

b Reklam vərəqindən müvafiq faktları oxuyaraq İstanbul haqqında fikirləri əsaslandırın.

- Dünyanın ən qədim şəhərlərindən biridir.
- Qitələrarası şəhərdir.
- Zəngin mətbəxi var.

c Yuxarıdakı nümunədən istifadə edərək turistlər üçün Azərbaycanın şəhərləri haqqında reklam vərəqi hazırlayıın.

I qrup: Bakı II qrup: Şuşa III qrup: Naxçıvan IV qrup: Şəki

Sayı

5a Verilmiş sayıları miqdardan və sıra sayılarına ayırin.

yüz iyirmi, xeyli, onuncu, yüzlərlə, otuz, 12-ci, doxsan beşinci, bir çox, az, IX, yüz qırx birinci, 263, üç-dörd, VIII, onlarca, bir neçə

b Verilmiş mətnlərdən sayıları seçib sözlə ifadə edərək yazın.

Nümunə *2 – iki*

Dərsliyimiz 2 hissədən ibarətdir. Hər hissə 1 yarımil üçün nəzərdə tutulmuşdur. I yarımildə biz mənəvi dəyərlərimiz, ana təbiət, sözlərin mənşəyi haqqında maraqlı mətnlərlə tanış olduq. Bu hissə 4 bölmədən ibarətdir. Mənim ən çox xoşuma gələn mətn 2-ci bölmənin 4-cü fəslində verilmiş “Sözün qüdrəti” mətni oldu. Bu mətn dərsliyin 24-cü səhifəsində verilmişdir. Hazırda biz dərsliyin II hissəsi ilə tanış oluruq.

c Cümhlərdə sayıları müəyyən edin. Hansı söz varlığının dəqiq sayını ifadə edir?

1. Az sözün incitək mənası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz. (*N.Gəncəvi*)
2. Bu lügətdə beş min sözün izahı verilib.

Yadda saxla Miqdar sayının növləri

Miqdar sayılarının üç növü var:

1. **Müəyyən miqdardar sayıları** əşyanın konkret miqdarını bildirir və neçə? nə qədər? suallarına cavab verir. Məsələn: *dörd, yeddi, iyirmi iki* və s.
2. **Qeyri-müəyyən miqdardar sayıları** əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər? sualına cavab verir. Məsələn: *beş-altı, 10-15, az, çox, xeyli, bir qədər, bir çox, bir az, bir sıra, onlarla, minlərcə, bir-iki* və s.
3. **Kəsr sayıları** ya tamın (bütvən) hissəsini, ya da tam və hissəni bildirir və nə qədər? sualına cavab verir. Məsələn: *beşdə üç, iki tam onda beş* və s.

ç Cümhlərdə işlənmiş sayıları seçin və miqdardar sayının hansı növünə aid olduğunu müəyyən edin.

1. Kəşfiyyatçılar on gün mühəsirədə qaldılar.
2. Beş-altı uşaq toplaşıb futbol oynayırdı.
3. Arzu çantasından iki qələm çıxardı.
4. Rəsul dairənin dördə birini rənglədi.
5. Minlərlə igid vətən uğrunda döyüşə getdi.
6. Səma konfetləri bölüşdürüb üçdə bir hissəsini özünə götürdü.

Yadda saxla Sayların söz və rəqəmlə yazılışı

Yazında bir çox sayılar həm söz, həm də rəqəmlə ifadə oluna bilər.

Sıra sayıları sözlə ifadə olunarkən müəyyən miqdar sayına -inci⁴ şəkilçisi artırılır: **dördüncü, on üçüncü**.

Bu sayılar ərəb rəqəmləri ilə ifadə olunduqda -inci⁴ şəkilçisinin birinci hecası ixtisar olunur. Bu zaman rəqəmlə şəkilçi arasında defis işarəsi qoyulur: **4-cü, 13-cü**.

Sıra sayıları Roma rəqəmləri ilə ifadə olunduqda şəkilcidən istifadə olunmur: **IV, XIII.**

Müəyyən miqdar sayıları sözlə, rəqəmlərlə, eləcə də həm söz, həm də rəqəmlə ifadə oluna bilər: **Üç min → 3000 → 3 min.**

Qeyri-müəyyən miqdar sayılarının bir çoxu yalnız sözlə ifadə olunur: **az, xeyli, çoxlu, bir neçə, yüzlərcə, milyonlarla**. Bu sayıların bəziləri həm söz, həm də rəqəmlə ifadə oluna bilər: **dörd-beş → 4-5; əlli-altmış → 50-60.**

Kəsr sayıları da söz və rəqəmlə ifadə oluna bilər. Sözlə yazılırkən kəsrin məxrəcini bildirən sözə -da² şəkilçisi artırılır: **Üçdə iki**.

Rəqəmlə ifadə olunan kəsr sayılarında maili xətt və vergül işarələrindən istifadə olunur: **1/4 (dörddə bir); 5,3 (beş tam onda üç)**.

d) Sayları Roma rəqəmləri ilə ifadə edərək söz birləşmələrini yazın.

1. İyirmi birinci əsr
2. Üçüncü Şah Abbas
3. Kral on dördüncü Lüdovik
4. İlkinci Qarabağ müharibəsi

e) Verilmiş sayıları sözlə ifadə edib yazın.

7/10 11,3 1,63 5-6 XIX 0,37 1/10

ə) Hansı sıradə verilmiş sayılar eyni mənəni ifadə edir?

- a. ikidə bir, bir tam onda iki, 1,5, 1/2
- b. 0,25, dörddə bir, 1/4, sıfır tam yüzdə iyirmi beş
- c. 3/4, üç tam onda dörd, 1,75, bir tam yüzdə yetmiş beş
- d. sıfır tam onda dörd, 0/4, beşdə iki, 5,2

f) Sayların yazılışında buraxılmış səhvləri düzəltməklə cümlələri köçürün.

1. Səbirə 5-inci sinifdə oxuyur.
2. Dörddə üç sayını 4/3 kimi ifadə etmək olar.
3. XXI-ci əsr 3-üncü minilliyyin ilk əsriddir.
4. Məktəbin akt zalına 100-lərlə şagird toplaşmışdı.

QADIN SƏYYAHLAR

1a Böyüyəndə hansı peşəyə yiyələnmək istərdiniz?

- Bu haqda sinifdə sorğu keçirin.
- Sorğunun nəticələri əsasında diaqram qurun.
- Diaqramda oğlan və qızların seçimini ayrıca göstərin.

b Bəzən peşə seçimindən söhbət düşəndə “kişi peşəsi”, “qadın peşəsi” ifadələri işlədirilir. Buna münasibətinizi bildirin.

2a Mətnin adını oxuyun. İllüstrasiyalara baxın. Sizcə, mətndə söhbət hansı mərcdən gedir?

Bir mərcin tarixçəsi

Boston restoranlarının birində iki dost süfrə arxasında söhbət edirdi. Onlar adaş idilər: velosiped zavodunun direktoru Albert Poup və həkim Albert Rider. Dostlar arasında başlanan mübahisə get-gedə qızışırıdı. Mister Poup dostu ilə razılaşmırıdı:

– Mister Rider, məncə, siz qadınların əqli və fiziki imkanlarını düzgün qiymətləndirmirsiniz. Müasir qadınlar cəmiyyətdə

kifayət qədər fəaldırlar. Baxın, kişilər kimi onlar da artıq velosiped sürürlər, hətta öz velosiped klublarını yaradıblar.

– Əzizim, onlar velosiped sürə bilərlər. Ancaq deyin görüm, hansı qadın Stivensin rekordunu təkrarlaya bilər? On min dollardan mərc gəlirəm ki, heç bir qadın velosipedlə dünya ətrafına dövrə vura bilməz.

– Stivensin rekordundan 10 il keçib. Zəmanə dəyişib... Bilirsiniz, mən bir qadın tanıyıram. Məncə, o sizin mərcinizi qəbul edər.

Albert Poup tanışı Enni Koeni nəzərdə tuturdu. 24 yaşlı bu xanım qəzətdə reklam şöbəsində çalışırdı. Poup istehsal etdiyi velosipedlərin reklamını həmin qəzətdə verirdi. Ona görə də Enni ilə tez-tez ünsiyyətdə olurdu. Miss Koenin işgüzarlığı, insanları inandırmaq və məqsədinə çatmaq bacarığı Poupu heyran edirdi.

Növbəti gün Poup Enni ilə görüşüb onu məsələdən agah etdi. Gənc qadın əvvəlcə bu təklifi təəccübə qarşıladı:

– Siz zarafat edirsiniz? Mən heç velosiped sürməyi də bacarmıram. Özü də, üç uşaq anasıyam. Yox, yox, bu iş mənlik deyil...

– Miss Koen, yaxşı fikirləşin, söhbət on min dollardan gedir.

Enni üçün bu, fantastik məbləğ idi. Mərci udsayıdı, bu pula yeni ev alar, uşaqlarını yaxşı məktəbə qoyardı. Bir də ki, dünya səyahətinə çıxməq çox cəlbedici fikir idi.



Üç gündən sonra mərc kəsənlər arasında yazılı müqavilə bağlandı:

1. Xanım Enni Koen 15 ayda velosipedlə dünyani dövr etməlidir.
2. Bunu təsdiq etmək üçün olduğu hər bir ölkədə yerli Amerika səfirinin imzası ilə bir kağız almalıdır.
3. Xanım Koen bu şərtlərə əməl edərsə, mister Albert Rider ona 10000 dollar məbləğində mükafat ödəməlidir.
4. Lakin əvvəlcədən Enni Koenə heç bir pul ödənilməyəcək.

Müqavilənin sonuncu bəndi Ennini çox məyus etdi. Axı dünya səyahəti böyük xərc tələb edirdi. Gənc qadının isə heç yaxşı velosiped almağa belə pulu çatmırıdı. Lakin qarşı tərəf müqavilənin bu bəndini dəyişmək fikrində deyildi:

– İstəmirsinzə, razılaşmaya bilərsiniz. Biz məcbur etmirik...

Bir başqası, bəlkə də, ruhdan düşərdi. Amma Enni belələrindən deyildi. Müqaviləni imzalayıb bir nüsxəsini cibinə qoydu, digərini isə Albert Riderə uzatdı:

– On min dolları hazırlayın. On beş aydan sonra görüşərik.

İlk növbədə pul tapmaq lazım idi. Enni şirkətlərə üz tutdu. Onları inandırmağa çalışdı ki, səyahət boyu keçdiyi bütün ölkələrdə şirkətin reklamını təşkil edəcək. Amma bu cılız bədənli xanıma inanmirdılar, istehza ilə gülümsəyib uğurlu səyahət arzu edirdilər. Nəhayət, mineral su istehsal edən "Londonderri" şirkəti reklam kampaniyası qarşılığında 100 dollar ödəməyə razılıq verdi. Müqavilənin şərtlərinə görə, Enni bu şirkətin loqosunu velosipedin üzərinə yapışdırıdı və öz soyadını brendin adına dəyişdi. Həmin gündən Enni Koen "Enni Londonderri" adlandı.

Qazandığı məbləğ ilkin yol xərclərinə bəs edirdi. Beləliklə, bir yay səhəri Enni uşaqlarının üzündən öpüb velosipedinə mindi və Çikaqoya üz tutdu. Özü ilə bir dəst dəyişək geyim və hər ehtimala qarşı revolver götürmüdü.

Enni gündə 13-15 km yol qət edirdi. Bu minvalla o, Çikaqoya üç aya çatdı. Çok yorğun idi, 9 kq ariqlamışdı. Aydın idi ki, bu sürətlə səyahəti vaxtında bitirmək mümkün olmayacaq.

O, ucuz Çikaqo otellərinin birində dincəlməyə qərar verdi. Otağında oturub vəziyyətinin nə qədər acınacaqlı olduğunu düşünürdü: "Bəlkə, geri qayıdım? Yox! Heç vaxt!"

Velosipedi dəyişmək lazım idi. Bu velosipedin təkərləri tez-tez boşalar, zənciri yerindən çıxırıdı. Bundan başqa, əynindəki qadın geyimi lap bezdirmişdi: köynəyinin hündür yaxalığı boynunu yara eləmişdi, uzun ətəyinin aşağısı zəncirə dolaşmaqdən cırıq-cırıq olmuşdu. "Aman Allah! Bu qədər pulu haradan tapacağam?!" – Enni əlləri ilə başını tutub gözlərini yumdu.

Birdən qapı döyüldü. İçəri yaraşıqlı bir gənc daxil oldu:



– Bağışlayın, siz Enni Londonderrisiniz?

– Bəli. Bəs siz...

– Mənim adım Maykldır. “**Sterlinq**” velosiped zavodunu təmsil edirəm. Bizim sizə işgüzar təklifimiz var. İstərdik ki, səyahətinizə “Sterlinq” markasından olan velosipedlə davam edəsiniz. Şirkətimiz istədiyiniz modeli sizə hədiyyə etməyə hazırlıdır. Yolboyu velosipedlərimizi reklam etsəniz, əlavə olaraq 500 dollar ödəyə bilərik.

Sonra oğlan uzun-uzadı “Sterlinq” kompaniyasının velosipedlərini tərifləməyə başladı. Amma Enni artıq onu eşitmirdi. Onun sevincdən başı hərlənirdi.

“Sterlinq”lə müqavilə bağlayıb pulunu alan kimi Enni kişi geyimləri satılan mağazaya getdi...

Ertəsi gün bütün qəzetlərdə kişi geyimində velosiped sürən Enninin şəkli dərc olundu. Ona heyran olanlar da var idi, qınayanlar da.

Ətrafında yaranan səs-küy Ennini daha da məşhurlaşdırıldı. Şəhərlərdə insanlar yolboyu düzülüb onu qarşılayırdılar. Hətta məşhur adamlar onunla şəkil çəkdirmək, avtoqraf almaq üçün qaldığı otelə gəlir, görüş üçün növbəyə dururdular. Müxtəlif şirkətlər reklam olunmaq üçün Enni ilə müqavilə bağlamağa can atıldı. Səyahəti boyu o, 60-dan çox reklam müqaviləsi bağladı. Bununla da yol xərcliyi və əlavə 5000 dollar qazandı.

– Mister Rider, miss Londonderri qəbul otağında sizi gözləyir.

– Deyin, gəlsin.

Enni qıvraq addımlarla içəri daxil olub soyuq tərzdə salamlaşdı. Əlindəki qovluğu masanın üstə qoyub açdı. Müxtəlif ölkələrdə Amerika səfirliklərindən alınmış şəhadətnamələri masanın üstünə düzdü.

– Buna ehtiyac yoxdur. Mən sizin səyahəti qəzetlər vasitəsilə izləyirdim.

Bunu deyib Albert Rider otağın küncündəki seyfə tərəf yönəldi.

Söz boğçası

- adaş • müqavilə
- şəhadətnamə
- kampaniya • loqo
- brend • revolver
- seyf • kompaniya
- nüsxə • reklam

Ülkər Nurullayeva

Söz ehtiyatı

b Nöqtələrin yerinə “Söz boğçası”ndan uyğun gələn sözü müəyyən edin.

1. Bu ad getdikcə məşhur idman geyim ... çevrilmişdi.
2. Köynəyinin üzərində çalışdığı şirkətin ... təsvir edilmişdi.
3. Rəsul doğum ... şirkətə təqdim etdi.
4. Rəqib komanda bu oyunda məşhur idman ayaqqabını ... edirdi.

c Sözlərin izahını oxuyun. Hansı qaydaya əsasən bu sözlər eyni cür tələffüz olunur?

kompaniya – şirkət;

kampaniya – müəyyən məqsədlə keçirilən silsilə tədbirlər.

Düşün və cavab ver

3a Mətnə istinad etməklə Enninin xarakteri haqqında danışın.

cəsur, qətiyyatlı, tədbirli, ağıllı, fərasətli

- Baş qəhrəmanın xarakterini mətnin ideyası ilə əlaqələndirin.

b Mətndən müvafiq epizodları nəql etməklə baş qəhrəmanın keçirdiyi hisslər haqqında danışın.

c Sizcə, Enninin qələbəyə gedən yolunu belə enişli-yoxuşlu təsvir etməkdə müəllifin məqsədi nədir? Mətndən aşağıdakı fikirlərə uyğun epizodları nəql edin. Bu epizodlar sizdə hansı hissləri yaratdı?

- Bəxti üzünə gülmüşdü.
- Əli hər yerdən üzülmüşdü.

ç Mətnin son cümləsini bir daha oxuyun.

Bunu deyib Albert Rider otağın küncündəki seyfə tərəf yönəldi.

- Sizcə, müəllif nə üçün mətni məhz bu cümlə ilə bitirir?
- Cümlədəki hansı söz növbəti epizodu təxmin etməyə kömək edir?

d Sizcə, “Bir mərcin tarixçəsi” bədii, yoxsa qeyri-bədii mətndir?

Aşağıdakı məlumatları oxuyun və fikrinizi əsaslandırın.

Bədii mətn

1. Müəllifin əsas məqsədi obrazın daxili aləmini açmaq, oxucunu müəyyən mənəvi dəyərlər haqqında düşündürməkdir.
2. Hadisələrin və obrazların təsvirində müəllif, əsasən, öz təxəyyülünə əsaslanır.
3. Mətndə dialoqlara, obrazın düşüncələrinə geniş yer verilir.
4. Mətn, adətən, rəssamın çəkdiyi illüstrasiyalarla müşayiət olunur.

Qeyri-bədii mətn

1. Müəllifin əsas məqsədi oxucuya həqiqətə uyğun, dəqiq məlumat vermək, müəyyən məsələyə aydınlıq gətirməkdir.
2. Məzmunu real faktlar, tarixi hadisələr, mühakimələr üzərində qurulur.
3. Mətndə hadisələrin dəqiq tarixi, yeri, real şəxslərin adları göstərilir.
4. Mətn, adətən, tarixi sənədlərin şəkilləri və fotolarla müşayiət olunur.



Diqqət et

Tarixi həqiqət və bədii təxəyyül

Bəzi bədii mətnlərin mövzusu real tarixi hadisələr, həyatda yaşamış şəxslərin taleyi üzərində qurulur. Bununla belə, həmin əsərlərdə müəllifin məqsədi tarixi həqiqəti göstərmək deyil. Müəllif həmin mövzdən istifadə edərək öz düşüncələrini oxucusuna çatdırır, onu hadisə və talelərdən nəticə çıxarmağa dəvət edir.

e Aşağıdakı faktların “Bir mərcin tarixçəsi” mətnindəki məlumatlara uyğunluğunu müəyyənləşdirin. Yeni məlumatları qeyd edin.



Enni Koen 1870-ci ildə Latviyada, yəhudİ ailəsində doğulub. 1875-ci ildə onun ailəsi Amerikaya, Boston şəhərinə köçüb. Bir müddət qəzetlərdə reklam agenti vəzifəsində işləyib. 1894-cü il iyunun 27-də Albert adlı bir şəxslə mərcə gələrək velosipedlə dünya səyahətinə çıxb. 1895-ci il sentyabrın 12-də səyahətini bitirib və mərci udub. Beləliklə, velosipedlə dünya səyahəti etmiş ilk qadın kimi tarixin yaddaşında qalıb.



Albert Poup 1843-cü ildə Bostonda doğulub. 1877-ci ildə həmin şəhərdə ilk velosiped şirkəti açıb. Sonralar bu şirkət motosiklet və avtomobil də istehsal edib. Albert Poup 1909-cu ildə vəfat edib.



Sterling velosiped kompaniyası – XIX əsrin sonlarında Çikaqoda fəaliyyət göstərmiş velosiped zavodu.



Londonderri Litia – XIX əsrin sonlarında Amerikada mineral su istehsal etmiş şirkət.

Yazı

4a Enni Londonderrinin səyahəti haqqında aşağıdakı məlumatları oxuyun. Əldə etdiyiniz məlumatlar əsasında bu şəxs haqqında qeyri-bədii mətn yazın.

- Səyahət zamanı Enni bir neçə dəfə qarət edilib.
- Fransa sərhədində velosipedi müsadirə olunub.
- Velosipedlə qəza keçirib və biləyini sindirib.
- Səyahətini müqavilədə göstərilən vaxtdan iki həftə tez bitirib.

Feil

- 5a Cümlələrdəki feilləri seçin, hansı zamana və şəxsə aid olduğunu müəyyən edin.

Nümunə *Rəqibimizi yaxşı tanıyıraq.* (*indiki zaman, I şəxsin cəmi*)

1. Keçən il burada nərgiz əkmışəm.
2. Siz divar qəzeti hazırladınız?
3. Neçə gündür ki, bu xəbəri gözləyirik.
4. Dost dar gündə tanınar.
5. Birincilər ön sıradə əyləşəcəklər.
6. Əminəm ki, müzakirəyə ciddi hazırlaşacaqsan.

Yadda saxla Feilin zamana görə dəyişməsi

Hərəkətin hansı zamanda baş verdiyini bildirmək üçün feilə müxtəlif şəkilçilər artırılır.

Hərəkət **indiki zamanda** baş verirsə, **-ır⁴** şəkilçisindən istifadə olunur: *qaçıṛ, durur, gəlir, görür.*

Keçmiş zamanı bildirmək üçün **-di⁴, -miş⁴, -ib⁴** şəkilçilərindən istifadə olunur: *gəldi, gəlib, gəlmışdır.*

Gələcək zamanın şəkilçiləri ikivariantlı şəkilçilərdir: **-acaq², -ar²:** *baxacaq, görəcək, baxar, görər.*

Bəzən sözlə şəkilçi arasında **y** samiti işlənir: *istayıṛ, oxuyacaq, deyib.* Buna **bitişdirici samit** deyilir.

Yadda saxla Feilin şəxsə görə dəyişməsi

Hərəkətin hansı şəxs tərəfindən icra olunduğunu bildirmək üçün feillərə şəxs şəkilçiləri artırılır. Şəxs şəkilçiləri sözə zaman şəkilçilərindən sonra qosulur: *yazıram, oxudum, gedəcəksən, gələrsiniz, vurdular, deyəcəyik, tapşırıdıq* və s.

- b Cümlələrdə feillərin zamanını və hansı şəxsə aid olduğunu müəyyən edin.

1. Sabah yeni kitabları rəflərə düzərəm. (*gələcək zaman, I şəxsin təki*)
2. Mən dərslərimi çoxdan hazırlamışam.
3. Çox vacib məsələ haqqında danışacağıq.
4. Uşaqlar məktəbin həyatındə ağaç əkirlər.

- c Feilləri zamana və şəxsə görə dəyişib cümlədə işlədin.

danışmaq → *indiki zaman, II şəxsin cəmi*

sevinmək → *keçmiş zaman, I şəxsin təki*

düşünmək → *gələcək zaman, III şəxsin cəmi*

qorumaq → *indiki zaman, I şəxsin cəmi*

axtarmaq → *keçmiş zaman, II şəxsin təki*

ç) Fərqləndirilmiş sözlərə sual verin. Hansı cümlədə bu sözlər feil kimi işlənmişdir?

1. Kuryerin gətirdiyi **bağlama** müdirlə çatmalı idi.
2. Qızım, pəncərələri **bağlama**.
3. Bu **çəkma** çox bahalıdır.
4. Çalış xətləri əyri **çəkma**.

Yadda saxla Feilin inkar forması

Hərəkətin icra olunmadığını bildirmək üçün feillərə **-ma²** şəkilçisi artırılır:

aldım / almadım; bildim / bilmədim

Feil **-ır⁴, -ar²** şəkilçiləri ilə işlənəndə **-ma²** şəkilçisinin saiti düşür:

bilir / bilmir; bilərəm / bilmərəm

d) Feilləri müxtəlif zamanlarda inkar formasında işlədin.

görüşmək, çıxmaq, yoxlamaq, hazırlamaq

- *indiki zaman, 1-ci şəxsin təki*
- *gələcək zaman, 2-ci şəxsin cəmi*
- *gələcək zaman, 3-cü şəxsin təki*
- *keçmiş zaman, 2-ci şəxsin cəmi*

e) “Danışmayacağıq” feili haqqında fikirlərdən hansı yanlışdır?

- a. I şəxsin cəmindədir.
- b. Təsdiq formasındadır.
- c. Gələcək zamanda işlənmişdir.
- d. Tərkibində bitişdirici samit var.

ə) Feillərin kökünü müəyyən edin. Hansı nitq hissəsindən yarandığını qeyd edin.

duzla(maq), çıxal(maq), bozar(maq), uzaqlas(maq)

f) Uyğunluğu müəyyən edərək mürəkkəb feillər yaradın. Onları orfoqrafik normalara uyğun yazın.


<i>dəyib</i>	<i>biçmək</i>
<i>atılıb</i>	<i>getmək</i>
<i>keçib</i>	<i>dolaşmaq</i>
<i>ölçüb</i>	<i>düşmək</i>

g) Verilmiş sözlərə “olmaq”, “etmək” sözlərindən uyğun gələnini artırmaqla mürəkkəb feillər düzəldin.

xahiş, nail, and-aman, cəhd, mane, muğayat, mübahisə, göz-qulaq

Azərbaycan səyyahlarının gözü ilə

- 1a** Səyahət etdiyiniz yerlərdə diqqətinizi daha çox nələr cəlb edir?
- b** Kitabın üz qabığına baxın və annotasiyasını oxuyun. Aşağıdakı suallara cavab verin.



Aleksandr Duma dünya şöhrətli fransız yazıçısıdır. O, "Qraf Monte Kristo", "Üç müşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi məşhur əsərlərin müəllifidir.

Səyahət etməyi çox sevən A.Duma XIX əsrin ortalarında Azərbaycana gəlmış, ərazimiz, tariximiz, xalqımız, adət-ənənələrimiz, tanınmış şəxsiyyətlərimiz haqqında öz təəssüratlarını qələmə almışdır.

"Qafqaz səfəri" kitabına yazıçı-səyyahın yol qeydlərinin Azərbaycanla bağlı olan hissələri daxil edilmişdir. Görəsən, bu səyahət yazıcının yaddaşında hansı izləri qoymuşdur? Duma Azərbaycanı necə təsvir etmişdir?

1. Aleksandr Duma kimdir?
2. A.Duma hansı əsərlərin müəllifidir?
3. Annotasiyadakı hansı cümlələr sizdə kitabı mütləq etmək istəyi yaratdı?
4. Sizcə, Azərbaycan xalqının hansı adət-ənənələri, yeməkləri əcnəbi səyyahın diqqətini cəlb edə bilər?

Qafqaz səfəri

1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqaza səyahət etmişəm. Səfər zamanı rəssam dostum Jan-Pyer Moyne məni müşayiət edirdi.

Azərbaycanla ilk tanışlığımız Dərbənddən başladı. Dərbənddən sonra Qubaya getdik. Qubadan baxanda Qafqaz dağlarının ən uca zirvələri, həmçinin başıqarlı, əzəmətli Şahdağ zirvəsi açıq-aydın görünürdü.

Şəhərdə 10 minə yaxın ailə yaşayır. Qubada ticarətin əsas hissəsini qadınların toxuduğu xalçalar və mahir silah ustalarının hazırladıqları xəncərlər təşkil edir.

Qubadan çıxıb Bakıya üz tutduq. Yol üstündə Sumqayıt adlanan bir yerdə tərəkəmə düşərgəsi ilə rastlaşdıq. Dincəlmək üçün fasılə vermək qərarına gəldik. İtlərin hürüməsi çoxdan bizim gəlmişimizi düşərgədəkilərə xəbər vermişdi. Düşərgə əqli bizi gülərzələ qarşıladı. Biz onlara müraciət etdik:

– Sizin yaxınlığınızda düşərgə sala bilərikmi?



*Qafqaz paltarı geyinmiş
Duma*

– Harada istəsəniz, orada da yerləşə bilərsiniz. Düzənlik hamıya məxsusdur, kim istəsə, istifadə edə bilər. – Bəs düşərgənizə baxa bilərikmi?

– Əlbəttə, buyurun, gözümüz üstündə yeriniz var, – deyə bizi içəri dəvət etdilər.

Biz yaxınlıqdakı köç yerinə tərəf irəlilədik. Orada yaşayanlar şam yeməyi üçün çörək bişirirdilər. Bu əməliyyat çox cəld icra olunurdu: xəmirdən yumruq boyda bir tikə qoparıb yumrulayırdılar. Onu nazik hamar ağacla yayırdılar. Daha sonra təbilə oxşayan dəmir tənəkənin altına yanmış kömür yiğib qızdırır, nazik yayılmış xəmiri onun üstünə qoyub bişirirdilər. Xəmirin bir üzü bişdikdən sonra çevirirdilər ki, o biri üzü də bişsin. Bişmiş çörəkləri tənəkədən götürüb bir-birinin üstünə yiğırdılar. Onları isti-isti yeyəndə ağızda xırçıldayır. Bu, bir növ, biz tərəflərin kənd şənliklərində bişirilən kökələrə oxşayır.

Bir neçə adam ocaq qırığında dövrə vurub oturmuşdu. Bizim yaxınlaşdığınızı görən kimi onlardan biri yerindən qalxdı. O, əlində duz-çörəklə bize tərəf gəldi. Biz duz-çörəyi qəbul etdik və onlar kimi ocağın ətrafında dövrə vurub oturduq.

Onlardan biri quzu ətindən bir parça kəsib xırda-xırda tikələrə böldü və çörək bişirdikləri dəmirin üstünə düzdü. Ət tüstülənməyə, cızıldamağa başladı. Beş dəqiqədən sonra o artıq bişmişdi. Bizi işarə ilə başa saldılar ki, bunu bizim üçün hazırlayıblar. Biz tikələrdən götürüb çörək arasına qoyduq və ləzzətlə yedik.

Qonaqlıq bitdikdən sonra biz ev sahiblərinin əlini sıxaraq onlardan ayrıldıq. Onlar bizim üçün yola çörək qoydular. Tərəkəmələrin adətinə görə, qonağa təkcə şam yeməyi vermək kifayət deyil. Onlar qonağı sabahkı günün naharı üçün də hər şeylə təmin edirlər.


Bakı istiqamətində yolumuza davam etdik. Növbəti təpəyə qalxanda qarşıda Bakı şəhəri göründü.

Odun əbədi yandığı yer – Atəşgah Bakıdan iyirmi altı verstlik məsafədədir. Bura atəşpərəstlərin müqəddəs məbədi sayılır.

Bakıda ticarətin əsasını ipək, xalça, şəkər, zəfəran və neft alveri təşkil edir. İl ərzində on altı-on səkkiz min funt zəfəran istehsal olunur. Zəfəranın girvənkəsi səkkiz, on iki, hətta on dörd franka da satılır. Onu küncüd yağı ilə qarışdırır, hamar, yastı kökələr hazırlayırlar. Səfərə çıxanda bunları götürmək faydalıdır.

Bakıdan Şamaxıya, oradan da Nuxaya* səfər etdik.

Nuxa yaddaşımızda ekzotik yeməyi ilə qaldı. Bizim Parisin küçələrində qızardılmış kartof satanlar kimi Nuxa küçələrində də dükanların arasında gəzən şişlik ustaları var. Şişliyin elə gözəl ətri var ki... Bu ətir burnuma dəyəndə, özümü saxlaya bilmirdim, tox olsam da, gərək bir neçə tikə yeyəydim.



Moyne, 1858-ci il, Atəşgah

*Nuxa – indiki Şəki şəhəri

Ey Nuxadan keçən səyyahlar, təmiz havada doyunca şışlik yeyin. Qafqazda adam şışliyə etinasız yanaşır, o qədər iştaha ilə yemir. Ancaq sizin əlinizə belə fürsət düşsə, məsləhətim budur ki, ondan istifadə edin və doyunca yeyin. Oh! Əgər bu saat, bu sətirləri yazdığını zaman yanında bir boşqab Nuxa şışliyindən olsaydı, heç bilirsiniz, necə bayram edərdim!? Heyif ki, yoxdur.

Yeni şeylər öyrənmək üçün səyahət edirəm və haradasa dadlı bir yeməyə rast gələndə bir gün çap etdirəcəyim kulinariya kitabını zənginləşdirmək üçün həmin an yeməyin reseptini istəyirəm. Ona görə də şışliyin reseptini istədim.

Glossari

- Ekzotika** – əsrarəngiz, qeyri-adi görünən adət, hadisə, varlıq, mənzərə və s.

ŞİŞLİYİN RESEPTİ

Tərkibi: qoyun əti, baş soğan, sirkə, duz, istiot

Hazırlanması: Əti qoz boyda hissələrə bölüb qaba yiğirsiniz. Üzərinə soğan doğrayıb sirkə və bolluca duz, istiot əlavə edirsiniz. 15 dəqiqə saxlayırsınız. Sonra ocaq qalayıb köz salırsınız. Ət parçalarını dəmir və ya taxta şüşə keçirirsiniz və şışları ət bişənədək közün üzərində çevirirsiniz.

Əgər ət parçalarını bütün gecə saxlasanız və bişmiş parçaların üzərinə sumax səpsəniz, şışlik daha da yaxşı alınacaq.

Söz boğçası

- tənəkə
- verst
- funt

Azərbaycan xalqı igidliyi, qonaqpərvərliyi, yüksək mədəniyyəti ilə məni valeh etdi. Əgər yolunuz bura düşsə, azərbaycanlılar ilə ticarət etmiş olsanız, əmin olun ki, sizə heç bir sənəd imzalamaq lazımdır. Azərbaycanının bir sözü kifayətdir, çünki o, verdiyi sözə sadıqdır. Yenidən Azərbaycana qayıtmak ümidi ilə vidalaşıram...

Aleksandr Düma

Söz ehtiyatı

C Mətndə çörəyin bişirilmə səhnəsini bir daha oxuyun. Aşağıdakı izahlara əsasən A.Dümanın təsvir etdiyi əşyaların adını müəyyən edin.

1. Üzərində nə isə bişirmək üçün ortası qabarıl, dairəşəkilli dəmir lövhə.
2. Xəmir yaymaq üçün işlədilən ortası yoğun, ucları getdikcə nazikləşən taxta mil.
3. Sonradan yaymaq, yastılamaq üçün yumru hala salınmış xəmir parçası.

C A.Dümanın təsvirinə əsasən düşərgədəkilərin bişirdiyi çörək növünün adını təxmin edin.

d “Duz-çörək kəsmək” ifadəsinin mənasını təxmin edin. Sizcə, qonağı duz-çörəklə qarşılıqla azərbaycanlıların hansı xüsusiyyətini göstərir?

Düşün və cavab ver

2a A.Dümanın Azərbaycana səfərinin marşrutunu xəritədə göstərin.

b Bu mətnindən XIX əsrдə Azərbaycan haqqında hansı məlumatları əldə etdiniz?

c Şəklə və plana əsasən A.Dümanın Xurşidbanu Natəvanla görüşünü təsvir edərək mətnin müvafiq hissəsini genişləndirin.



- Dümanın Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanışlığı;
- Onlar arasında səmimi dostluq münasibətlərinin yaranması;
- Dümanın şairlə şahmat oynaması;
- Dümanın məğlub olması;

- Rəsmidəki hansı detal Düma və Natəvanın görüşünün Bakıda olduğunu göstərir?

c Müzakira. Mətnə istinad edərək “Səyahət xalqlar arasında mədəni əlaqələri inkişaf etdirir” fikrini əsaslandırın.

3a Siz Dümanın yerində olsaydınız, “Böyük kulinariya lüğəti” kitabında hansı Azərbaycan yeməyi haqqında məlumat verərdiniz? Seçiminizi izah edin.

Yazı

b Təqdimat. Azərbaycanın milli yeməkləri haqqında araştırma aparın. Həmin yeməyin reseptini və hazırlanması haqqında təlimat yazın.

I qrup: Döşəməplov

II qrup: Yarpaq dolması

I qrup: Səbzicovurma

II qrup: Düşbərə

RESEPT

Resept hər hansı yemək növünün hazırlanması haqqında təlimatdır.

Resept aşağıdakı ardıcılıqla yazılır:

1. Hazırlanan yemək üçün lazım olan ərzaqların siyahısı verilir.
2. Yeməyin hazırlanması ardıcılıqla izah edilir.
3. Yeməyin bişirilmə müddəti və dərəcəsi qeyd olunur.

Zərf

4

a Fərqləndirilmiş sözlərin qrammatik mənasını müəyyənləşdirin.

- Bu sözlər hansı suala cavab verir?
- Hansı nitq hissəsi ilə bağlıdır?

1. **Gecəyarısı** güclü yağış başladı.
2. Bu hadisədən sonra **çox** dəyişmişdi.
3. Qonaqlar ev yiyesi ilə salamlaşış **içəri** keçdilər.
4. Babam gənclik illərini **həsratla** xatırlayırdı.

Yadda saxla Zərfin məna növləri

Zərf cümlədə, əsasən, feilə aid olan, onu müxtəlif cəhətdən izah edən nitq hissəsidir.

Zərfin mənaca dörd növü vardır:

1. **Tərzi-hərəkət zərfi** hərəkətin necə icra olunduğunu bildirir, **necə? nə cür?** suallarından birinə cavab verir. Məsələn: cald qaçmaq, həvəslə danışmaq.
2. **Zaman zərfi** hərəkətin icra olunduğu vaxtı bildirir, **nə vaxt? nə zaman?** suallarından birinə cavab verir. Məsələn: gec gəlmək, gec-tez öyrənmək.
3. **Yer zərfi** hərəkətin icra olunduğu yeri bildirir, **haraya? harada? haradan?** suallarından birinə cavab verir. Məsələn: içəri keçmək, geri dönmək.
4. **Kəmiyyət zərfi** hərəkətin kəmiyyətini bildirir, **nə qadər?** sualına cavab verir. Məsələn: seyli çalışmaq, az-maz anlamamaq.

Bəzən zərf digər nitq hissələrinə də aid olur. Məsələn:

Sən həmişə birincisən. (*saya*)

İçəri istidir. (*sifatə*)

b Cümələrdə zərfəri seçin, aid olduğu feillə birlikdə yazın, növünü müəyyən edin.

1. Qrup üzvləri birlikdə divar qəzeti hazırladılar.
2. Uşaqlar günorta çayın kənarına endilər.
3. O, dediyi sözləri çoxdan unutmuşdu.
4. İrəlidə onları bir neçə adam gözləyirdi.

c Hansı cümələrdə fərqləndirilmiş zərf feilə aid deyil?

- a. İşini bitir, sonra yanına gələrsən.
- b. Sərhəd rayonlarda ara-sıra atəş səsləri eşidilirdi.
- c. Yuxarı mərtəbədəki otaqlar təmir edilir.
- ç. Biz yenə də irəlidəyik.

5a Cümhlələrdə “gözəl” sözünün qrammatik mənasını müəyyən edin.

- Qarşımızda gözəl mənzərə açıldı.
- Natiq fikirlərini gözəl ifadə edirdi.

Yadda saxla Zərfin digər nitq hissələri ilə ortaqlığı

Dilimizdə bəzi sözlər var ki, cümlədəki yerindən asılı olaraq həm zərf, həm də digər nitq hissəsi (isim, sifət, say) kimi işlənə bilir.

Biz həyəcanla səhəri gözləyirdik. → nəyi? → **isim**

Səhər hava soyuq idi. → nə vaxt? → **zərf**

Yaxşı iş üz ağardar. → hansı iş? → **sifət**

Lalə ingiliscə yaxşı danışırı. → necə danışırı? → **zərf**

Az adam tapılar ki, bunu bilməsin. → nə qədər adam? → **say**

Sürəyya həmişə az danışardı. → nə qədər danışardı? → **zərf**

b Fərqləndirilmiş sözlər hansı nitq hissəsidir?

1. **Gecə** şəhərə çatdıq.
2. Yayda **gecə** gündüzdən qısa olur.
3. **Doğru** cavabları seçib dəftərinizə yazın.
4. Hamıdan **doğru** danışmağı xahiş edirəm.
5. Bu məsələni həll etmək üçün **xeyli** düşündüm.
6. Teatr salonunda **xeyli** tamaşaçı var idi.

Yadda saxla Zərfin quruluşca növləri

Zərf quruluşca **sadə**, **düzəltmə** və **mürəkkəb** olur.

Sadə zərflər yalnız bir kökdən ibarət olur: *irəli*, *səhər*, *aşağı* və s.

Düzəltmə zərflər kökdən və leksik şəkilcidən ibarət olur: *dostyana*, *cəsarətlə*, *ucadan* və s.

Mürəkkəb zərflər iki sözün birləşməsindən yaranır: *başdan-başa*, *üzbəüz*, *bu gün* və s.

c Cümhlələrdəki zərfləri seçib quruluşca növünü müəyyən edin.

1. Seymur müəllim şagirdinin uğuruna ürəkdən sevinirdi.
2. Oxular yazılıının yeni əsərlərini səbirsizliklə gözləyirdilər.
3. Sabir baba asta-asta üzüyuxarı qalxırdı.
4. Qapı birdən taybatay açıldı.
5. Alıcılar malları geri qaytarırdılar.

ç Aşağıdakı sözləri cümlələrdə müxtəlif nitq hissələri kimi işlədin.

aydın, çox, səhər, düz

Ümumiləşdirici təkrar

1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.

72 günə dünya səyahəti

XIX əsrin sonlarında İngiltərə qəzetlərinin birində qadınlarla kişilərin müqayisəsinə həsr olunmuş məqalə çıxır. Müəllif sübut etməyə çalışırdı ki, qadınların ictimai həyatda heç bir rolu yoxdur, onlar yalnız ev işləri ilə məşğul ola bilərlər. Bu məqaləni oxuyan 16 yaşlı Elizabet Ceyn qəzetiñ redaktoruna sərt məktub yazır. Redaktor qızın cəsarətli məktubundan o qədər təsirlənir ki, ona iş təklif edir. Beləliklə, gənc qız Nelli Blay təxəllüsü ilə məqalələr yazmağa başlayır.


Jurnalistika sahəsində Nellinin öz dəst-xəti var idi. O, dəqiq informasiya hazırlamaq üçün özünü təhlükəyə atmaqdən çəkinmirdi. Belə ki, haqqında yazmaq istədiyi hadisənin iştirakçısına çevrilirdi. Məsələn, bir xəstəxana haqqında məqalə yazmaq üçün Nelli özünü xəstəliyə vurub bir neçə gün həmin xəstəxanada qalmışdı. Beləcə, orada xəstələrin pis şəraitini üzə çıxaran kəskin yazı ilə qəzətdə çıxış etmişdi. Nelli Blayın hər yazısı cəmiyyətdə sensasiya doğururdu. Hamı onu "Ledi Sensasiya" adlandırırdı.

Jül Vernin "Səksən gün dünya ətrafında" əsərindən ilham alan Nelli 1889-cu il oktyabrın 14-də dünya səyahətinə çıxdı. Məqsədi dünya rekordunu yeniləmək və qadınların bacarığına dair stereotip düşüncələri dəyişmək idi. Nelli Blay məqsədinə çatdı. Səyahətini 72 gün

6 saatə başa vurdu. Hətta səyahəti dövründə Jül Vernlə görüşüb müsahibə almağa da vaxt tapmışdı.

Bu hadisə haqqında Jül Vern Nellinin əməkdaşlıq etdiyi qəzetiñ redaktoruna telegram göndərmişdi: "Nelli Blayın uğuruna şübhəm yox idi. O, əzmkarlığını göstərdi. Afərin!".

Nelli bu səyahəti haqqında "72 günə dünya səyahəti" adlı kitab da yazmışdır.



1 Uyğunluğu müəyyən edin.

- | | | | |
|---|-----------|---|--|
| 1 | sensasiya | a | Yazıcı və ya jurnalistenin müəllif imzası kimi istifadə etdiyi uydurma ad. |
| 2 | stereotip | b | Qeyri-adi, gözlənilməz, böyük təsir oyadan hadisə. |
| 3 | təxəllüs | c | Şüurlarda kök salmış təsəvvürlər, davranış qaydaları. |

2 Mətndə haqqında danışılan jurnalistenin əsl adı nə idi?

- a. Nelli Blay b. Ledi Sensasiya c. Elizabet Ceyn ç. Jül Vern

3 Mətnə əsasən cümlələri tamamlayın.

- Nelli qəzetiñ redaktoruna sərt məktub yazdı, çünkü...
- Qəzetiñ redaktoru Nelli iş təklifi etdi, çünkü ...
- Hamı Nellini "Ledi Sensasiya" adlandırırdı, çünkü ...

4 Nellinin dünya səyahətinə çıxmada məqsədi nə idi?

- a. Yeni yerlər kəşf etmək
- b. Macəralarla dolu həyat yaşamaq
- c. Nə isə sübut etmək
- ç. Ticarətlə məşğul olmaq

5 Sifətləri cümlələrdə uyğun dərəcələrdə işlədib yazın.

duru	→ çoxaltma dərəcəsi
göy	→ çoxaltma dərəcəsi
acı	→ azaltma dərəcəsi
yarımcıq	→ azaltma dərəcəsi

6 Cümlədəki sayıların növünü və onların yazılışında buraxılmış səhvləri müəyyən edin.

1. Masanın ətrafına oniki dənə stul düzdük.
2. İki də bir sayını 2/1 kimi ifadə etmək olar.
3. IX-cu siniflər arasında bilik yarışması keçiriləcək.
4. Oxumaq istədiyim 10-larla kitab var.

7 Feilləri zamana və şəxsə görə dəyişib cümlədə işlədin.

çatmaq	→ <i>indiki zaman, I şəxsin cəmi</i>
istəmək	→ <i>keçmiş zaman, II şəxsin təki</i>
qorumaq	→ <i>gələcək zaman, III şəxsin cəmi</i>

8 "Ayrılmayacaqsınız" feili haqqında fikirlərdən hansı yanlışdır?

- a. İñkar formasındadır.
- b. I şəxsin cəmindədir.
- c. Gələcək zamanda işlənmişdir.
- ç. Tərkibində bitişdirici samit var.

9 Hansı cümlədə zərf feilə deyil, başqa nitq hissəsinə aiddir?

- a. Dünən dənizdə fırtına qopmuşdu.
- b. O bu sözləri ucadan dedi.
- c. Aşağı mərtəbədəki otaqları su basmışdı.
- ç. O, Ceyhunla təkbətək danışmaq istəyirdi.
- d. Leylanın təklifini məmənuniyyətlə qəbul etdim.

10 Zərfləri quruluşca növünə görə qruplaşdırın.

günorta, hərdən, gec, səhərəyaxın, tez-tez, ora, daxilan, axşam, üzüyuxarı, bira-beş

1-ci
fəsil

1a Fiziki tərbiyə dərslərində nə edirsiniz?
Sizcə, bu dərslər nə üçün vacibdir?

- b** İnsanın bədən orqanları barədə nə bilirsiniz?
Onların funksiyalarını necə izah edərsiniz?
- c** Qruplarla iş. Mətni oxuyun. Əlavə biliklərinizdən istifadə etməklə hər bir hissə ilə bağlı təqdimat hazırlayın.



Fiziki məşqlər və insan orqanızmı


İnsanın bədənində hər bir orqanın öz funksiyası var. İnsan o zaman sağlam olur ki, orqanlar öz funksiyasını mükəmməl şəkildə yerinə yetirir. Bunun əsas şərtlərindən biri müntəzəm şəkildə idmanla məşğul olmaqdır. Siz idmançı olmaya bilərsiniz, lakin hər gün müəyyən idman hərəkətləri etmək sağlamlıq üçün vacibdir. İdman hər cür xəstəliyə qarşı immuniteti gücləndirir, enerjini artırır, işgörmə qabiliyyətinə, fəallığa müsbət təsir göstərir.

1. Bədən tərbiyəsi və qan-damar sistemi

Qan-damar sisteminin mərkəzi orqanı ürəkdir. Ona orqanızmin “mühərrrik”i də deyirlər. Ürək əzələləri daim işləyərək qanın damarlarla axınıni təmin edir. Qan isə öz növbəsində orqan və toxumalara qida maddələri və oksigen daşıyır. Bunun nəticəsində orqanlar öz funksiyasını yerinə yetirir.

Məlumdur ki, təbiətdə bir şey hərəkətsiz qalarsa, müəyyən müddətdən sonra çürüyər, pas atar. Ürək də istisna deyil. Onun daim fəaliyyətdə olması üçün insan hərəkət etməlidir.

İnsan uzun müddət hərəkətsiz qalanda ürək əzələləri süstləşir, bədəndə qan zəif dövr edir, beləliklə, orqanızm zəifləyir. Əksinə, idmanla məşğul olduqda ürək əzələlərinin fəallığı artır, bədəndə qan təzyiqi normallaşır, ürək döyüntüləri sabitləşir.



- Ç** Nə üçün mətndə ürək “mühərrik”ə bənzədir? İdman hərəkətləri ürəyin fəaliyyətinə necə təsir göstərir?

2. Hərəkət və mədə-bağırsaq sistemi

Mədə və bağırsaqlar başlıca həzm orqanlarıdır. Onların vəzifəsi qidanı həzm etmək, həzm olunmuş qidanı qana sormaq və qalıq hissəsini bədəndən xaric etməkdir. Bu prosesi asanlaşdırın vasitələrdən biri də idmandır. İdman maddələr mübadiləsini yaxşılaşdırır, piylənmə və artıq çəkinin qarşısını alır.

Oturaq həyat keçirən insan iştahasız olur, çünkü bədəndə həzm prosesi zəif gedir. İdmanla məşğul olarkən insan enerji sərf edir. Onun yerini doldurmaq üçün qidaya ehtiyac yaranır. Ona görə də fiziki məşqlər insanın iştahasını artırır. Bu halda həzm orqanları qidanı yaxşı mənimşəyir, qaraciyər və böyrəklərin işi fəallaşır.




- d** Təbiət fənni üzrə biliklərinizdən istifadə etməklə oxuduğunuz hissəni genişləndirin:
- Həzm prosesi nə deməkdir? Bu prosesdə hansı orqanlar iştirak edir?
 - Fiziki məşqlər həzm prosesinə necə təsir edir?

3. Fiziki məşqlər və tənəffüs sistemi

Bütün canlılar nəfəs alır və verir, yəni tənəffüs edirlər. Bu proses tənəffüs orqanları – burun və ağız boşluğu, nəfəs borusu və ağıciyərlər vasitəsilə baş verir. Tənəffüs sistemi qan-damar sistemi ilə sıx bağlıdır. Belə ki, insan nəfəs alarkən ağıciyərlərə daxil olan oksigen qana keçir və bütün orqanizmə – hər bir hüceyrəyə çatdırılır. Oksigen isə orqanizmi enerji ilə təmin edən çox vacib maddədir.

İdmanla məşğul olan insan daha çox nəfəs alır. Beləliklə, ağıciyər daha aktiv işləyir, onun tutumu artır, fəaliyyəti güclənir. Bədəndə oksigenin miqdarı artır. Bu isə bütün orqanların oksigenlə daha çox təmin olunmasına gətirib çıxarır. İdman təngnəfəsliyi aradan qaldırır, insanı gümrəh edir.



- e** İdman tənəffüs prosesini necə gücləndirir?
- a** “Tənəffüs” sözünün başqa hansı mənası var? Bu sözü müxtəlif mənalarda cümlələrdə işlədin. Sizcə, “tənəffüs” çoxmənalı sözdür, yoxsa omonim?

4. Hərəkət və sümük-əzələ sistemi

Sümük və əzələ sisteminə sümüklər, sümük birləşmələri və əzələlər aiddir. Skelet və əzələlər hərəkət funksiyasını yerinə yetirir. Onlar olmasa, nəinki qaça, tullana, heç ayaq üstə də dura bilmərik.

Skeleti təşkil edən sümüklər həm də daxili orqanları qoruyur.

İdmanla məşğul olan insanlarda əzələlərin həcmi artır, onlar daha elastik və möhkəm olur. Hətta yeni əzələ hüceyrələri də yaranır. Bütün bunların nəticəsində insan daha cəld və çevik hərəkət edir.



Əzələ sistemi inkişaf etdiyinə görə idmanla məşğul olanlar daha gözəl atletik bədən quruluşuna malik olurlar.

- f** İnsan organizminin fəaliyyətində sümük və əzələ sisteminin hansı rolu var?
Fiziki tərbiyə sümük və əzələlərə necə təsir göstərir?

5. İdman və xarakter

Fiziki tərbiyə və idman insanı güclü və çevik edir. Bu isə şəxsin özünəinamını artırır. Fiziki cəhətdən aktiv adamlar daha həyatsevər olurlar.



İdmanla müntəzəm məşğul olanlar daim öz qarşılarına yeni məqsədlər qoyurlar: daha sürətli qaçmaq, daha hündür maneəni aşmaq, daha ağır çəki qaldırmaq və s. Bu isə insanda məqsədyönlülük, özünə qalib gəlmək bacarığı yaradır. İdman yarışlarında birinci olmaq həvəsi onlarda kollektivçilik, liderlik keyfiyyətləri formalaşdırır.

Fiziki sağlamlıq əqli və mənəvi keyfiyyətlərin inkişafına yol açır. İnsan gümrəh olanda yeni bilik və bacarıqları daha tez mənimşəyir. Belə insan daha zəhmətkeş, səbirli, döyümlü, mübariz olur.

Beləliklə, idman insanda güclü xarakterin formalaşmasına kömək edir. Bu isə onun cəmiyyətdə mövqeyinə təsir edir.

- g** Aşağıda sadalanan keyfiyyətlərin formalaşmasında fiziki tərbiyə və idmanın rolunu öz sözlərinizlə izah edin.

- səbir və dözüm
- zəhmətkeşlik və mübarizlik
- kollektivçilik və liderlik
- atletik xarici görünüş
- özgürvənlik və məqsədyönlülük

2a Tanış olduğunuz mövzu ilə bağlı daha nələri bilmək istərdiniz?

- Suallarınızı dəftərinizdə qeyd edin.
- Həmin suallar əsasında Təbiət və Fiziki tərbiyə fənləri üzrə müəllimlərinizlə “*İdman və sağlamlıq*” mövzusunda **mətbuat konfransı** keçirin.

Glossari

- **Mətbuat konfransı** – hər hansı mövzu ilə bağlı məlumat vermək üçün müvafiq sahə üzrə mütəxəssisin jurnalislərlə görüşü.

Təlimat

Mətbuat konfransını necə keçirməli?

- Müəllimlərinizdən xahiş edin ki, konfrans üçün 15-20 dəqiqə vaxt ayırsınlar. Konfransın mövzusu haqqında onlara məlumat verin.
- Konfransı aparmaq üçün aranızdan birini apançı təyin edin.
- Sualları aranızda bölüşün. Konfransın təqribi ssenarisini tərtib edin.
- Hər bir sualınıza “ayaq verin”: sualdan əvvəl mövzu ilə bağlı ümumi fikir bildirin. Məsələn: Biz öyrənmişik ki, idmanın bütün bədən orqanları üçün faydası var. Bəs hansı idman hərəkətləri sümük-əzələ sistemini daha çox inkişaf etdirir?
- Mətbuat konfransının videosunu çəkin.

b Mətnindən əldə etdiyiniz məlumatları və konfransın materiallarını ümumiləşdirib mövzu üzrə təqdimatlar keçirin.

Yazı

3a Təlimata uyğun olaraq “*İdman və sağlamlıq*” mövzusunda **poster** (plakat) hazırlayıın.

1. Təbliğ etmək istədiyiniz ideyanı dəqiq müəyyən edin.
2. Həmin ideyanı yiğcam ifadə edən şuar fikirləşin.
(Bu cümlə 5 sözdən artıq olmamalıdır.)
3. Ideyanı açıqlayan 4-5 söz birləşməsi yazın.
4. Şuar və açıqlamalar üçün cəlbedici şrift seçin.
5. Posterin ideyasına uyğun şəkil(lər) tapın və ya çəkin.
6. Posterinizin məzmununu və dizaynını müzakirə edin.

Glossari

- **Poster** – reklam, təbliğat məqsədilə tərtib olunmuş plakat.
- **Təbliğat** – bir ideyanı insanlar arasında yayma, çağırış etmə.
- **Şrift** – müəyyən ölçü və bicimdə olan hərflər.
- **Dizayn** – mətn və şəkillərin səhifədə yüksək zövqlə yerləşdirilməsi, bədii tərtibat.

Təsriflənməyən feillər

4 a Cümlələrdə fərqləndirilmiş hansı feil şəxsə görə dəyişmir?

Mən *oxuyub anladım*.

Sən *oxuyub anladın*.

Biz *oxuyub anladıq*.

Siz *oxuyub anladınız*.

Yadda saxla Təsriflənməyən feillərin grammatik xüsusiyyətləri

Şəxsə görə dəyişməyən feillərə **təsriflənməyən feillər** deyilir. Bu cür feillər yalnız feilin deyil, başqa nitq hissələrinin də qrammatik xüsusiyyətlərinə malik olur.

Məsələn:

Öyrənmək (nə?) heç vaxt gec deyil.

Yetişmiş (hansı?) meyvələri dərdim.

O, məktəbə gedəndə (nə vaxt?) dostu ilə qarşılaştı.

b Nöqtələrin yerinə təsriflənməyən feillər artırın.

Həmin sözlər hansı suala cavab verir?

qayıdanda, məsləhətləşmək, qalib gələn, gedən

1. Yaylağa ... yol sıx meşəlikdən keçirdi.
2. Biz evə ... yağış yağırıldı.
3. Bir vacib məsələ barədə sizinlə ... istəyirəm.
4. ... komandaya mükafat veriləcək.

Yadda saxla Məsdər

Məsdər hərəkətin adını bildirir. Məsələn: *yazmaq, bilmək*. Lügətlərdə feillər məsdər formasında verilir.

Məsdər həm feilin, həm də ismin xüsusiyyətlərini daşıyır:

- Hərəkət bildirir: *baxmaq, gülmək*
- Təsdiq və inkarda olur: *bilmək – bilməmək*
- Hallanır: *oxumağa, oxumağı*
- Mənsubiyətə görə dəyişir: *oxumağım, oxumağın*
- III şəxs xəbərlik şəkilçisi (-dir⁴) qəbul edir: *Məqsədim yaxşı oxumaqdır.*
- Qoşmalarla işlənə bilir: *oxumaq üçün*

c Feilləri məsdər formasında yazın.

fərəhləndi, gözləyəcək, yaranmışdır, bağlayaram, toplamışıq, inanırsınız, yazarsan

ç Məsdərləri ismin müvafiq halında işlətməklə cümlələri tamamlayın.

1. Uzaq səmada ulduzlar ... başlayırıldı. (*parıldamaq*)
2. Açıq havada ... faydası çoxdur. (*gəzmək*)
3. Sevinc bağçadakı güllərə ... zövq alırdı. (*qulluq etmək*)
4. Bu məsələ haqqında ... özünə borc bilirdi. (*danişmaq*)
5. Belə ... çox haqlı idi. (*cavab vermək*)
6. ... çox vaxt tələb edəcək. (*hazırlaşmaq*)

d Cümlələrdəki məsdərlər neçənci şəxsə aid mənsubiyyət şəkilçiləri qəbul edib?

1. Sinif nümayəndəsi ***seçilməyim*** məni sevindirmişdi. (**1-ci şəxsin təki**)
2. Mənim sözlərimə fikir verməməyi xətrimə dəymışdı.
3. Mağazada kitab seçməyimiz xeyli vaxt apardı.
4. Ad günündə iştirak etməyiniz məni çox sevindirdi.
5. Bu cür qəmli oxumağın hamını kövrəltdi.

e Məsdərləri müvafiq *mənsubiyyət şəkilçisi*** ilə işlətməklə cümlələri tamamlayın.**

1. Hər gün dərsə ... müəllimi narahat edirdi. (***gecikmək*, 3-cü şəxsin təki**)
2. İstehza ilə ... aydın hiss olundu. (***gülmək*, 2-ci şəxsin təki**)
3. Divarları ... axşama qədər çəkəcək. (***boyamaq*, 1-ci şəxsin cəmi**)
4. Ürəkdən ... gözlərinizdən bəllidir. (***sevinmək*, 2-ci şəxsin cəmi**)
5. Sevimli fincanının ... bacımı məyus etmişdi. (***qırılmaq*, 3-cü şəxsin təki**)

a Cümlələrdəki məsdərləri seçib feilə və ismə aid xüsusiyyətlərini müəyyən edin.

Nümunə

Həkim qazlı içkiləri içməməyi məsləhət gördü.

Feilə aid xüsusiyyəti: İnkarda işlənib.

Ismə aid xüsusiyyəti: Nəyi? sualına cavab verir. Təsirlilik haldadır.

1. Atamın susmağı razılıq əlaməti idi.
2. Hər gün bu qədər işləməkdən yorulmuşam.
3. Meyvə-tərəvəz yeməməyi onun səhhətində problemlər yaratmışdı.
4. Sabah istirahət etməyə vaxtimiz çox olacaq.
5. Əsəri yazmaqda məqsədiniz nədir?

f Verilmiş qrammatik formaya uyğun olaraq məsdərləri cümlədə işlədin.

gəzmək – ***təsdiqdə, təsirlilik halda***

isləmək – ***təsdiqdə, çıxışlıq halda***

təkrarlamaq – ***təsdiqdə, yerlik halda***

öyrənmək – ***inkarda, yönük halda***

qalmaq – ***inkarda, adlıq halda***

danişmaq – ***inkarda, yiylilik halda***

- 1a** Paralimpiya idman yarışları haqqında nə bilirsiniz?
Bu yarışlar adı idman yarışlarından nə ilə fərqlənir?
- b** Aşağıdakı mətnin yarımbaşlıqlarını oxuyun, şəkillərə diqqət yetirin.
Sizcə, bu mətn nə haqqındadır? Bədii mətndir, yoxsa qeyri-bədii?

Çempion ola bilərəm?

Uşaq yaşlarında arzusu hüquqşunas olmaq idi. Amma qardaşının cüdo məşqlərini izlədikcə onda idmana maraq yarandı. Valideynlərinə “məni də idmana yazdırın” desə də, aldığı cavablar belə olub: “Yox! Olmaz!”. Ancaq bu gün o artıq Paralimpiya çempionudur. Söhbət “Tokio – 2020” Yay Paralimpiya oyunlarında ölkəmizə qızıl medal qazandıran Azərbaycan paracüdoçusu Şəhanə Hacıyevadan gedir.



Şəhanənin inadkarlığı

Şəhanə 2000-ci ildə Sumqayıt şəhərində anadan olub, əslən Cəbrayıl rayonundandır.

8 yaşlı Şəhanənin idmana gedən yolu “yox”larla və “olmaz”larla başladı. Amma o, təkidlə idmanla məşgül olmaq, məşqə getmək istədiyini bildirdi. Ata-anasını birtəhər razi saldı. Əvvəlcə valideynləri bunun müvəqqəti həvəs olduğunu düşünürdülər. Amma çox israrlı olduğunu görəndə razılaşmalı oldular. Beləliklə, Şəhanə məşqlərə başladı. Elə ilk məşq günü oğlanlara qalib gəldi. O, qısa müddətdə idmana marağının keçici həvəs olmadığını sübut etdi.

Həkim: “Bu problemin həlli yoxdur”

Şəhanənin anadangəlmə görmə problemi var idi. Zaman keçdikcə baş ağrıları artırdı, lövhədə hərfləri qarışiq görürdü, sözləri səhv yazırırdı. Onu müayinə edən həkimlər deyirdilər ki, bu problemin həlli yoxdur, görmə qabiliyyəti getdikcə zəifləyəcək. Hətta Şəhanə bir müddət məşqlərini dayandırmağa məcbur oldu. Lakin həkimlər bildirdilər ki, idmanın mənfi təsiri yoxdur və Şəhanə yoluna davam etdi. O, yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarında dəfələrlə qalib gəldi.



“Artıq idmanlıq deyiləm”

Şəhanənin görmə problemi artır, gözlük də kömək etmirdi. Üstəlik, yarışlardan birində çiynindən ağır zədə aldı. Həkimlər onu əməliyyat etdilər. Bundan sonra valideynləri, müəllimi, hətta Şəhanə özü belə, tərəddüd etməyə başladı. Düşündü ki, bir tərəfdən gözləri, digər tərəfdən aldığı zədələr ona idmanda uğur qazanmağa imkan verməyəcək. Bu fikir ona rahatlıq vermirdi: “Mən artıq idmanlıq deyiləm”.



Olimpiyadan Paralimpiyaya

Şəhanənin məşqçisi ona paralimpiya cüdosuna keçməyi təklif edir. Şəhanə əvvəlcə razılaşmış, ancaq çox düşündükdən sonra paralimpiyanı seçir.

Şəhanə üçün çətin dövr başlayır, o hətta depressiyaya düşür. Amma sonra yenə məşqlərə başlayır. Şəhanənin inadkarlığını görən məşqçi inanır ki, belə möhkəm iradə ilə sona qədər getmək olar.

Qısa müddət məşq etməsinə baxmayaraq, Şəhanə dünya çempionatında ikinci yeri tutur. Daha sonra müxtəlif yarışlara qatılır və bütün rəqiblərini məğlub edir. Sonuncu və ən mühüm qələbəsinə isə 2021-ci ildə “Tokio – 2020” Yay Paralimpiya oyunlarında nail olur. Şəhanənin qələbəyə inamı qızıl medal alması ilə nəticələnir.

“Onlar mənə inanırdılar...”

Gözlərində zəiflik aşkar olunandan sonra idmana davam edən Şəhanəyə “Gözləri zəifdir, bacarmayacaq” deyənlər çox olub. Şəhanə bu fikirlərlə necə mübarizə aparması haqqında bunları deyir: “Bilirdim ki, məndə bu problem var. Davam etməli idim və edirdim. Ancaq ətrafdan gözümün zəifliyini əsas gətirib bacarmayacağımla bağlı çox söz eşidirdim. Valideynlərimlə, müəllimimlə danışıldım, deyirdilər ki, fikir vermə, elələri çox olacaq. Onlar mənə inanırdılar, dəstək olurdular. Bu da məndə qələbəyə inam yaradırdı. İnsanın özü iradəli, güclü olmalıdır. Amma valideynlərin, müəllimin dəstəyi olmasa, çətinlikləri dəf edə bilməzdim. Ona görə deyirəm ki, bu nailiyyət tək mənim yox, həm də ailəmin, müəllimimindir. Nailiyyətlərim artdıqca “bacarar” deyənlər də təbrik etdi, “bacarmaz” deyənlər də”.



Söz boğçası

- hüquqşunas • israrlı
- depressiya • dəf etmək

Aygün Asımqızının müsahibəsi əsasında

Söz ehtiyatı

- c** Mətnin girişində altından xətt çəkilmiş “yazdırın” sözü hansı cümlədə mətndəki mənasında işlənib?

1. Tənəffüs dən sonra müəllim uşaqlara imla yazdırdı.
2. Ana Nərminin yaxşı şəkillər çəkdiyini görüb onu rəsm dərnəyinə yazdırdı.

- c** Aşağıda verilmiş sözlərin izahını oxuyun. Nümunələr əsasında cümlələri tamamlayın.

Stres – əsəb gərginliyi, psixoloji sarsıntı.

Depressiya – stres nəticəsində yaranan ruh düşkünlüyü, ətraf aləmə marağınitməsi.

Nümunə

Şəhanə yarışlara qatılı bilmədiyi üçün stres keçirirdi.

Həyatındaki çətinliklərdən Şəhanə depressiyaya düşür.

- a. Topu boş qapıya yönəldə bilməyən futbolçu ...
- b. Uzun müddət səhvini unuda bilməyən futbolçu ...

Nə anladın?

- d** Mətndə hansı suallara cavab var?

1. Şəhanənin valideynləri onun idmançı olması ilə niyə razılaşdırılar?
2. Şəhanə hansı yarışda ciyindən zədə aldı?
3. Şəhanə nə üçün depressiyaya düşdü?
4. “Tokio – 2020” Yay Paralimpiya oyunları niyə 2021-ci ildə keçirildi?

Düşün və cavab ver

- e** Mətndə altından xətt çəkilmiş cümləyə diqqət edin. Sizcə, nə üçün Şəhanə Paralimpiya oyunlarına qatılmaq istəmirdi?

- a** Mətnin tərkib hissələri ilə bağlı suallara cavab verin.

- *Giriş hissədə* hansı məlumatlar Şəhanənin taleyinə maraq oyadır?
- *Əsas hissə* hansı yarımbaşlıqlardan ibarətdir? Məzmunun asan qavranılmasında bu yarımbaşlıqların rolü nədən ibarətdir?
- Mətnin *sonluğunda* müəllif Şəhanənin həyat uğuru ilə bağlı hansı fikri vurğulayır?

2a Debat

I qrup: Qızların əlbəyaxa döyüş növləri ilə məşğul olması məqsədə uyğun deyil.

II qrup: Qızlar da əlbəyaxa döyüş növləri ilə məşğul ola bilərlər.

Yazı

- b** “Çempion ola bilərəm?” mətninin qəhrəmanına məktub yazın.

Bir-birinizin məktubunu oxuyun və münasibət bildirin.

3a Mətni oxuyun və açar sözləri seçin.

Paralimpiyanın tarixindən

Paralimpiya oyunları fiziki məhdudiyyəti olan insanlar üçün (eşitmə qüsürü olanlardan başqa) beynəlxalq idman yarışlarıdır. Bu oyunlar Beynəlxalq Olimpiya oyunları ilə eyni ildə, eyni ölkədə keçirilir.

Dünya Paralimpiya Hərəkatının təşəbbüskarı Büyük Britaniyada Stok Mandevil xəstəxanasının cərrahı Lüdviq Quttman sayılır. O, müharibə zamanı döyüslərdə yaralanmış əsgərlərin müalicəsi ilə məşğul idi. Quttman hesab edirdi ki, idman yarışları əlil olmuş insanların həyatını yaxşılaşdırmaq üçün ən yaxşı vasitədir. Onun təşəbbüsü ilə 1948-ci ildə ilk dəfə fiziki məhdudiyyətli idmançılar arasında Büyük Britaniyanın 1-ci milli yarışları keçirildi.

O dövrdə bu yarışlar "Stok Mandevil oyunları" adlanırdı. Büyük Britaniyada bu oyunlar hər il keçirilirdi. 1952-ci ildə Holland komandasının oyunlara qatılması ilə Stok Mandevil oyunları beynəlxalq status aldı. 1960-ci ildə Romada keçirilən Stok Mandevil oyunlarında artıq 23 ölkədən 400 idmançı iştirak edirdi.

"Paralimpiya oyunları" adı isə ilk dəfə 1964-cü ildə Tokioda keçirilən yarışlarda səsləndi. "Paralimpiya" sözü "Olimpiyanın yanında" kimi izah olunur. Bu söz yunan dilindəki "para" (yanında, paralel) və "Olimp" (Yunanistanda dağ adı) sözlərinin birləşməsindən yaranmışdır, "Olimpiya oyunları ilə paralel olaraq keçirilən" mənasını ifadə edir. Rəsmi olaraq bu ad 1988-ci ildə Avstriyada keçirilən Qış Olimpiya oyunlarında təsdiq edilib.

Beləliklə, fiziki məhdudiyyətli insanların müalicəsi məqsədilə başlanan Paralimpiya oyunları sonradan yüksək səviyyəli idman hadisəsinə çevrildi.



b Mətndən ad və rəqəmlərlə bağlı məlumatları açar sözlər şəklində qeyd edin.

Nümunə

1960. Roma. 23 ölkə. 400 idmançı

Götürdüyünüz qeydləri aşağıdakı başlıqlar üzrə qruplaşdırıb mətnin planını tərtib edin.

- Lüdviq Quttmanın təşəbbüsü
- Milli yarışlardan beynəlxalq oyunlara
- "Paralimpiya" adının yaranması və təsdiqi

c Plan və qeydlər əsasında mətni nəql edin.

Söz bogçası

- təşəbbüs • status

Diqqət et

Qeydgötürme

Mətni daha yaxşı anlamaq və yadda saxlamaq üçün qeydlər götürmək tövsiye olunur. **Ad** və **rəqəmlərin** çox olduğu mətnləri oxuyarkən qeyd götürməyin xüsusi əhəmiyyəti var. Bu məqsədle həmin sözləri və rəqəmləri seçib yazmaq lazımdır.

Feili sifət və feili bağlama

4 a Cümlələrdə **hansi?** sualına cavab verən sözləri seçin.

Onların hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.

1. Uçan quşların səsi bir-birinə qarışmışdı.
2. Fit çalınanda yarısan idmançılar sıraya düzüldülər.
3. Dünən baxdığım film çox maraqlı idi.

Yadda saxla Feili sifət

Feilin təsriflənməyən formalarından biri də **feili sifətdir**. O həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır.

- Hərəkət bildirir: yazan şagird, bacardığım iş
- Təsdiq və inkarda olur: bildiyin məsələ – bilmədiyin məsələ
- Əsasən, **hansi?** sualına cavab verir: sınmış fincan

b Cümlələrdə feili sifətləri seçin.

1. Dünən gördüğün hadisəni bizə də danış.
2. Pambıqla yüklenmiş maşınlar sürətlə hərəkət edirdi.
3. O içməli sudan bir stəkan mənə ver.
4. Hələ görüləsi işimiz çoxdur.

c 1-ci sütunda altından xətt çəkilmiş şəkilçilərdən istifadə edərək 2-ci sütunda verilmiş nümunəni tamamlayın.

<u>qaçan oğlan</u>	<u>gəz... uşaqlar</u>
<u>yetişmiş meyva</u>	<u>soyu... çay</u>
<u>baxdığımız film</u>	<u>oxu... kitab</u>
<u>həll edilməli problem</u>	<u>kəsil... ağaç</u>
<u>gediləcək yol</u>	<u>veril... cavab</u>

d Kontekstdən çıxış edərək altından xətt çəkilmiş feilləri təsdiq və ya inkarda işlədin.

1. Tələs... təndirə düşər.
2. İslə... dişləməz.
3. Cəfa çək... səfa görməz.
4. Çox gəz... çox bilər.

e Fərqləndirilmiş sözlərdən hansının feili sifət olduğunu müəyyən edin.

- a. Gələcək günlər daha gözəl olacaq.
- b. Kukla teatrının aktyorları məktəbimizə gələcək.

Yadda saxla Feili sıfət və feildən düzəlmüş sıfət

Feili sıfətlə feildən düzəlmüş sıfəti fərqləndirmək lazımdır.

Düzəltmə sıfət – inkarlıq şəkilçisini qəbul etmir: *qaçağan at*

Feili sıfət – inkarda da işlənir: *qaçan at – qaçmayan at*

e) İnkarda işlətməklə feili sıfəti feildən düzələn sıfətdən fərqləndirin.

solmuş gül, solğun çiçək, qorxaq insan, qorxmuş uşaq, ağlağan qız, ağlayan körpə

5a) Aşağıdakı cümlələrdə hansı sözlər hərəkətin zamanını bildirir? Həmin sözlərin grammatik xüsusiyyətlərini müqayisə edin.

1. Təyyarə səmada görünəndə hamı çox sevindi.
2. Səhər bütün yollar buz bağlamışdı.

Yadda saxla Feili bağlama

Feili bağlama həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyır.

- Hərəkət bildirir: *yazanda, güləndə*
- Təsdiq və inkarda olur: *biləndə – bilməyəndə*
- Hərəkət bildirən sözlə bağlı olur, onun tərzini, zamanını, səbəbini bildirir.

Necə? nə vaxt? niya? suallarına cavab verir.

Ana övladının uğurlarını gördükcə (nə vaxt? – zaman) fərəhlənirdi.

Həkim gülümsəyərək (necə? – tərz) soruşdu.

Uşaq qorxub (niya? – səbəb) ağladı.

b) Feili bağlamaları seçin. Hansı məna (zaman, tərz, səbəb) bildirdiyini müəyyən edin.

1. Evə gələndə bu haqda söhbət edərik.
2. Düşmən məğlub olub geri çekildi.
3. Lalə düşünmədən cavab verdi.
4. Axşam düşəndə hava sərinləşir.
5. Səni görünçə keçmiş günlər yadına düşür.

c) Nöqtələrin yerinə mötərizədəki şəkilçilərdən uyğun gələnini artırın.

1. Elxan ona rişxəndlə gül... (-üb, -əndə) dedi.
2. İrəli get... (-mədən, -dikcə) daha gözəl mənzərələr gördük.
3. O dayan... (-inca, -madan) yol gedirdi.
4. Tahir işdən qayıt... (-anda, -araq) Cəmilə rast gəldi.

İdmançı xarakteri

- 1a** Sevdiyiniz və daim izlədiyiniz idmançı varmı? Onun həyatı, xarakteri haqqında nə bilirsiniz?
- b** Yarışlara qatılmağı sevirsinizmi? Məğlub olanda nə edirsınız?

İDMANDA UDUZANDA NƏ EDƏK?

Əvvəla, onu bilmək vacibdir ki, hər kəs nədəsə uduzur və idmanda hansısa yarışı uduzmaq normaldır. Mənim idman karyeramda uduzduğum yarışlar çox olub. Məktəbdə oxuyanda heç də həmişə qalib gəlmirdim. Amma iştirak etməyi sevirdim və həmişə növbəti yarışda daha yaxşı nəticə göstərmək üçün var gücümə çalışırdım.

İlk böyük yarışma 12 yaşimdada çıxdım və ikinci oldum. Mən dilxor olmuşdum. Dilxor olmaq da normaldır; bu o deməkdir ki, sən, həqiqətən, əlindən gələni etmək istəyirsən. Deməli, bunun üçün potensialın var.

Yadda saxla, qalib gəlməməyimiz heç də həmişə ugursuzluq deyil. Qarşına hədəflər qoymaq daha vacibdir. Yarışdan və ya məşqdən əvvəl mən məşqçimlə oturub məqsədlərimi yazıram. Nə qədər qaçmaq istədiyimi və ya necə yarışacağımı dəqiqləşdirirəm. **Yarışda neçənci yer tutmağımın heç bir fərqi yoxdur.** Məşqçimlə birlikdə qoyduğum məqsədə çatmışamsa, bu artıq böyük nailiyyətdir. Əgər diqqətini hədəflərinə yönəltsən, getdikcə nəticəni yaxşılaşdıracaqsan.

Bir məsələni də bilməlisən. Qələbə bir göz qırpmında qazanılmır. Sən çox çalışmalısan, məşq zamanı xüsusiylə xoşlamadığın hərəkətləri daha çox təkrar etməlisən. Məsələn, mən qaçanda çoxlu dövrələr etməliyəm. Bu, bəzən çox darıxdırıcı olur. Amma bilirəm ki, bunlar mənim daha sürətli qaçmağım üçün vacibdir. Əsl məğlubiyyət məşqlərdə və yarışlarda bacardığından az əmək sərf etməkdir, çünki bu zaman özünü aldatmış olursan.

Bunu da unutma: idmandan zövq almağa çalış, çünki zövq almadığın işdə qalib ola bilməzsən!

Kelli Holms (Cemma Elvin Hansin
"Balacalardan böyük suallar" kitabından)



Söz boğçası

- karyera
- potensial
- hədəf

Düşün və cavab ver

C Bu mətni yazmaqda müəllifin əsas məqsədi nədir? Fikrinizi əsaslandırın.

- a. həyatında baş vermiş hadisəni nəql etmək
- b. rast gəldiyi varlığı təsvir etmək
- c. mövzu ilə bağlı fikir yürütmək
- d. faktlara əsaslanaraq elmi məsələyə aydınlıq gətirmək



Diqqət et

Mühakimə

Mühakimə – müəyyən məsələ ilə bağlı irəli sürürlən fikirdir.

Bəzi mətnlərdə müəllif problemlə bağlı öz mövqeyini, baxışını ifadə edir, yəni mühakimələr yürüdür. Belə mətnlərə mühakimə xarakterli mətn deyilir.

Ç Müəllif mətnin başlığında qoyulan suala necə cavab verir?

Bu sualla bağlı onun fikirlərini öz sözlərinizlə ifadə edin.

d Müəllifin fikirləri ilə razısanızmı? Bəs siz bu suala necə cavab verərdiniz?

e Mətndə göy rənglə verilmiş cümlələri oxuyun. Bu fikirlər arasındaki uyğunsuzluğu şərh edin.

2a Kelli Holmsun mühakimələrinə əsasən müəllif haqqında nə deyə bilərsiniz?

O kimdir, nə ilə məşğul olur? Aşağıda müəllif haqqında yazıları oxuyun.

Bu mətn parçasını Kelli Holmsun fikirləri ilə əlaqələndirin.

Kelli Holms 1970-ci ildə İngiltərədə anadan olub. 12 yaşından yüngül atletika ilə məşğul olmağa başlayıb. 13 yaşında 1500 metr məsafəyə qaçış üzrə Böyük Britaniya çempionu olub. Bir çox beynəlxalq yarışlarda iştirak edib, lakin uzun müddət qalib ola bilməyib. Yalnız 2004-cü ildə (34 yaşında) Afinada keçirilən Olimpiya oyunlarında həm 800 metr, həm də 1500 metr məsafəyə qaçış üzrə çempion olub.



b Kelli Holms idmana gəlişindən neçə il sonra beynəlxalq yarışlarda ciddi uğur qazanıb? Bu fakt onun yazdığı mətndəki hansı fikri təsdiq edir?

MƏŞHUR ÇEMPİONLARDAN SİATLAR

- C Aşağıda məşhur çempionlar haqqında qısa məlumatlar və onların idman haqqında söylədiyi fikirlər təqdim olunur.
Mətnləri oxuyun. Ən çox xoşunuza gələn üç sitatı seçin və seçimini əsaslandırın.


Pele

1940-cı ildə Braziliyanın kiçik bir şəhərində kasib ailədə doğulub. Əsl adı Edson du Nasimentudur. 18 yaşında dünyanın ən yaxşı gənc futbolçusu titulunu qazanıb. Onun iştirakı ilə Braziliya komandası bir neçə dəfə dünya çempionatlarının qalibi olub. Beynəlxalq Olimpiya Komitəsi, eləcə də bir çox nüfuzlu təşkilatlar Peleni XX əsrin ən yaxşı idmançısı elan edib.



“Dünyada futbol oynamaq istəyən hər bir uşaq Peleyə oxşamağa çalışır. Mən onlara yalnız əsl futbolçunun deyil, həm də əsl insanın necə olduğunu göstərməliyəm. Əlçur təsadüfi olmur. Bu, gərgin əməyin, təlimin və məşğul olduğun işə sonsuz sevginin nəticəsidir. Qaləbəyə nə qədər çətin nail olursa, bir o qədər xoşbəxt olursan.”

Məhəmməd Əli




Əsl adı Cassius Kleydir. 1942-ci ildə ABŞ-də rəssam ailəsində anadan olub. 12 yaşından boksla məşğul olmağa başlayıb. İlk böyük qaləbəsi 1960-ci ildə Olimpiya oyunlarında olub. 4 il sonra Cassius ağır çəkidə dünya çempionu titulunu qazanıb və həmin il islami qəbul edərək Məhəmməd Əli adlanmağa başlayıb. Dünya idman tarixində dərin iz qoymuş Məhəmməd Əli həm də görkəmli ictimai xadim, məharətli natiq olub, Amerikada irqi ayrı-seçkiliyə qarşı mübarizə aparıb.

“İdmanda ən böyük mübarizə çempionluq uğrunda təhbəlliyyə qarşı apardığın mübarizədir. Çempionluq məşq zalında yaranmır. Onu yaradan daxilindəki məqsəd, istək və arzudur.”

Maykl Cordan


1963-cü ildə Nyu-Yorkda doğulub. Uşaqlıqda müxtəlif idman növləri – beysbol, Amerika futbolu ilə məşğul olub və uğurlar qazanıb. 9-cu sinifdə basketbolla məşğul olmağa başlayıb. İkiqat Olimpiya çempionu, 6 dəfə ən nüfuzlu Milli Basketbol Assosiasiyyası Çempionatının qalibi olub. İdman karyerası boyu 1072 oyunda iştirak edib, komandasına 32292 xal qazandırıb.



“Məqsədə doğru yolda həmişə maneələr olacaq. Qarşınıza divar da çıxsa, onun üstündən atlanın, yanından keçin, lazımla gəlsə, yarıb keçin, amma geri durmayın.

Mən 300 oyunu uduzmuşam, 9000 dəfə atdiğım top səhətə düşməyib. Amma hər dəfə məğlubiyyətə sinə gərmışəm. Həyatın gözəlliyi məhz bundadır.

Lionel Messi



1987-ci ildə Argentinada anadan olub. Futbol oynamağa 5 yaşından başlayıb. Dəfələrlə ölkə və beynəlxalq kuboklara sahib olub. 2009-cu ildə özünün ilk “Qızıl top”unu alıb və dünyada “İlin oyunçusu” elan olunub. Bundan sonra daha 6 dəfə “Qızıl top” mükafatını qazanıb. Bir çox göstəricilərdə dünya rekordunu əldə edib. Tarixin ən yaxşı futbolçularından biri hesab olunur. 2022-ci ildə Argentina yığması tərkibində dünya çempionu olub.

“Mən məğlubiyyəti qəbul edə bilərəm, amma məğlubiyyətə görə ruhdan düşməyi qəbul edə bilmərəm.

Çoxları elə düşünür ki, mənim istedadım anadangalmadır. Onlar mənim nə qədər məşq etdiyimi görəyidilər, belə düşünməzdilər.

Yazı

- 3 a** Əldə etdiyiniz məlumatlar əsasında “Çempionluq xarakterdir” mövzusunda mühakimə xarakterli mətn yazın.
Fikirlərinizi əsaslandırmaq üçün sitatlardan istifadə edin və məşhur idmançıların həyatından faktlara istinad edin.

Əvəzliyin məna növləri

4a Nöqtələrin yerinə uyğun şəxs əvəzlikləri əlavə edib cümlələri oxuyun. Seçiminizi əsaslandırın.

1. ... istirahət günü dostlarımıla görüşəcəyəm.
2. Tədbirdə ... də iştirak etməliyik.
3. ... bu barədə nə düşünürsünüz?

b Aşağıdakı cümlələrə hansı şəxs əvəzliklərini əlavə etmək olar?

1. Yadda saxla, qalib gəlməməyimiz heç də həmişə ugursuzluq deyil.
2. Qaçış sürətimi bilmək istəyirsən?
3. Yarışda neçənci yer tutmağımın heç bir fərqi yoxdur.
4. Bütün gücünüzü ortaya qoysanız, sonda uğur qazanacağıq.
5. Həqiqətən, qələbə üçün əlindən gələni etməyə çalışırı.

c İşarə əvəzliklərini seçin, onların nəyə işaretə etdiyini müəyyənləşdirin.

1. a. Keçən həftə kitabxanamızda tanınmış yazıçı ilə görüş oldu.
b. Son dövrə belə tədbirlər tez-tez keçirilir.
2. a. 5^ə sinfində oxuyan uşaqların çoxu dərslərindən əla qiymətlər alır.
b. O sinfin şagirdləri çalışqan və bacarıqlıdır.
3. a. Mükafat alanların siyahısında mənim də adım var.
b. Atam bu xəbəri eşidəndə çox sevinəcək.

ç Fərqləndirilmiş sözlərin əvəzinə sual əvəzliyi işlətməklə sual cümlələri yaradın.

1. Onlar *bizi* şənliyə dəvət etmək istəyirlər.
2. Qatar *bir azdan* yola düşür.
3. *İkinci* sıradə boş yer var.
4. Yarışda *məşhur* idmançılar iştirak edəcək.
5. *Sinfimizə* yeni şagird gəldi.
6. Rəşad *yaxşı* dostdur.
7. *Kitab* bilik mənbəyidir.

d Hansı cümlədə dəqiq bilinməyən, qeyri-müəyyən şəxs haqqında danışılır?

1. Dünən o, məktəbin divarına elan vurub.
2. Dünən birisi məktəbin divarına elan vurub.

Yadda saxla Qeyri-müəyyən əvəzliklər

Qeyri-müəyyən varlıqları bildirən əvəzliklərə qeyri-müəyyən əvəzliklər deyilir.

Qeyri-müəyyən əvəzliklər *kim?* *nə?* suallarına cavab verir.

Kimsə qapını döyür.

Hamı bu fikirlə razılaşdı.

Tərkibində **heç** sözü olan və inkar mənası ifadə edən əvəzliklər də qeyri-müəyyən əvəzlik sayılır:

Onun təklifini heç kim dəstəkləmədi.

e Nöqtələrin yerinə uyğun qeyri-müəyyən əvəzliklər işlətməklə cümlələri oxuyun.

biri, heç nə, kimi, heç kəs

1. O ... başa düşməmişdi.
2. ... bilmədi ki, bu sözləri kim deyib.
3. ... mənim sualıma cavab versin.
4. ... kitab oxuyur, ... televizora baxırdı.

a Cümlələrdən birində fərqləndirilmiş söz *hansi?* sualına cavab verir:

1. Hər otaqda təzə mebel vardı.
2. Hərə bir tərəfdə oturub dərs oxuyurdu.

Yadda saxla Təyini əvəzliklər

Cümlədə ismə aid olub onu ümumi şəkildə təyin edən əvəzliklərə təyini əvəzliklər deyilir. Təyini əvəzliklər bunlardır: **öz, hər, bütün, filan, eyni**.

Təyini əvəzliklər *necə?* *hansi?* suallarına cavab verir.

Mən hər gün tezdən dururam.

Biz bütün dərslərə yaxşı hazırlaşmalıyıq.

Öz təyini əvəzliyindən sonra gələn söz həmişə mənsubiyyət şəkilçisi qəbul edir:

Meyvaları öz bağıımızdan dərmışəm.

f Hansı cümlədə təyini əvəzlik işlənmişdir?

- a. Kitabxanaya nə vaxt gedək?
- b. Bu yerlərin təbiəti gözəldir.
- c. Hər kəs öz arşını ilə ölçür.
- d. Onlar evə gec qayıtdılar.
- e. İçəridə kimsə var.

1a Marafon qaçışı haqqında bildiklərinizi danışın.

- “Marafon” sözünün mənşəyi haqqında nə bilirsiniz?
- Marafon yarışında hansı məsafəyə qaçırlar?

Marafon: Afinadan Bakıya

Marafon uzun məsafəyə qaçışı nəzərdə tutan yüngül atletika növüdür. Bu növ üzrə yarışlar ilk dəfə 1896-cı ildə I Olimpiya oyunlarında (Afinə) keçirilib. İndi də Marafon yarışları Olimpiya oyunlarının ayrılmaz hissəsidir. Lakin bununla yanaşı, dünyanın müxtəlif şəhərlərində hər il ənənəvi Marafon yarışları keçirilir. Bu yarışlara xeyli idmançı və idman həvəskarı qatılır. Məsələn, 2005-ci ildə Hamburqda keçirilən Marafon qaçışlarında 17 mindən çox adam iştirak etmişdi. İştirakçıların bir çoxu bu yarışlara qalib olmaq üçün deyil, öz güclərini sınamaq üçün qatılırlar. Axı 40-42 km məsafəni sona qədər qaçmaq üçün böyük fiziki güc və dözüm tələb olunur.



Bir vaxtlar elə düşünürdülər ki, qadınlar Marafon qaçışında iştirak edə bilməzlər, çünki onların buna fiziki gücü çatmaz. Lakin 1967-ci ildə Boston Marafonunda Ketrin Svitser adlı bir qadın bu **stereotipi qırıldı**. O, yarışa qatılaraq məsafəni sonadək keçdi. Yeddi il sonra isə Nyu-York Marafonunun qalibi oldu. Bundan ruhlanan başqa qadınlar da Marafon yarışlarında iştirak etməyə başladılar. Nəhayət, bir neçə il sonra rəsmi olaraq qadınların Marafon yarışlarında iştirakına icazə verildi. Beləliklə, Ketrin Svitser tarixin yaddaşında qadın Marafonunun pioneri kimi qaldı. Hazırda Olimpiya oyunlarında kişi və qadın idmançıların Marafon yarışları ayrı-ayrılıqlıda keçirilir.



Bu, maraqlıdır

Ketrin Svitser Boston Marafonuna qatılmaq üçün “K.Svitser” soyadı ilə qeydiyyatdan keçdi. Ona görə də təşkilatçılar yarış iştirakçıları arasında qadın olduğundan xəbər tutmadılar. Lakin Ketrin idmançılar arasında görünəndə yarışın meneceri qaçış zolağına çıxdı, “Rədd ol mənim Marafonumdan!” – deyə qadını itələyib zolaqdan çıxarmağa çalışdı. Ancaq bu cəsur qadına hörmət və simpatiya ilə yanaşan kişi marafonçular menecərə mane olub onun özünü zolaqdan kənarlaşdırıldılar.

Klassik marafon yarışlarında qaçış məsafəsi təxminən 40-42 km olsa da, bu gün 10 km-dən çox məsafəyə istənilən qaçışa da marafon deyilir. Artıq idmanda yarımmarafon, ultramarafon, dörddə bir marafon kimi terminlər yaranmışdır.

Ölkəmizdə 2016-cı ildən etibarən keçirilən Bakı Marafonu dəniz sahilində yerləşən Dövlət Bayrağı meydanından Bakı Olimpiya stadionuna qədər 21 km məsafəni əhatə edir. Ona görə də bu idman tədbirini yarımmarafon da adlandırırlar.

Bakı Marafonunda hər il minlərlə insan iştirak edir. Marafonun iştirakçıları arasında tanınmış ictimai-siyasi xadimlər, mədəniyyət və incəsənət adamları, tələbələr də olur. Azərbaycanın müxtəlif bölgələrinin sakinləri, eləcə də ölkəmizdə yaşayıb çalışan əcnəbilər, xarici ölkələrin nümayəndələri marafonda iştirak üçün müraciət edirlər.

Yarış qaliblərinin təltifetmə mərasimi Bakı Olimpiya stadionunda olur. Marafon günü burada hər kəs üçün açıq olan əyləncə zonaları təşkil edilir. Stadionda iştirakçılar və seyrilər üçün müxtəlif konsert, şənlik və oyunlar keçirilir.



Söz boğası

- pioner • menecer • simpatiya
- xadim • zona • çip

Bakı Marafonunda bir sıra texnoloji yeniliklər tətbiq olunur. Belə ki, iştirakçıların qaçış nömrələrinin üzərinə xüsusi çip yerləşdirilir. Bu, idmançının marşrut boyu göstəricilərini izləməyə, finiş xəttini keçərkən göstərdiyi nəticəni görməyə imkan verir.

Bakı Marafonu "Küləyə qalib gəl" şüarı altında təşkil olunur. Onun əsas məqsədi idmanı, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.

Söz ehtiyatı

- b** Kontekstdən çıxış edərək *stereotipi qırmaq* ifadəsini izah edin.
- c** “Telepatiya” sözünü xatırlayın. Onun mənasını izah edin.
Aşağıdakı məlumatlardan çıxış edərək *antipatiya* və *simpatiya* sözlərini izah edin.
- **anti** – yunan dilində *qarşı*, *əks*
 - **patiya** – yunan dilində *duyu*, *məhəbbət*
 - **simpatiya** və **antipatiya** əksmənalı sözlərdir.

c Aşağıdakı sözlərin mənasından çıxış edərək *ultramarafon* terminini izah edin.

Sizcə, ultramarafon qaçışında məsafə 42 km-dən çoxdur, yoxsa az?

ultramikroskopik – həddən artıq kiçik, gözlə görünməyən

ultramüasir – ifrat dərəcədə müasir

d Aşağıdakı cümlədə *marafon* sözü məcazi mənada işlənmişdir.

Kontekstdən çıxış edərək bu mənanı izah edin.

Rəqs marafonu səhərdən axşama qədər davam etdi.

- *Marafon* sözünü başqa cümlədə məcazi mənada işlədin.

Nə anladın?

2a Doğru, yoxsa yanlış?

1. İlk müasir Olimpiya oyunları Afinada keçirilib.
2. Hər il keçirilən Marafon yarışlarında yalnız peşəkar idmançılar iştirak edir.
3. 1967-ci il Boston Marafon yarışının qalibi qadın oldu.
4. Müasir dövrdə keçirilən Olimpiya oyunlarında kişilərin Marafon yarışına qadınlar qatılı bilməzlər.
5. Bakı Marafonunda yalnız Azərbaycan vətəndaşları iştirak edirlər.
6. Bakı Marafonunda qaçışın finiş xətti Olimpiya stadionundadır.

Düşün və cavab ver

b “*Marafon: Afinadan Bakıya*” mətnini iki hissəyə bölsəydiniz, 2-ci hissəni hansı abzasdan başlayardınız? Fikrinizi əsaslandırın.

c Mətnin abzaslarını yarımbaşlıqlarla adlandırın.

c Mətndəki haşiyə ilə bağlı sualları cavablandırın.

- Sizcə, haşiyədə verilən mətn bədiidir, yoxsa qeyri-bədiidir? Fikrinizi əsaslandırın.
- Müəllif nə üçün bu məlumatı haşiyədə verib?
- Müəllif haşiyəni “*Bu maraqlıdır*” adlandırıb. Bəs siz haşiyədəki mətni hansı başlıqla adlandırırdınız?

d Haşiyədə verilmiş məlumatlardan çıxış edərək aşağıdakı fikri əsaslandırın.

“Svitser” soyadını həm kişilər, həm də qadınlar daşıya bilərlər.



Diqqət et

Haşiyə

Mətnlərdə bəzən varlıq, hadisə və ya problemlə bağlı əlavə məlumat haşiyədə verilir, yəni dizaynına görə əsas mətndən seçilir. Bunun müxtəlif səbəbləri var: oxucunun diqqətini çəkmək, əsas mətnin axıcılığını, məntiqi ardıcılığını pozmamaq və s.

3a 2022-ci il Bakı Marafonundan hazırlanmış reportajı oxuyun. Əsas məlumatları qeyd edin.

KÜLƏYƏ QALİB GƏLƏNLƏR

Bu gün ənənəvi olaraq “Küləyə qalib gəl” şüarı altında Bakı Marafonu keçirildi.

Bakı Marafonu hər il daha çox iştirakçı sayı ilə diqqət çəkir. Bu il yarışda 16 yaşıdan yuxarı hər kəs: şəhər sakinləri, qonaqlar – 20 mindən çox insan qeydiyyatdan keçib. Yarışa bir sıra ölkələrdən də iştirakçılar gəlib.

Ötən illərdən fərqli olaraq Bakı Marafonunun həm start nöqtəsi, həm də finişi Dövlət Bayrağı meydanında oldu. Marşrut 21 kilometr məsafəni əhatə etdi. Marafonun mükafatlandırma mərasimi iki kateqoriyada oldu. Kişi və qadın iştirakçılar ilk 3 yer uğrunda mübarizə apardılar.

Bu il Marafonda qadınlar arasında qalib ukraynalı Valentina Veretskaya oldu.

Jurnalist: Valentina, sizi təbrik edirik!

Valentina: Çox sağ olun. Marafonda qalib gəldiyim üçün çox sevinirəm.

Jurnalist: Əvvəlki Bakı Marafonlarında iştirak etmisiniz?

Valentina: Xeyr, Bakı Marafonunda ilk dəfə iştirak edirəm. Şəhərinizə yenə gəlmək istərdim. Bu yarışın təşkilatçılarına təşəkkür edirəm.

Jurnalist: Qaçışla çoxdan məşğul olursunuz?

Valentina: Bu idman növü ilə peşəkar səviyyədə məşğulam. Müxtəlif marafonlarda iştirak etmişəm və qalib olmuşam.

Belə yarışlar insanlarda idmana marağı artırır, sağlamlığı möhkəmləndirir. Yarış iştirakçıları qeyd etdilər ki, bu marafon bayram kimi keçir, hamı özünü sınamaq istəyir. Marafon bitsə də, təəssüratları bitməz. Çünkü məhz bu marafonda hər kəs “ola bilməz”ləri bacarır! Finiş xətti hər kəsin uğur hekayəsinin başlandığı nöqtədir!

Glossari

- **Reportaj** – hər hansı hadisə, tədbir haqqında yazılı və ya şifahi məlumat. Reportajın müəllifi hadisənin şahidi və ya iştirakçısı olur.



Yazı

b Shahidi və ya iştirakçısı olduğunuz hər hansı tədbir (ekskursiya, görüş, konsert, tamaşa və s.) haqqında yazılı reportaj hazırlayıın. Aşağıdakı təlimata əməl edin.

Reportajı necə hazırlamalı?

- Mətni adlandırmaq üçün cəlbedici başlıq düşünün.
- **Girişdə** hadisə haqqında ümumi məlumat verin.
- **Əsas hissədə** 1) ən vacib faktları qeyd edin, 2) şahid və ya iştirakçılarından müsahibə alın, 3) onların maraqlı fikirlərini reportaja daxil edin.
- **Sonluqda** hadisənin nəticəsini göstərin və ona münasibət bildirin.
- Hadisənin mühüm məqamlarını əks etdirən cəlbedici fotosəkillər çəkin.

İsimləşmə və sifətləşmə

4a *Tox* və *ac* sözləri hansı suala cavab verir? Bu sözlər hansı nitq hissəsinə aiddir?

Aşağıdakı cümlədə həmin sözlər hansı suala cavab verir?

Toxun acdan xəbəri olmaz.

Az və *cox* sözləri hansı suala cavab verir? Bu sözlər hansı nitq hissəsinə aiddir?

Aşağıdakı cümlədə həmin sözlər hansı suala cavab verir?

Aza qane olmayan coxdan da qalar.

Yadda saxla İsimləşmə

Bəzən cümlələrdə sifətlər və saylar isim kimi işlənə bilir: *kim?* *nə?* suallarına cavab verir, hal, mənsubiyət, cəm şəkilçiləri qəbul edir. Buna sifət və sayın isimləşməsi deyilir. Məsələn:

1. *Cavanlar həvəslə işləyirdilər.*
2. *Üçüncü yaxşı oxuyur.*

Belə sözlər ismin qrammatik xüsusiyyətlərini qəbul etsə də, sifət, say olaraq qalır.

b Cümlələrdə isimləşmiş sözləri müəyyən edin.

1. Qurunun oduna yaş da yanar.
2. Çoxları bu xəbəri səbirsizliklə gözləyirdi.
3. Növbəti oyunda sən qaralarla oynayacaqsan.
4. Sülh milyonların arzusudur.
5. İgid Ölər, adı qalar.

c Cümlələrdə isimləşmiş sifətləri seçin və onların ismə aid qrammatik xüsusiyyətlərini müəyyən edin.

Nümunə

igidin – kimin? sualına cavab verir, yiyəlik haldadır.

1. İgidin adını eşit, üzünü görmə.
2. İkinci mərhələdə cəsurlar müxtəlif sınaqlardan keçdilər.
3. Qocadan demək, cavandan əmək.
4. Hamı qəhrəmanları alqışladı.
5. Tənbələ iş buyur, o sənə nağıl danışsın.

ç *Hansi?* sualına cavab verən ismi müəyyən edin.

- | | |
|----------------------|---------------|
| a. məktəbdən gələndə | c. yaşıl şar |
| b. bürünc medal | d. gülün ətri |

Yadda saxla Sifətləşmə

Bəzi isimlər söz birləşməsi və cümlə daxilində varlığın əlamətini ifadə edə bilir.

Buna ismin sifətləşməsi deyilir. Məsələn: daş (*necə?*) hasar, yun (*necə?*) corab, dəri (*necə?*) çanta və s.

Belə sözlər sifətin sualına cavab versə də, isim hesab olunur.

d Verilmiş cümlələrdə hansı sözlər sifətləşib?

1. Bu qızıl saatdan cəmi 50 ədəd istehsal olunub.
2. Ev uca daş hasarla əhatə olunmuşdur.
3. Muzeydə qədim dövrlərə aid gümüş bilərzik vardı.
4. Bu zavodda beton konstruksiyalar hazırlanır.

e Aşağıdakı isimləri cümlələrdə elə işlədin ki,

- a) *necə? və ya hansı?* sualına cavab versin;
 b) *nə?* sualına cavab versin.

ipək, taxta, dəmir, polad

Nümunə

- a) *Köynək pambıq parçadan tikilmişdi.*
 b) *Axşama qədər xeyli pambıq yiğdiq.*

a Götür rənglə verilmiş sözləri Kerrol diaqramının müvafiq xanaları ilə uyğunlaşdırın.

1. *buz* heykəl
 2. *gümrah* uşaq
 3. *büllur* güldən
 4. *kitab* səhifəsi

5. *qoca* nəsihəti
 6. *bənövşayı* köynək
 7. *pəncərə* şüşəsi
 8. *soyuğun* təsiri

	<i>isim</i>	<i>sifət</i>
<i>Kim? nə?</i> sualına cavab verir.		
<i>Necə? hansı?</i> sualına cavab verir.		

Ümumiləşdirici təkrar

1-3-cü suallar aşağıdakı mətnlə bağlıdır.

Vitaminlər və qidalanma


Hər bir qidanın tərkibində bədənimizin ehtiyac duyduğu fərqli vitaminlər var. Vitaminlər orqanizmdə toxumaların yenilənməsinə, böyüməsinə kömək edir. "Vitamin" sözü latın mənşəli *vita* (həyat) və *amin* (maddə adı) sözlərinin birləşməsindən yaranmışdır. Vitaminlər latın əlifbasının hərfləri ilə (A, B, C, D və s.) işarə edilir.

Vitaminlər təbii və süni olur. Təbii vitaminlər təbiətdən alınan qidalarda – ət, süd, bitki məhsullarında, süni vitaminlər isə dərmanlarda olur. Təbii qidaların hərəsi müəyyən bir vitaminlə daha zəngindir.

Bəzi vitaminlər temperatura və işığa həssasdır. Məsələn, tərəvəzləri sərin yerdə saxlamaq lazımdır ki, tərkibindəki vitaminlər məhv olmasın.

Hər bir vitaminin insan sağlığı üçün müəyyən faydası var. Məsələn, A vitamini görmə üçün vacibdir, B vitamini ürəyin yaxşı işləməsinə kömək edir, D vitamini sümükləri möhkəmləndirir. C vitamini isə orqanizmdə immuniteti gücləndirir, xəstəliklərin qarşısını alır.

İnsan kifayət qədər vitamin qəbul etmədikdə orqanizmin funksiyası pozulur. Amma onların həddindən artıq qəbulu da xəstəliklərə səbəb ola bilər.



Internet materialları əsasında

1 Mətndə hansı suallara cavab yoxdur?

- a. Vitaminlərin insan orqanizmi üçün hansı faydaları var?
- b. Hansı vitamin insan üçün daha vacibdir?
- c. Təbii vitaminlər hansı qidalarda olur?
- d. "Vitamin" sözü hansı sözlərdən yaranmışdır?

2 Mətndə A, B, C, D vitaminləri haqqında belə bir məlumat yoxdur:

- a. Latın əlifbasının hərfləri ilə işaret olunur.
- b. Hər biri insan orqanizmi üçün faydalıdır.
- c. C vitamini immuniteti gücləndirir.
- d. Portağal və limon C vitamini ilə zəngindir.

3 Düzgün və yanlış fikirləri müəyyənləşdirin.

1. Vitaminlər yalnız meyvə və tərəvəzlərdə olur.
2. Xəstəliklər zamanı **C** vitaminini çox qəbul etmək lazımdır.
3. Nə qədər çox vitamin qəbul etsək, orqanizm bir o qədər sağlam olar.
4. Vitamin çatışmazlığı xəstəliklərə səbəb ola bilər.

4 Verilmiş şəkilçiləri nöqtələrin yerinə qoyub feili sıfət düzəldin.

-diyi, -miş, -əcəyi, -an

1. Füzuli aeroportuna çat... təyyarəmiz yavaş-yavaş aşağı enməyə başladı.
2. Məktəbin yerləş... ikimərtəbəli binanın ətrafında meyvə ağacları var.
3. Yenicə rənglən... döşəmə güzgü kimi parıldayırdı.
4. Ana bişir... yeməklər üçün ərzaq aldı.

5 Verilmiş feilləri məsdər, feili sıfət və feili bağlama kimi cümlələrdə işlədin.

başla, gəl, ye

6 Cümlələrdəki təsriflənməyən feilləri seçib qrammatik xüsusiyyətlərini müəyyənləşdirin.

1. Hava qaralanda evə çatdıq.
2. Aysel dənizi seyr etməkdən doymurdu.
3. Verdiyin sözə əməl etməlisən.
4. Səid sual verməyə fürsət axtarırdı.

7 Cümlələrdə işlənmiş əvəzlikləri seçin. Onların məna növünü müəyyənləşdirin.

1. Hamı bir yerə toplaşıb gözləməyə başladı.
2. Esseni necə yazım?
3. Belə qəhrəmanlarla fəxr edirik.
4. Hər ağac meyvəsi ilə tanınar.
5. O, dostuna kömək etməyə çalışırdı.

8 Cümlələrdə sıfətləşən sözləri müəyyən edin.

1. Körpü polad dayaqlar üzərində qurulmuşdu.
2. Arxeoloji qazıntılar zamanı tapılan metal əşyalar muzeyə verildi.
3. Fəhlələr rezin əlcəkləri geyib işə başladılar.
4. Pambıq geyimlər insan bədənində ağırlıq yaratmış.

9 Aşağıdakı sözləri isimləşmiş söz kimi cümlələrdə işlədin.


birinci, gənc, qırmızı, çox

1-ci
fəsil

1a

Qədim zamanlarda xalqın yaşayış tərzi, adət-ənənələri və tarixi haqqında bilgilər necə toplanır? Bu haqda bildiklərinizi danışın.

Qədim türklərdə qadınlar



Əcdadlarımız olan qədim türklər hər zaman qorxmaz, igid xalq kimi tanınmışlar. Onlar böyük dövlətlər yaratmış, imperiyalar qurmuş, öz güclərini dünyaya bəyan etmişlər. Bu möhtəşəm tarixdə türk qadınlarının öz yeri, öz hünəri olub.

Aslanın erkəyi, dişisi olmaz. Dastan və nağılların qadın qəhrəmanları at çapmağı, qılınc oynatmağı, ox atmağı bacarırlar, düşmənə qarşı silahlanıb savaşırlar. Buna "Kitabi-Dədə Qorqud"dakı qadın obrazları misal ola bilər.

Tarixi mənbələrdə də bununla bağlı bilgilərə rast gəlinir. Məsələn, Roma qoşunlarının Azərbaycana hücumu zamanı (e. ə. 65-ci il) qadınlar da silahlanıb yadellilərə qarşı döyüşmişlər. Bu məlumat o dövrə aid tarixi mənbələrdə də öz əksini tapır.

Qadınların qorunması. Türklerin adətinə görə, müharibə vaxtı qadınları düşməndən qorumaq vacib şərt idi. Bu məqsədlə qalalar tikilər və döyüşdən qabaq qız-gəlinləri orada yerləşdirilmişlər. Qədim türklərin yaşadığı ərazilərdə, eləcə də Azərbaycanda qız qalalarının olması buna bariz nümunədir.

Türklər düşmən tərəfin qadınlarına da mərhəmətlə yanaşırıdlar. Adətə görə, müharibə vaxtı düşmənin qız-gəlinlərinə, ağbirçək analarına əl qaldırmazdılar.

Anaya məhəbbət. Qədim türklər "Ana haqqı – Tanrı haqqı" deyib anaya böyük ehtiram göstərirdilər. Ata yurduna gələn övlad əvvəlcə anasına təzim edib əlindən öpər, sonra atası ilə görüşərdi.

"Kitabi-Dədə Qorqud"da deyilir ki, bir gün Oğuz elinin bəylərbəyi Salur Qazan ova gedir. Düşmənlər xəbər tutub Oğuz elinə hücum çəkirlər. Qazan xanın evini, yurdunu **yağmalayırlı**, xəzinəsini ələ keçirirlər. Doğmalarını əsir aparırlar. Qazan xan düşmənlə qarşı-qarşıya gələndə ona deyir:

Ay Şöklü Məlik!

*Qızıl taclı uca evlərimi götürüb gəlmisən, sənə kölgəlik olsun!
Qiymətli xəzinəmi, bol gümüşümü götürmüsən, sənə xərclik olsun!
Qırx igidlə oğlum Uruzu gətirib gəlmisən, sənin qulun olsun!
Tövlə-tövlə şahanə atlarmı gətirib gəlmisən, sənin miniyin olsun!
Qatar-qatar dəvələrimi gətirib gəlmisən, sənin yükünü daşısın.
Qoca anamı gətirmisən, ay kafir, anamı ver mənə!
Savaşmadan-vuruşmadan qayıdım geri, dönüb gedim!*



Bakı. Qız qalası (XII əsr)



Mongolustan.
Qədim türklərə aid
daş kitabə (VII əsr)

Dövlət idarəciliyində qadınların rolü.

Qədim türk qadınları dövlət işlərində **söz sahibi olublar**. Monqolustanda tapılan VII əsrə aid daş kitabələrdə dövlət işlərini bilən xatunlardan* bəhs edilir. Bu abidələrdə vacib qərarlar “xaqan və xatun buyurur” sözləri ilə başlayır.

Başqa ölkələrdən gələn elçilərin qəbulu zamanı xatun xaqanın yanında olar, öz fikrini bildirəmiş. X əsr ərəb səyyahı İbn Fadlan yazır: “Türklərin adətinə görə, ziyafətlərdə xatun hökm-darın sol tərəfində oturur, görüşləri dirləyir və fikirlərini söyləyirdi”.

Dövlətin idarə edilməsində xidmətləri olan və el arasında sayılıb-seçilən qadınların şərəfinə türbələr, məscidlər tikilərmiş.

Məsələn, Əmir Teymurun nəslindən olan Cahan şah öz xanımı Mümtaz Mahal Banu bəyimin şərəfinə türbə tikdirmişdi. Hindistanda yerləşən və Tac Mahal adlanan bu türbə dünya memarlığının şah əsəridir.



Hindistan. Tac Mahal (XVII əsr)

* Türk xalqlarında hökmdar xanımının və şahzadə qızların titulu.

Mənbələrdə “xatun” sözü ilə yanaşı, **banu**, **bəyim**, **xanım** sözləri də işlənib.

Söz ehtiyatı

b Aşağıdakı izah “Söz boğçası”ndakı hansı sözə aiddir?

Daş üzərində oyma üsulu ilə yazılmış mətn. Belə mətnlər əksərən qədim dövrə aid olan qəbirdaşlarının üzərində yazılıb.

c Mətdə fərqləndirilmiş “yağmalamaq” sözünə yaxınmənalı olan sözləri seçin.

soymaq, qurmaq, qarət etmək, saxlamaq, talamaq, hədələmək

ç Kontekstdən çıxış edərək “Söz sahibi olmaq” ifadəsinin mənasını izah edin.

Düşün və cavab ver

2a Mətdə nədən bəhs olunur? Fikrinizi əsaslandırın.

- Qədim türk dövlətlərinin idarəcilik sistemindən
- Qədim türk toplumunda qadınların fəal rol və nüfuzundan
- Qədim türklərin yaşayış tərzindən, adət-ənənələrindən

Söz boğçası

- əcdad
- xaqan
- kitabə
- türbə
- təzim etmək
- bəylərbəyi

- b** Mətn müəllifinin mövzu ilə bağlı yürütüdüyü mühakimələri oxuyun. Öz fikirlərini əsaslandırmaq üçün o hansı arqumentlərdən istifadə edir?

Mühakimə	Arqument
Qədim türk qadınları kişilərlə birlikdə çiyin-çiyinə döyüşmişlər.	<i>"Kitabi-Dədə Qorqud"da qadın obrazları Qədim Roma yazılı abidələri</i>
Müharibələr zamanı türklər ilk növbədə öz qadınlarını düşməndən qoruyurdular.	
Türk qadınları dövlətin idarə olunmasında iştirak edirdilər.	
Türklər ananı müqəddəs hesab edirlər.	
Türklər görkəmli qadınların adlarını əbədiləşdirirdilər.	

Dinləmə

- c** "Kitabi-Dədə Qorqud"dan Qanlı Qoca oğlu Qanturalı boyunu dinləyin.
- ç** Selcan xatunun timsalında qədim dövrdə qadının ailə və cəmiyyətdə rolü ilə bağlı mühakimələr yürüdün və uyğun epizodlardan arqument gətirərək fikirlərinizi əsaslandırmaq.



Yazı

- 3a** Məlumat vərəqlərini oxuyun. Verilmiş mühakimələri əsaslandıran məlumatlar seçməklə esse yazın.

Giriş hissə: →

Mövzunun açıqlanması: qədim dövrdə türklərin dövlət idarəciliyində qadınların rolü

Əsas hissə: →

Mühakimələr:

- 1) Müsəlman dünyasında ilk hökmdar qadın türk olub.
- 2) Hökmdar yaşca kiçik olanda dövləti onun anası idarə edərmiş.
- 3) Xaqqanların xanımları dövlət idarəciliyində yaxından iştirak etmiş, xaqqanın verdiyi qərarlara təsir göstərə bilmişlər.
- 4) Hökmdar qadınlar ictimai-siyasi həyatda qadınların fəal iştirakına şərait yaradırdı.

Sonluq: →

Nəticə: Göründüyü kimi, türk dünyasında

RAZİYƏ SULTAN (XIII əsr)

İdarə etdiyi dövlət: Hindistanda yaradılan Dehli müsəlman türk dövləti

Hakimiyyət dövrü: 1236 – 1240

Əlavə məlumat:

- Müsəlman dünyasında ilk hökmdar qadın olmuşdur.
- Şair kimi də tanınmışdır.

Dövlətin qanunlarına görə hökmdardan sonra taxta hökmdarın oğlu çıxmıştı. Lakin Raziyə bəyimin mərdliyinə, cəsarətinə və iti ağlına güvənən atası taxtını oğullarına deyil, öz qızına həvalə etmişdi.

**MÖMİNƏ XATUN (XII əsr)**

Həyat yoldaşı: Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz

Xidmətləri: Atabəy Şəmsəddinin yaxın məsləhətçisi olub.

Atabəylər dövlətinin idarə olunmasında fəal iştirak etmiş, el arasında xeyriyyəçi kimi tanınmışdır.

Əlavə məlumat: O, at minməkdə, qılınc tutmaqda mahir olub.

Ölümündən sonra məzarının üstündə tikilmiş türbə bu gün də memarlıq sənətinin incilərindən sayılır.

**TACLI BƏYİM (XVI əsr)**

Həyat yoldaşı: Şah İsmayıllı Xətai

İdarə etdiyi dövlət: Səfəvilər

Əlavə məlumat:

- Şah İsmayılin vəfatından sonra oğlu Təhmasibin yerinə Səfəvilər dövlətini idarə edib.
- Dövləti ustalıqla xarici hücumlardan qoruya bilib.
- Vəsiyyətinə görə bütün varidatını xeyriyyə qurumlarına bağışlamışdı.

**CƏLALİYYƏ XATUN (XIII əsr)**

Atası: Atabəy Məhəmməd Cahan Pəhləvan

Hakimlik etdiyi yer: Naxçıvan

Hakimlik etdiyi vaxt: 50 il

Əlavə məlumat:

- Öz sarayında dövlət işlərinə qadınları da cəlb edib.
 - Deyilənə görə, Atabəylərin varidatı Əlincə qalasında saxlanılmış.
- Düşmənlər xəzinəni ələ keçirmək üçün hücum planı hazırlayıblar. Bundan xəbər tutan Cəlaliyyə bütün ləl-cəvahiratı əhaliyə paylayıb. İşgalçılardan Əlincəyə daxil olsalar da, heç nə tapmayıb geri çəkiliblər. Əyanlar xəzinəni geri qaytarmaq istəsələr də, Cəlaliyyə razi olmayıb.



Söz birləşmələri

- 4 a) Şəkillərdə gördünüz topları elə adlandırın ki, bir-birindən fərqləndirmək mümkün olsun.



- b) Sxemi şərh edin.

Nitq vahidi	Xüsusiyyətlər	Nümunə
Söz	→ Anlayış ifadə edir, məna bildirir.	→ <i>top</i>
Söz birləşməsi	→ Mənanı konkretlaşdırır.	→ <i>futbol topu</i>
Cümələ	→ Anlayışla bağlı bitmiş fikir bildirir.	→ <i>Top qapıdan keçdi.</i>

- c) Hansı cümlədə söz birləşməsi, hansında mürəkkəb söz işlənmişdir? Fərqi izah edin.

1. **Boşqaba** yemək qoyuldu. 2. Bu **boş qaba** su doldurun.

- c) Hər bir sırada söz birləşmələrini müəyyənləşdirin. (Durğu işaretləri buraxılmışdır.)

- | | | | |
|-----------------|-------------------|-------------------|------------------------|
| 1. Günəş işığı | 2. Hansı dadlıdır | 3. Rəngbərəng | 4. Peşəkar sənətkardır |
| 1. Dəvə karvanı | 2. Hava istidir | 3. Quş səsi gəlir | 4. Daşkəsən |
| 1. Kəndə çatdıq | 2. İrəlidədir | 3. İncəsənət | 4. Abadlaşan küçələr |
| 1. Üçbucaq | 2. Geniş park | 3. Otaq genişdir | 4. Ev haradadır |

Yadda saxla

Söz birləşməsi leksik mənası olan iki və daha artıq sözün birləşməsindən əmələ gəlir, anlayışları daha konkret ifadə edir. Məsələn,

Söz: *xalça*

Söz birləşməsi: *muzeydəki xalça*

“Xalça” sözü anlayışı ümumi şəkildə adlandırır. “Muzeydəki xalça” söz birləşməsi isə anlayışı daha konkret, dəqiq ifadə edir. Yəni mağazadakı və ya evdəki xalça deyil, məhz muzeydəki xalça nəzərdə tutulur.

- d) "Qabdakı qırmızı alma" söz birləşməsini əks etdirən şəkli müəyyən edin.



e) Göy rəngli sözlərə mötərizədəki sözləri əlavə etməklə söz birləşmələri yaradın.

uçus (*kosmosa, Londona*)

qurtaranda (*söhbət, kino*)

- Göy rəngli sözlər söz birləşməsinin əvvəlində, yoxsa sonunda işlənir?
- Hər bir birləşmədə hansı söz: a) əsas mənənəni ifadə edir?
b) mənənəni konkretləşdirir?

Yadda saxla Söz birləşməsinin əsası və asılı tərəfi

Söz birləşmələrinin iki tərəfi olur:



Söz birləşməsinin asılı tərəfi əsas sözdən əvvəl gəlir və onu müxtəlif cəhətdən izah edir. Asılı tərəf bir neçə sözdən ibarət ola bilər. Bu zaman məna daha da dəqiqləşir. Məsələn, *məktəbimizin beşinci sinif şagirdi*.

f) Söz birləşmələrinin asılı və əsas tərəfini müəyyən edin. Asılı tərəfini dəyişməklə yeni söz birləşmələri yaradın.

1. həyətin qapısı

4. qiymətli hədiyyə

7. qocaya hörmət

2. yorğun görünən

5. babamdan yadigar

8. növbədə gözləyən

3. vətənə məhəbbət

6. tar çılmak

9. sərin hava

f) Verilmiş feillərə elə söz artırın ki, feil söz birləşməsinin əsas tərəfi olsun.

*sevindirmək, hazırlamaq, köçürmək, oynamaq,
yaşamaq, qayıtmaq, göndərmək, gözləmək*

Nümunə

evdən qayıdanda

g) Cümələdəki söz birləşmələrini seçin. Asılı və əsas tərəfi müəyyənləşdirin.

Nümunə

əsili tərəf əsas tərəf

Xarici qonaqlarla görüşdük.

1. Kəndə çatanda güclü yağış yağırdı.

4. Cıdır düzündə Novruz tonqalı qalandı.

2. Xarici qonaqlarla görüşdük.

5. Birinci olmaq hamının arzusudur.

3. Yaxınlıqdakı yeməkhanada yer yox idi.

6. Bakı qədim şəhərdir.

g) Verilmiş söz birləşmələrinin tərəfləri arasına söz artırıb yazın. Bu zaman mənənin dəqiqləşdirinə diqqət edin.

*ayın işığı, dənizin suyu, mənim müəllimim, məktubun çatması, paltarın keyfiyyəti,
atamin pencəyi, vətənimin torpağı, toyda oynamaq, məktəbin hayatı*

1a Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri olmuş Uzun Həsən və Sara xatun haqqında nə bilirsiniz?

SARA XATUN

I hissə Gün qüruba əyilmişdi. Kirs dağının üstünə toplaşan qara buludlar biri-biri ilə vuruşan əjdahalara oxşayırırdı. Uzun Həsən təpədə, çadırının yanında dayanıb bu “döyüşə” baxırdı. O qədər dərin fikrə getmişdi ki, anası Sara xatunun gəlib onun yanında dayanmasını hiss etmədi.

– Sabah yaxşıca yağış yağacaq, oğlum.

Uzun Həsən dönüb boy-buxunlu, yerisindən, duruşundan hökm yağan anasına baxdı.

– Xeyir ola, ana?

– Xeyirdi, ağrin ürəyimə.

Uzun Həsən başını döndərib yenə də buludlara baxdı. Təpədən aşağıda ordugahın çadırları cərgə ilə düzülmüşdü. Amma bu ordugah ona çox kiçik görünürdü. Arazin o biri tayında dayanmış Teymurləngin nəvəsi Əbu Səidin qoşunundan çox az idi. Meydan mühəribəsinə girsə, uduzardı.

– Ana, doğrudan, sabah yağış yağacaq?

– Deyəsən, yağacaq. Görmədin gün batanda buludlar necə qaralmışdır?

Neçə vaxt idi ki, Qarabağa yağış düşmürdü. Düzənlərin otu qurumuşdu, heyvanlar, atlar otlamağa bir şey tapmırıldı. Anası yağışı yad etməklə oğlunun ürəyinə çökən qara fikirləri dağıtmak, ona yaz yağışı kimi sərinlik gətirmək istəyirdi.

– Nə oldu, elçilər qayıtdı?

– Qayıtdı.

– Nə deyib?

– Deyib ki, tanımırəm Uzun Həsəni. Düşmənəm onunla.

– Mən özüm gedəcəyəm danışığa. Sənin göndərdiyin adamlara inanmırəm.

– Nə danışırsan, ana, mən boyda oğlun anası düşmənlə danışığa getsin?

– Sultan Əbu Səid mənim sözümü yerə salmaz. Yerə salsa da, vaxt qazanarıq.

Ananın təklifi oğlunun ağlına batdı. Vaxt qazanmaq hər şeydən irəli idi. Odur ki razılaşdı.



Söz boğcası

- qürub
- ordugah
- iqamətgah
- yüyən
- müşayiət
- zireh
- zənən

II hissə Sara xatun sevimli gəlini Dəspinə xatunun yanına gəldi. Alnından öpüb dedi:

- Qızım, xatun gərək hər bəd xəbərə dözümlü olsun.
- Nə olub, ana?
- Heç nə olmayıb. Ola bilər. Taleyin hökmü sabah oxunacaq. Ya biz olacayıq, ya da... Teymurun nəvəsi Sultan Əbu Səid oğlum Həsəni ölüm-dirimə çağırır. Sabah oğlum döyüsdə uduzsa, biz hamımız əsir oluruq.
- Yox, ana, bu ola bilməz.
- Sara xatun barmağından bir üzük çıxarıb ona verdi:
- Görsək ki, düşmən güc gəlir, onda bu qasın içindəki zəhər köməyimizə çatar.
- Sara xatun əllərini göyə qaldırdı:
- Ey bu axşamın sahibi, sən oğlumun ağlını qılıncı, qılıncını da ağlı kimi iti elə.
- Amin, – deyə Dəspinə xatun ona səs verdi. Amma bu “amin”də böyük bir kədər, yalvarış və titrəyişvardı...



III hissə Sara xatun bir neçə nəfərlə hava işıqlaşar-işıqlaşmaz yola düşdü. Əbu Səidin ordugahına yaxınlaşanda sultanın döyüşçüləri onların qarşısını kəsdilər.

- Kimsiniz, hara gedirsınız?
- Elçiyik. Sultanın yanına gedirik, – deyə elçilərdən biri cavab verdi.
- Elçilər arasında qadın görən döyüşçülər təəccübləndilər:
- Bu zənən də elcidir?
- O, Ağqoyunlu hökmdarı Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağıyi-başçı.
- Başçı əlini sinəsinə qoyub təzim elədi. Sonra da başını qaldırıb qadına baxdı. Sara xatun barəsində çox eşitmişdi. Onunla Osmanlı hökmdarı Fateh Sultan Mehmedin danışqlarından da xəbəri vardı.

Sara xatun onların duruxduğunu görüb dedi:

- Kişi qadının yolunu kəsməz. Mən Sultanla danışığa gedən hökmdar anasıyam.
- Onlar tez yoldan çəkildilər və elçiləri müşayiət eləməyə başladılar. Hökmdarın iqamətgahına bir az qalmış atdan düşüb piyada getmək adət idi. Amma dəstə başçısı buna razı olmadı. Sara xatunun atının yüyənindən tutub Sultan çadırının yanına apardılar.

Sara xatun sultanın əynində zirehi görəndə həyəcanladı. Demək, o, döyüşə hazırlıdır. Sultan Əbu Səid Sara xatunu görcək ixtiyarsız yerindən qalxdı. Yavaş-yavaş ona tərəf gəlməyə başladı. Sara xatun möhtəşəm qadın və ana heykəli kimi dayanmışdı. Örpəyinin altından çıxmış ağ birçəkləri ilə daha da nurani görünürdü.



Sultan Əbu Səid ilk dəfə qadın elçi ilə üz-üzə dayanmışdı. Nə edəcəyini bilmirdi. Kişi elçi olsayıdı, əyilib yeri, yaxud onun ətəyini öpməliydi. Bu isə qadındır, anadır...

— Xoş gəlmisən. Məni bir sirdən agah elə. Fateh Sultan Mehmed səni necə qarşılamışdır?

— Necə lazımdır. Anası kimi əlimdən öpdü. Özümə də “ana” dedi.

— Xatunların elçi getməyi sizinlə başlayıb. O necə qarşılaysa, biz də elə etməliyik. O, Sara xatunun əlindən öpdü.

— Buyur, əyləş, ana...

Sara xatun alçaq, lakin hamının eşidə biləcəyi bir səslə qətiyyətlə danışmağa başladı. O, Əmir Teymur zamanından aralarındaki münasibətləri xatırladıb dostluq əlaqələrinin qalmasını arzu etdi.

Əbu Səid ciyinini çekdi. Deyəsən, razılaşmağa hazır idi:

— Babaların dostluğu naminə mən Həsənlə vuruşmaqdan vaz keçirəm. Ancaq baba ruhu əziz olur. Əmir Teymur həmişə qışı Qarabağda keçirərdi. Mən də bu qışı Qarabağda keçirmək istəyirəm.

Sara xatun ürəyinin dərinliyində bu danışıqdan razı qaldı. Ölümün pəncəsindən qurtardılar. Oğlu sağ-salamat idi. Azacıq qoşunları da qırılmayacaqdı. Demək, heç olmasa, fürsət gözləməyə ümid var.

Fərman Kərimzadənin “Xudafərin körpüsü” əsərindən

Söz ehtiyatı

- b) Verilmiş sözləri kök və şəkilçiyyə ayırin. Sözün izahını oxuyun və şəkilçinin sözə qazandırdığı mənanı təxmin edin.

ordugah

Qoşunların müvəqqəti mənzil saldıqları yer

iqamətgah

Dövlət başçısının, habelə yüksək vəzifə sahibi olan şəxslərin sakin olduqları yer

- c) “*Ordugah*” sözünün mənasından çıxış edərək verilmiş sözləri izah edin.
nişangah, söhbətgah, qərargah, qurbangah

- ç) “*Zireh*” sözünün izahlarını oxuyun. Mətndə bu söz hansı mənada işlənmişdir?

- Bəzi heyvanların (tısbağa, timsah və b.) bədənini örtən bərk qabıq.
- Hərbi gəmilərdə, tanklarda və s.-də xüsusi polad laylardan ibarət qoruyucu örtük.
- Ox və s. silahlardan qorunmaq üçün döyüşçülərin üstdən geydikləri hərbi geyim.

Nə anladın?

2a Mətndən çıxış edərək adı çəkilən tarixi şəxsiyyətlərin kimliyini müəyyən edin.

- | | | | |
|----------|--------------|----------|--------------------------------|
| 1 | Uzun Həsən | a | Osmanlı dövlətinin hökmdarı |
| 2 | Əmir Teymur | b | Teymurilər dövlətinin hökmdarı |
| 3 | Əbu Səid | c | Teymurilər dövlətinin banisi |
| 4 | Fateh Mehmed | ç | Ağqoyunlu dövlətinin hökmdarı |

b Mətnə əsasən doğru fikirləri müəyyən edin.

1. Hadisələr Qarabağda baş verir.
2. Aramsız yağışlar Uzun Həsənə döyüşə başlamağa imkan vermirdi.
3. Uzun Həsən anasını Əbu Səidlə danışığa göndərmək istəmirdi.
4. Sultan Əbu Səid ilk dəfə idi ki, qadın elçi ilə söhbət edirdi.
5. Əbu Səidlə danışqlarda Sara xatunun əsas məqsədi vaxt qazanmaq idi.

Düşün və cavab ver

c Mətnə əsasən cümlələri tamamlayın.

1. Uzun Həsən anasının təklifi ilə razılaşmaq istəmədi, çünkü
2. Dəstə başçısı Sara xatunun iqamətgahı qədər piyada getməsinə razı olmadı, çünkü... .
3. Sultan Əbu Səid Sara xatunla qarşılaşanda özünü itirdi, çünkü

ç Sara xatun ilə gəlini Dəspinə xatun arasındaki dialoqdan çıxış edərək onların xarakterinə münasibət bildirin.

Dinləmə

3a Cədvələ əsasən qeyd götürməklə “Azərbaycan XV əsrində” mətnini dinləyin.

Tarix	Tarixi şəxsiyyət	Tarixi hadisə	Əlavə qeyd
XV əsrin 40-50-ci illərində	Ağqoyunlu tayfasının başçısı Cahangir Mirzə	Onun dövründə Ağqoyunlu dövləti zəifləmişdi.	Sara xatunun oğlu olub.

b Dinlədiyiniz mətnə əsasən hadisələrin xronoloji ardıcılılığını müəyyənləşdirin.

1. Teymurilər dövlətinin hökmdarı Əbu Səid Azərbaycana yürüşə başladı.
2. Ağqoyunlularla Teymurilərin döyüşündə Əbu Səid əsir götürülərək öldürüldü.
3. Sara xatun Osmanlı dövləti ilə sülhün bağlanmasına nail oldu.
4. Sara xatun vəfat etdi.
5. Uzun Həsən Ağqoyunlu taxtına çıxdı.

c “Sara xatun” mətnində təsvir olunan hansı hadisə dinlədiyiniz mətdəki məlumatlarla üst-üstə düşmür?

Frazeoloji birləşmələr

- 4 a Cümlələrdə altından xətt çəkilmiş ifadələrin mənasını izah edin.

1. Sultan Əbu Səid mənim sözümü yerə salmaz.
2. Ananın təklifi oğlunun ağlına batdı.

Yadda saxla

Bəzi söz birləşmələrinin tərkibindəki sözlər öz həqiqi mənasından uzaqlaşır və bütövlükdə bir leksik məna bildirir. Belə söz birləşmələri **frazeoloji birləşmə** adlanır. Məsələn:

Söz	Söz birləşməsi	Frazeoloji birləşmə
<i>asmaq</i>	<i>paltar asmaq</i>	<i>qulaq asmaq (dinləmək)</i>

Frazeoloji birləşmələrin əksəriyyəti hərəkət bildirir. Lakin ad, əlamət, tərz ifadə edən frazeoloji birləşmələr də var. Onların çoxunu bir sözlə əvəz etmək olur.

Məsələn: *ürayınə xal düşmək* – şübhələnmək
bir göz qırıpında – tez, cəld
aydan arı, sudan duru – tərtəmiz

- b Hər bir sırada frazeoloji birləşməni seçin.

- | | | |
|-------------------------|--------------------|-------------------|
| 1. a. özündən çıxməq | b. evdən çıxməq | c. qutudan çıxməq |
| 2. a. quyudan su çəkmək | b. tərəzidə çəkmək | c. fikir çəkmək |
| 3. a. qonaq gəlmək | b. özünə gəlmək | c. bağa gəlmək |
| 4. a. qatardan düşmək | b. ağacdən düşmək | c. ürəyi düşmək |

- c Frazeoloji birləşmələrin mənasını müəyyənləşdirin.

təəccüblənmək, gözləmək, mürgüləmək, incitmək, nəzarət etmək, ağlamaq

göz verib işiq verməmək

gözü kəlləsinə çıxməq

gözü yolda qalmaq

gözünün acısını almaq

göz qoymaq

gözünün suyunu axıtmaq

- c Cümlələrdə frazeoloji birləşmələri müəyyənləşdirin.

1. Dəridən-qabıqdan çıxırıq ki, nənəm bizi tərifləsin.
2. İcazəsiz getməz, gözünün odunu alıblar.
3. Samir dostunu bikar görəndə cin atına mindi.
4. İtin zəncirdən açılıb evə girməsi bir göz qırıpında baş verdi.
5. Xəstə bir aydır ki, yemir-içmir, bir dəri, bir sümük qalıb.

Həmin frazeoloji birləşmələri məsdər formasında yazıb qarşısında mənasını bir sözlə qeyd edin.

Nümunə

Dəridən-qabıqdan çıxməq – çalışıb-vuruşmaq

5a Hansı cümlədə fərqləndirilmiş sözlər frazeoloji birləşmə kimi işlənmişdir?

1. Xəstə bu gün su içə bilməyib, **dili-dodağı quruyub**.
2. Dünən mübahisə etdiyi oğlanı görcək **dili-dodağı qurudu**.

Yadda saxla

Bəzi söz birləşmələri həm həqiqi, həm də məcazi mənada işlənə bilir. Bunu kontekstə əsasən müəyyən etmək mümkündür.

Uşağın atlığı top yola düşdü. → **həqiqi məna**

Qonağımız şəhərə yola düşdü. → **məcazi məna (frazeoloji birləşmə)**

b Aşağıdakı ifadələri həm həqiqi, həm də məcazi mənada cümlədə işlədin.

*başına dolanmaq (əzizləmək), əl qaldırmaq (vurmaq), əl tutmaq (kömək etmək)
burnunun ucu göynəmək (darixmaq), əla almaq (öz tərəfinə çəkmək)*

Nümunə

1. Əvvəl müqaviləni oxu, sonra qol çək.
2. Qolunu çək, yazmağa mane olursan.

c Cümlələrdə altından xətt çəkilmiş sözləri frazeoloji birləşmələrlə əvəz edin.

Hansı cümlədə fikir daha təsirli ifadə olunur?

- | | |
|--|-------------------------------|
| 1. Direktorun otağından çıxanda <u>bikef idi</u> . | ... gözlərinə işıq gəldi. |
| 2. Neçə ildir, zalim kişi onu <u>incidir</u> . | ... ağızı açıla qaldı. |
| 3. Alabaş tapılanda <u>sevindi</u> . | ... qaş-qabağı yer süpürürdü. |
| 4. Çəkdiyim rəsmə baxanda <u>heyrətləndi</u> . | ... gününü qara eləyib. |

Yadda saxla **Frazeoloji birləşmələrin sinonimliyi və antonimliyi**

Leksik mənası olan bir çox sözlər kimi frazeoloji birləşmələrin də sinonimlik, antonimlik xüsusiyyəti vardır.

göz verib, işıq verməmək ➤ **Frazeoloji sinonimlər**
gözümçüxdəya salmaq

qanı qaralmaq ➤ **Frazeoloji antonimlər**
kefi kökəlmək

ç Göy rənglə verilmiş frazeoloji birləşmələrin sinonim və antonimlərini müəyyənləşdirin.

1. Akif bayaqdan sual verir, **dil-boğaza qoymur**.
 - a. Ay bala, az danış, dilotu yemisən?
 - b. Ağzına su alıb oturmuşdu, deyəsən, heç nədən xəbəri yox idi.
2. Seymour **əlini əlinin üstünə qoyub**, heç bir iş görmür.
 - a. Usta axşama qədər can qoydu, amma maşın düzəlmədi.
 - b. Gecəni gündüzə qatdım, nəhayət, imtahandan yüksək bal topladım.

1a İlk məktəblər harada yaranıb? Bu barədə bildiklərinizi danışın.
Sizcə, təhsil almaq nə üçün vacibdir?

SAVADLI QADIN – SAVADLI MİLLƏT

XX əsrin əvvəllərinə kimi Azərbaycanda qızlar məktəbə getmirdilər. Müsəlman cəmiyyətində belə bir fikir var idi ki, guya qadınların təhsil alması İslam dininə ziddir.

Belə bir şəraitdə neft milyonçusu Hacı Zeynalabdin Tağıyev Bakıda qızlar məktəbi təsis etmək qərarına gəlir. Tağıyev elm, təhsil və mədəniyyət sahəsində xeyirxah əməllərinə görə xeyriyyəçi kimi şöhrət qazanmışdı. O, 1895-ci ildə Mərdəkan kəndində bağşılıq üzrə sənət məktəbi tikdirmiş, bir neçə məktəbə himayədarlıq etmişdi. Amma böyük xeyriyyəçi bu fikirdə idi ki, millətin maarif-ləndirilməsinə qızlardan başlamaq lazımdır. O deyirdi: "Bir oğlan təhsil alarsa, bu yalnız savadlı bir insanın olması deməkdir. Bir qızın təhsil alması isə gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir".



Qızlar məktəbinin açılması asanlıqla başa gəlmədi. O vaxt Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Belə bir məktəbin açılması üçün rus çarından icazə alınmalı idi. Bir neçə dəfə təşəbbüs göstərən Hacı, nəhayət ki, razılıq aldı. Bunun üçün o, məktub yazıb bildirdi ki, təsis etdiyi qızlar məktəbi çarın xanımının adını daşıyacaq. Beləliklə, Tağıyev şəhərin mərkəzində böyük bir məktəb binası tikdirdi.

Lakin mühafizəkar ruhanilər və onların təsiri altında olan avam insanlar bu təşəbbüsə qarşı çıxı, Tağıyevə hədə-qorxu gəlirdilər. Hacı onları razı salmaq üçün əlindən gələni edirdi. Şərqiin din mərkəzlərinə – Məkkəyə, Mədinəyə nümayəndələr göndərir, tanınmış din xadimlərindən məktublar gətirdirirdi. Məktublarda göstərilirdi ki, Qurani-Kərimdə qızların təhsil almasına dair qadağa yoxdur. Qızlar da məktəblərdə təhsil ala bilərlər. Bu sənədlər ruhaniləri sakitləşdirdi. Bundan sonra xalq arasında ciddi təbliğat işinə başlandı.

Tağıyev açdığı məktəbdə maddi imkanından asılı olmayaraq, biliyə həvəsi olan hər bir uşağun təhsil almasını arzulayırdı. Lakin bir çox ailələrin təhsil haqqını ödəməyə imkanı çatmırıldı. Onda Hacı elan etdi ki, 20 şagirdin təhsil haqqını özü ödəyəcək. Sonra o, tikdirdiyi məktəbin zirzəmisini icarəyə verdi. Bunun hesabına daha 15 şagirdin pulsuz oxumasına nail oldu.



Tağıyevin qızlar məktəbi
(1901–1918)

Görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabi məktəbin nizamnaməsini hazırladı. Lakin məktəbdə dərs deyəcək qadın müəllimlər tapmaq müşkül məsələ idi. Tiflisdə və Rusiyada qızlar məktəbində təhsil almış bir neçə azərbaycanlı müəllimin Azərbaycana gəlməsinə şərait yaradıldı. Məktəbin müdürü vəzifəsi Həsən bəyin həyat yoldaşı Hənifə xanım Məlikovaya həvalə edildi. O da vaxtilə Tiflisdə qızlar gimnaziyasını bitirmiş, öz evində məktəb açıb kənd uşaqlarına dərs demişdi.

Əsas çətinlik isə bu məktəbdə dərs alacaq şagirdləri toplamaq idi. Maarifçi ziyalılar qapı-qapı gəzib şagird toplayırdılar. Onların sözlərinə inanan camaat öz qızlarının təhsil alınmasına razılıq verirdi.

Bir neçə il davam edən mübarizə nəticəsində, nəhayət, 1901-ci ildə Şərqdə ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başladı. Əvvəllər 4 illik, sonra isə 6 illik oldu. Burada hesab, ana dili, rus dili, təbiətşünaslıq və s. fənlər tədris olunurdu. Həmçinin xor, rəqs və başqa dərnəklər var idi. Məktəbə ilk dəfə 58 nəfər qəbul edilmişdi. Sonralar bu say getdikcə artdı.

Şagirdlərin sayı artıqca müəllim çatışmazlığı yarandı. Odur ki qadın müəllimlərin hazırlanması məktəbin fəaliyyətində əsas istiqamətlərdən birinə çevrildi. Məktəbin nəzdində, həm də müəllim hazırlığına başlandı. Məktəbin gələcəkdə seminariyaya çevriləməsi nəzərdə tutulsa da, təəsüf ki, 1918-ci ilin martın 31-də Bakıda baş vermiş soyqırımı hadisəsinə görə Qızlar məktəbi fəaliyyətini dayandırdı. Sonralar məktəbin məzunları Azərbaycanın müxtəlif yerlərində müəllimlik fəaliyyətinə başladılar, yeni məktəblərin açılması üçün təşəbbüskar oldular. Beləliklə, Azərbaycanda maarifçi xanımlar nəslə yetişdi.



Söz boğçası

- maarif
- təbliğat
- məzun
- seminariya
- nizamnamə
- icarə
- ruhani

Söz ehtiyatı

b) Söz boğcasındakı hansı sözlərin izahı aşağıda verilmişdir?

- Hər hansı bir məktəbi (universitet, institut, kurs və s.) bitirmiş şəxs
- Xalq arasında savad, bilik, mədəniyyət yaymaq üçün həyata keçirilən tədbirlər sistemi
- Müəssisənin fəaliyyətini nizamlayan qaydalar toplusu

c) Lügət vasitəsilə “seminariya” sözünün mənasını araşdırın və onun digər təhsil ocaqlarından fərqini müəyyən edin.

Nə anladın?

- Ç Hacı Zeynalabdin Tağıyev qızlar məktəbini yaratmaq üçün qarşıya çıxan problemləri necə həll etdi?

Qarşıya çıxan maneələr	Həlli üçün atılan addımlar
İcazənin alınması	
Müsəlmanları inandırmaq	
Ailələrin maddi imkansızlığı	
Müəllim çatışmazlığı	
Şagirdlərin toplanması	

Düşün və cavab ver

- 2a Tağıyevin qızlar məktəbinin məzunlarının və o dövrün adamlarının xatirələrini oxuyun.
- Hansı faktlar “Savadlı qadın – savadlı millət” mətnindəki məlumatları təsdiq edir?
 - Xatirələrdəki məlumatlardan çıxış edərək mətnə hansı yeni fikirləri əlavə etmək olar?

Glossari

Xatirə – müəllifin şahidi olduğu, yaxud iştirak etdiyi hadisələr haqqında yazısı. Qeyri-bədii mətnlərdə fikri əsaslandırmaq üçün xatirələrdən də istifadə olunur.

Mən bu məktəbə 1911-ci ildə qəbul olmuşam. Yaxşı yadımdadır ki, mən bu məktəbə təyin olunduğum vaxt məni Bakıya oxumağa göndərdiyinə görə anamı lənətləyirdilər. Həmin vaxtlar bu məktəb azərbaycanlı qadınlar üçün ilk və yeganə maarifçilik ocağı idi. Ona görə də hesab etmək olar ki, ilk azərbaycanlı ziyanlı qadınlar məhz bu məktəbin şagirdləri olmuşlar.

Məzun Səfərova

Mən Hacının vəsaiti hesabına oxuyurdum. Mənim kimi pulsuz oxuyan qızların sayı çox idi. Hətta böyük bacım da bu məktəbdə pulsuz təhsil alırdı. O vaxt yaşım az olsada, rəfiqələrimin öz ailə vəziyyətləri haqqında söhbətlərindən aydın olurdu ki, məktəbə ən kasib ailələrin uşaqları qəbul edilmişdi.

Məzun Gövhər Usubova

Şagirdlərin gündəlik yükü hərəsi 50 dəqiqəlik 5 dərs təşkil edirdi. Asudə vaxtin və dərs saatlarının nizamına ciddi riayət olunurdu: məktəbin həyatində oynayardıq, dərslərə hazırlaşardıq. Məktəbin bütün binası kimi, həyəti də çox səliqəli saxlanırdı. Ümumi təmizliklə yanaşı, şagirdlərin fərdi gigiyenəsinə da çox diqqət yetirilirdi.

Həkim Şəhrəbanu Şabanova

Məktəbimizin zəngin kitabxanası var idi. Burada xarici şair və yazıçıların əsərləri də toplanmışdı. Kitabxanamızda digər elmi vəsaitlər, heyvanların şəkilləri, müxtəlif coğrafi, zooloji, anatomik atlaslar, müqəvvə və quşlar var idi. Bunların hamısı Hacının səyləri nəticəsində toplanılmış və onun iştirakı ilə əldə olunmuşdu.

Hacı tez-tez məktəbə gələr və nəsihətlə bizə deyərdi: "Oxuyun, qızlarım, xalqa savadlı analar lazımdır".

Məzun T. Həsimova

Hacı ruhaniləri öz yanına dəvət etdi və qız məktəbini açmaq niyyətini bildirdi. Ruhanilər bunu kəskin narazılıqla qarşıladılar. Hətta Hacının evini yandırmağa cəhd edənlər də oldu. Bundan sonra Hacı Molla Mirzə Məhəmməd oğlunu öz yanına çağırıldı. Ona böyük miqdarda pul verib müsəlman ruhani başçılarının yanına göndərdi ki, onlar qadınların elm öyrənməsinə icazə verildiyini təsdiqləsinlər.


Hacı təkrarən ruhaniləri öz yanına dəvət etdi. Bütün molla və axundlara nüfuzlu din xadimlərinin yazılı razılığı olan zərfləri göstərdi.

Sonra Hacı camaatı Təzəpir məscidinə yığıdı və onların qarşısında çıxış etdi. O, açdırıldığı qız məktəbinə öz övladlarını göndərməyi xalqdan xahiş edirdi...

Xalq artisti Sidqi Ruhulla

Yazı

- 3a** "Qızların təhsil alması vacibdir" mövzusunda mühakimə xarakterli esse yazın. Aldığınız məlumatlardan və aşağıdakı aforizmlərdən istifadə edin.



Mirza Fətəli Axundov

Elmin faydası o zaman olur ki, bütün camaat qadınılı-kişili elm oxumuş olsun.



Mirza Ələkbər Sabir

Elmli ananın övladı kamil olar.



Həsən bəy Zərdabi

Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır.



Cəlil Məmmədquluzadə

Hər kəs öz millətini sevirsə, onun parlaq gələcəyini arzu edirsə, o qadınların təlim və tərbiyəsinə çalışmalıdır.

Cümlə üzvləri

- 4a Cümlədəki hər bir sözün sualını müəyyənləşdirin.

Harada? Nə zaman? Kim? Nə etdilər? Nə qədər?

Axşam şagirdlər zalda direktoru xeyli gözlədilər.

Cümlədəki əsas fikri ifadə edən iki sözü saxlamaqla qalanlarını ixtisar edin.

Yadda saxla Cümənin grammatik əsası

Cüməni yaranan söz və söz birləşmələri cümlə üzvləri adlanır. Hər bir cümlə üzvü ayrılıqda müəyyən bir suala cavab verir.

kim? haradan? necə? nəyi? nə etdik?

Biz kitabxanadan yeni kitabları götürdük.

Cümlədəki əsas fikri ifadə edən cümlə üzvləri baş üzvlər adlanır. Onlar cümlənin **grammatik əsasını** təşkil edir.

Ayxan dünən evə qayıtdı.

Bərdə qədim şəhərdir.

Mübtəda

Xəbər

Mübtəda cümlədə haqqında danışılan şəxsi, varlığı bildirir; **kim? nə?** bəzən də **hərə?** suallarına cavab verir.

Xəbər mübtədaya aid hərəkət və ya hökmü bildirir; **nə edir? kimdir? necədir? nədir? haradadır?** və s. suallara cavab verir.

- b) Sualları uyğun sözlərlə əvəz etməklə cümləni tamamlayın.

Həmin sözlərin mübtədaya və ya xəbərə aid olduğunu müəyyənləşdirin.

(**nə vaxt?**) (**hansi?**) usta (**harada?**) (**nə qədər?**) işlədi.

həyətdə

xeyli

gənc

dünən

- c) Sual verməklə cümlələrin grammatik əsasını müəyyən edin.

1. Oxumaq hamı üçün vacibdir.
2. Yazda havalar istiləşir.
3. Dayımgil Bakıya köçdü.
4. Zərifə məktəbdən qayıtdı.
5. O, avtobusdan düşdü.
6. Yaziçi tamaşaçıları salamladı.

Nümunə

Nümunə: **Bu gün hava istidir.**

Nə istidir? Hava (mübtəda)

Hava necədir? İstidir (xəbər)

- 5a Cümlələrdə altından xətt çəkilmiş sözlərə sual verin. Həmin sözlər hansı cümlə üzvlərini izah edib aydınlaşdırır?

Bu nəşriyyatda elmi-fantastik kitablar hazırlanır.

Biz dünən məktəbdə yazıçı ilə görüşdük.

Yadda saxla İkincidərəcəli cümle üzvləri

İkincidərəcəli üzvlər mübtəda və xəbərin ifadə etdiyi fikri genişləndirir: hadisənin zamanını, yerini, varlığın necə olduğunu və s. bildirir.

hansi? *necə?*
Balaca oğlan **tez-tez** qaçır.

nə vaxt? *haraya?*
Biz **sabah** **çimərliyə** gedəcəyik.

b Cümlələrdə ikincidərəcəli üzvləri müəyyənləşdirin.

1. Qonşumuz Toğrul yaxşı idmançıdır.
2. Sahildə sərin külək əsirdi.
3. Qəzətdəki məqalə maraqlıdır.
4. Yaxınlıqdakı meşədə vəhşi heyvanlar olur.

c Aşağıdakı cümlələrə suallara uyğun ikinci dərəcəli üzvlər əlavə edib genişləndirin.

1. Qonaqlar gəldi. (*hara? nə vaxt?*)
2. Gəmi dayandı. (*hansi? harada?*)
3. Dənizçilər qorxmurlar. (*hansi? nadən?*)
4. Gülnar çağırıldı. (*kimi? nə zaman?*)

ç Cümlələrdə söz birləşmələrini müəyyən edin. Həmin söz birləşmələri hansı suala cavab verir?

1. O, Rasimin nənəsinə tez-tez baş çekərdi.
2. Görüşdə qrupumuzun təqdimatı bəyənildi.

Yadda saxla Söz birləşmələri cümle üzvü kimi

Frazeoloji birləşmələr də daxil olmaqla bir çox söz birləşmələri cümle üzvü rolunda çıxış edə bilir. Bu zaman onlar bir suala cavab verir.

kim?
Arifin bacısı kitabxanaya getdi.

na?
Vətəni qorumaq borcumuzdur.

na edirlər?
Uşaqlar diqqətlə nağıla qulaq asırlar.

d Söz birləşməsi ilə ifadə olunan cümle üzvlərini müəyyən edin.

1. Ağacın budaqları əyilmişdi.
2. Elxan fotoaparatin düyməsini basdı.
3. Bulağın yanında söyüd ağacı bitmişdi.
4. Yarpaqların arasında üzüm salxımları görünürdü.
5. Nənə gecə-gündüz fikir çekirdi.

Cığır açan qadınlar

1a V^a sinfinin hazırladığı divar qəzeti ilə tanış olun və tapşırıqları yerinə yetirin.



Azərbaycan ziyahları ...



Firidun bəy Köçərli və
xanımı Badisəba Köçərli

Firidun bəy və Badisəba xanım

Badisəba xanım Azərbaycanın görkəmli maarifçi qadınlarından biridir. O, böyük ziyalı Firidun bəy Köçərlinin həyat yoldaşı olub. Badisəba xanım yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almاسında əvəzsiz xidmətlər göstərib.

Günlərin birində Badisəba xanım və Firidun bəy Ağstafadan Qazaxa qayıdırıldılar. Onlar addimbaşı ac-yalavac, kimsəsiz uşaqlarla rastlaşdırıldılar. Badisəba xanım nəvazişlə bir neçə uşağın saçını sıqallayıb, adını xəbər alır. Məlum olur ki, uşaqların çoxu valideyn himayəsindən məhrum, yurdsuz-yuvasız uşaqlardır. Badisəba xanım üzünü həyat yoldaşına tutub deyir:

— Ay Firidun, başqa ölkələrdə kimsəsiz uşaqlara sığınacaq yerləri açırlar. Gəl biz də bir xeyirxah iş görək, məktəb açaq. Uşaqları yığmaq mənim boynuma, bina tapmaq isə sənin.

Razılaşırlar. Firidun bəy məktəb üçün çətinliklə də olsa, Qazaxda ikiotaqlı mənzil alır. Badisəba xanım mənzil üçün atasığıldən bir-iki xalı-xalça, qab-qacaq gətirdirir. Qısa müddətdə uşaqlara pal-paltar, yorğan-döşək tədarükü görür. Beləliklə, 1918-ci ildə Azərbaycanda ilk uşaq evi yaranır. Badisəba xanım uşaqlara doğma övladı kimi qayı göstərir, onların təhsili ilə şəxsən özü məşğul olurdu. Uşaqlar isə bu mehriban qadına “ana” deyə müraciət edirdilər.

Cığır açan qadınlar



Leyla Məmmədbəyova
(1909 – 1989)

Şərqiñ ilk qadın təyyarəçisi



Ağabacı Rzayeva
(1912 – 1975)

Şərqiñ peşəkar musiqi təhsili
almış ilk qadın-bəstəkar



Şövkət Məmmədova
(1897 – 1981)

Azərbaycanın ilk
peşəkar qadın müğənnisi



Qəmər Almaszadə
(1915 – 2006)

Şərqiñ ilk qadın
baletmeysteri

Qəzetiñ yaradıcı heyəti:

Redaktor: Samir Cəfərov

Dizayner: Lalə Kazımlı

Müxbirlər: Ayxan Əliyev, Nigar Qurbanova

Söz boğçası

- ziyanlı • cığır açmaq • poeziya • qəlbə • çevriliş


Poeziya dəqiqləri

Analar Günəşdən, Aydan qəlbidir,
Silərlər cahandan kədəri, yaşı.
Dünyanın paytaxtı ana qəlbidir,
Dünyanın ilk himni ana laylası.
Anasız olmasın ömrü heç kəsin,
Günəştək nur səpir eşqi cahana.
Everest zirvəsi qoy inciməsin,
Dünyada ən uca zirvədir ana!

Zeynal Vəfa

Mütaliə guşəsi

Kitabda Azərbaycan mədəniyyət tarixində iz qoymuş qadınlardan söhbət açılır. Həmin qadınlar öz arzularının ardınca getdilər. Mühafizəkarların təzyiqləri onları qorxutmadı. Ən çətin anlarda da ruhdan düşmənilər. Yollarına çıxan bütün maneələri aşdılardı. Beləliklə, xalqın mədəniyyət tarixində də çevriliş etməyi bacardılar.

**TARİXİN BU GÜNÜ**

May ayının ikinci bazar günündə dünyanın bir sıra ölkələrində Beynəlxalq Analar Günü qeyd olunur.

Nə anladın?

b Qəzetlə bağlı sualları cavablandırın.

1. Qəzətin bu nömrəsi hansı mövzuya həsr olunmuşdur?
2. Qəzətdə hansı rubrikalar var?
3. "Cığır açan qadınlar" ifadəsini izah edin. Sizcə, rubrika nə üçün belə adlandırılabilir?

c Real şəxsiyyətlərin həyatını əks etdirən kitabları oxumağın hansı faydaları var?

ç "Poeziya dəqiqləri" rubrikasında verilmiş şeirdə bənzətmələri seçin. Oxuduğunuz mətnlərdən və həyatdan nümunələr gətirməklə şeirin ikinci misrasını əsaslandırın.

Araşdırma

2a "Cığır açan qadınlar" rubrikasında adı çəkilən qadınlar, sizcə, həmin sahədə birinci olmaq üçün hansı çətinlikləri yaşayıblar? Bu barədə araştırma aparıb təqdimat hazırlayın.

1. Yaşadığı dövr və həyatı
2. Təhsilində qarşısına çıxan maneələr
3. Tarixə düşən xidmətləri

Sadə və mürəkkəb cümlələr

3 a Hansı cümlənin iki qrammatik əsası var?

- Mərdan pəncərəni bağladı, çünki güclü külək başlamışdı.
- Güclü küləyə görə Mərdan pəncərəni bağladı.

Yadda saxla

Mürəkkəb cümlələr sadə cümlələrin birləşməsindən yaranır. Belə cümlələrin ən azı iki qrammatik əsası var. Məsələn,

mübtəda xəbər mübtəda xəbər
Quşlar oxuyur, çiçəklərin ətri ətrafa yayılırdı.

Bəzi cümlələrdə bir mübtəda ilə bağlı iki və daha çox xəbər olur. Belə cümlələr sadə cümlələrdir.

mübtəda xəbər xəbər
Quşlar oxuyur, budaqdan budağa qonurdular.

b Mürəkkəb cümlələri müəyyən edin. Seçiminizi əsaslandırın.

- Leyla dərslərini oxudu, tapşırıqlarını yazdı.
- Məşqçi hiss etdi ki, balaca uşaqlar çox yorulub.
- Sinfimizin şagirdləri həyətdə futbol oynayırlar.
- Bayaq göy guruldadı, güclü yağış yağdı.
- Biz meşədə çox qalmadıq, rütubətli və soyuq havada üşüyürdük.

c Sadə cümlələri məzmununa görə uyğunlaşdırıb mürəkkəb cümlələr düzəldin. Hər bir mürəkkəb cümlənin qrammatik əsasının altından xətt çəkin.

- | | | | |
|----------|---------------------------------|----------|-------------------------------|
| 1 | Nəhayət, sentyabr gəldi. | a | Sulu qar yağmağa başladı. |
| 2 | Anam pəncərəni taybatay açdı. | b | Yay tətili başa çatdı. |
| 3 | Dünən mağaza bağlandı. | c | Ev sahibi qapıya tərəf getdi. |
| 4 | Bakıda hava birdən-birə soyudu. | ç | Təmir işləri başladı. |
| 5 | Zəng səsi eşidildi. | d | Otağın havası xeyli dəyişdi. |

Nümunə

müb. xəb. müb. xəb.
Nəhayət, sentyabr ayı gəldi, yay tətili başa çatdı.

ç Cümlələri elə davam etdirin ki, mürəkkəb cümlə yaransın.

- Fərid tədbirdə pianino çalırdı,
- Biz məktubu dünən göndərmişik,
- Babam yay tətilində məni dənizə apardı,
- Bağban ağacların dibini bellədi,
- Muzeyin işçiləri bizi hörmətlə qarşıladılar,

- 4a** Mürəkkəb cümlənin komponentlərini müəyyən edin. Sizcə, nə üçün komponentlər arasında məhz həmin bağlayıcılarından istifadə olunub?

1. Ömər getmək istəyir, amma anası onu buraxmır.
2. Ömər getmək istəyir, çünki bir azdan futbol başlayacaq.

Glossari

Komponent – bir şeyin tərkib hissəsi. Mürəkkəb cümləni təşkil edən sadə cümlələr onun komponentləridir.

Yadda saxla Mürəkkəb cümlədə bağlayıcı və vergül

Mürəkkəb cümlənin komponentləri arasında bir çox hallarda bağlayıcılar iştirak edir. Həmin bağlayıcılar komponentlərin ifadə etdiyi fikirlər arasındaki əlaqəni müəyyənləşdirməyə kömək edir.

*Avtobus dayandı, çünki yanacağı qurtarmışdı.
(1-ci komponent nəticə, 2-ci komponent səbəb bildirir.)*

*Avtobus dayandı, amma heç kim yerindən tərpənmədi.
(Komponentlərdəki fikirlər qarşılaşdırılır.)*

Mürəkkəb cümlənin komponentləri arasında **vergül işarəsi** qoyulur. Lakin **və** bağlayıcısı işləndikdə vergüldən istifadə olunmur. Məsələn,

Ana layla dedi, körpə yuxuya getdi.

Ana layla dedi, lakin körpə yatmaq istəmirdi.

Ana layla dedi və körpə yuxuya getdi.

- b** Mürəkkəb cümlələrə uyğun bağlayıcıları əlavə edin.

Həmin bağlayıcıların funksiyasını müəyyən edin.

çünki, amma, və, ona görə də

- a. Bina hazırlıdır, ... sakinlər yeni mənzillərə köçməyib.
- b. Günay sürüsüb yixıldı, ... yol buz bağlamışdı.
- c. Vasil çox kitab oxumuşdu, geniş dünyagörüşü var idi.
- ç. Oyunçulara təlimat verildi ... oyun başladı.

1. 1-ci komponentin səbəb, 2-cinin nəticə olduğunu bildirir.
2. Fikirlərin qarşılaşdırıldığını bildirir.
3. Hadisələrin bir-birinin ardınca baş verdiyini bildirir.
4. 1-ci komponentin nəticə, 2-cinin səbəb olduğunu bildirir.

A	B	C	Ç
A	B	C	Ç
A	B	C	Ç
A	B	C	Ç

- c** Mürəkkəb cümlələrin komponentləri arasında vergül qoymaqla cümlələri köçürün.

1. Qardaşım qarmon çalır atam gur səslə oxuyurdu.
2. Çayda xeyli balıq var idi amma biz əliboş qayıtdıq.
3. Dənizçilər ehtiyat edirdilər çünki fırtına gözlənilirdi.
4. Nar hələ yetişməyib ona görə də mən pay gətirə bilmədim.

Ümumiləşdirici təkrar

1-3-cü suallar aşağıdakı mətnlə bağlıdır.

Həmidə xanım Cavanşir

Həmidə xanım Cavanşir Azərbaycanın ilk maarifçi qadınlarından biridir. O, 1873-cü ildə Şuşada doğulub. Onun atası Əhməd bəy Qarabağ xanı Pənahəli xanın nəticəsi idi. Görkəmlı ziyalı, tarixçi olan Əhməd bəy qızının təhsili ilə özü məşğul olmuşdur. O vaxt qızların təhsil alması üçün məktəblər yox idi. Həmidə xanım yazırıdı: "Atam qardaşımı Tiflis gimnaziyasına qoymuşdu. Mənə isə evdə ana dili və rus dilini özü tədris edirdi".



Həmidə xanım Cavanşir Azərbaycanda qadınların ilk xeyriyyə cəmiyyətini yaratmışdı. O, Şuşada toxuculuq emalatxanası açmışdı. Bu, Azərbaycanda qadınların çalıştığı ilk sənaye müəssisəsi idi.

O dövrdə ölkədə çiçək xəstəliyi yayılmışdı. Həkim çatışmazlığı vardı. Həmidə xanım Tiflisə gedib peyvənd etməyi öyrəndi. O, xatirələrində yazırıdı: "Xeyli miqdarda peyvənd alıb kəndə qayıtdım. Kəndlilər o qədər uşaqları gətirirdilər ki, artıq mənə köməkçi lazımdı. Öz yaxınlarına da peyvənd eləməyi öyrədirdim ki, birdən kənddə olmasam, camaat peşman qayıtmamasın".

Həmidə xanımın vəsaiti hesabına onlarla imkansız şəxs təhsil almışdı. O yazırıdı: "Kəhrizlidə – öz kəndimizdə qızlarla oğlanların bir yerdə oxuduğu məktəb açmaq atamın vəsiyyəti idi. Kənd camaatının mənə böyük etimadı vardı, ona görə də qızlarının məktəbə gəlməsinə icazə verirdilər".

Həmidə xanım 1955-ci ildə vəfat etmişdir.

1 Həmidə xanımla bağlı hansı fikir yanlışdır?

1. Kəhrizli kəndində doğulub.
2. Xan nəslindən idi.
3. Rus dilini atasından öyrənmişdir.
4. Ailənin tək övladı olub.

2 Cümələləri tamamlayın.

1. Həmidə xanımın təlim-tərbiyəsi ilə atası evdə məşğul olurdu, çünkü
2. Kəndlilər Həmidə xanımın açdığı məktəbə qızlarını göndərirdilər, çünkü
3. Həmidə xanım peyvənd etməyi başqalarına da öyrədirdi, çünkü

3 Mətndən arqumentlər gətirməklə verilmiş fikirləri əsaslandırın.

1. Qadınları işlə təmin etmişdi.
2. Öz vəsaiti hesabına kənd uşaqlarına təhsil vermişdi.
3. Kənd əhalisinin sağlamlığı üçün çalışmışdı.
4. Həmidə xanımın Qarabağda böyük nüfuzu olmuşdur.

4 Hansı cümlədə söz birləşməsi işlənmişdir?

- a. Həkim Gəncədə yaşayır.
- b. Uşaqlar hovuzda çımirlər.
- c. Mağazanın vitrini çox cəlbedici idi.
- d. Ayxan kitab oxuyur.

5 Hansı cümlədə mübtəda söz birləşməsi ilə ifadə olunub?

- a. Nailənin atası təcrübəli həkimdir.
- b. Hamı həyatə toplaşdı.
- c. Bu kənddə bulaqlar çoxdur.
- d. Qaranquşlar sürətlə uçurdular.

6 Hansı cümlənin xəbəri frazeoloji ifadədir?

- a. Muzeyin qarşısında avtobuslar dayanmışdı.
- b. Masanın üstündəki yeni kitablar mənim bacımındır.
- c. Tərlan məktəbə getməyə hazırlaşırı.
- d. Şəhərdə hündürmərtəbəli binalar göz oxşayırdı.

7 Hansı cümlədə yalnız baş üzvlər iştirak edir?

- a. Dənizin havası xəstənin əhvalını yaxşılaşdırı.
- b. Bu evdə səliqə-sahman yaradılmalıdır.
- c. Tələbələr Azadlıq meydanına toplaşdırı.
- d. Rənanın anası məktəb direktorudur.

8 İkincidərəcəli üzvləri ixtisar etməklə cümlələri köçürün.

- a. Bu qəribə hadisə bizi çox sevindirdi.
- b. Qonşunun həyatından həzin musiqi eşidilirdi.
- c. Onlar tamaşanı maraqla izləyirdilər.
- ç. Gülnar soyuducudan iki alma götürdü.

9 Mürəkkəb cümlələri müəyyən edin.

1. İndi gün çıxb, amma hava hələ də soyuqdur.
2. Qarışqalar bugda dənələrini yuvalarına daşıyırıldılar.
3. İclasa mən də getdim, ancaq çıxış etmədim.
4. İşdə işıqlar söndü, biz evə qayıtdıq.
5. Müəllim, şagirdlər yazılışını sevinclə qarşılıdlılar.

10 Mürəkkəb cümlələri tamamlayın.

1. Qalın geyinirəm, ona görə ki, ...
2. ... ona görə də anasını köməyə çağırıldı.
3. Ənvər dərsə gecikdi, çünkü ...
4. ... lakin mən cavab vermədim.

İZAHLI SÖZLÜK

İxtisarlar: *is.* – isim; *sif.* – sıfat; *z.* – zərf, *f.* – feil, *fr.* – frazeoloji birləşmə

adaş *is.* – adları eyni olan adamlar. □ *Vüqarla adaş olduğumuza görə sinifda bizi soyadımızla çağırırdılar.*

aerodrom *is.* – təyyarə və helikopterlərin havaya qalxması, enməsi və durması üçün meydança. □ *Nəhayət, aerodrom və uçuş zolaqları göründü.*

akvalanq *is.* – su altında nəfəsalma qurğusu. □ *Sualtı tədqiqatlar üçün müasir akvalanqlar alındı.*

arx *is.* – mənbəyini bulaqdan, kanal və ya çaydan götürən kiçik su axını. □ *Arxin üstündən tullanıb tarlaya təraf getdim.*

auditoriya *is.* – 1. dərs otağı; 2. hər hansı çıxışın, təqdimatın ünvanlandığı dinləyicilər. □ *Auditoriyada razılıq səsləri eşidildi.*

bədəvi *is.* – səhrada yaşayan köçəri ərəb. □ *Bədəvilər, əsasən, dəvəciliklə məşgül olurlar.*

bəylərbəyi *is.* – keçmişdə türk dövlətlərində inzibati ərazi vahidini idarə edən şəxs.

brend *is.* – hər hansı şirkətin məhsullarını digərlərindən fərqləndirmək üçün istifadə olunan işarə, simvol, loqotip. □ *Bu brend artıq bütün dünyada tanınır.*

cığır açmaq *fr.* – yenilik etmək, yeni istiqamətin əsasını qoymaq.

çevriliş *is.* – bir şeyin inkişafında kəskin dönüş, köklü dəyişiklik. □ *Bu ixtira elmdə çevriliş etdi.*

çəng *is.* – əl, pəncə. □ *Qartal şığıybı dovşanı çənginə aldı.*

çip *is.* – elektron hesablama sistemləri yaratmaq üçün istifadə olunan mikrosxem. □ *Çipi bir cihazdan çıxarıb digərində istifadə etmək mümkünür.*

çömcəquruq *is.* – suda-quruda yaşayan bəzi heyvanların quyuqlu sürfəsi. □ *Qurbanın kürüsü bir müdətədən sonra böyüyüb çömcəquruğa çevirilir.*

dəf etmək *f.* – maneəni aradan qaldırmaq. □ *Əsgərlərimiz düşmən hücumunu dəf etdilər.*

dəm vurmaq *fr.* – ağızdolusu danışmaq, bəhs etmək.

düym *is.* – ingilis ölçü sistemində uzunluq vahidi. □ *Bir düym 2,54 sm-ə bərabərdir.*

ehtimal *is.* – hər hansı hadisənin baş verə bilməsi. □ *Ən kiçik ehtimal belə, insanda ümidi yaradır.*

əcdad *is.* – ata-babalar, ulu babalar. □ *Əcdadlarımız bu abidələri bizə miras qoymuşlar.*

ərizə *is.* – istək, xahiş ifadə edən məktub, yazılı müräciət. □ *Müdirin adına ərizə yaz.*

frank *is.* – Fransada pul vahidi. □ *Bu şəkli Parisdə 500 franka almışam.*

funt *is.* – İngiltərədə təqribən 450 qrama bərabər qədim kütlə vahidi. □ *Baliğin çəkisi 100 fut olardı.*

hədəf *is.* – məqsəd, məram.

hüquşunas *is.* – dövlət qanunlarını yaxşı bilən və bu sahədə fəaliyyət göstərən mütəxəssis. □ *Şirkətə hüquşunas dəvət edildi.*

xadim *is.* – hər hansı sahədə böyük xidmətləri olan şəxs. □ *Tədbirdə incəsənət xadimləri də iştirak etdilər.*

xaqan *is.* – qədim türk hökmərlərinə verilən ad, titul. □ *Qədim türklərdə qanun xaqandan uca sayılırdı.*

xof *is.* – qorxu, vahimə. □ *Ürəyimdəki xof evdən çıxmaga imkan vermirdi.*

icarə *is.* – hər hansı əmlakın müvəqqəti istifadəyə verilməsi, ya alınması. □ *Mağazanın icarə haqqı yüksək idi.*

ideal *is.* – bir şeyin ən mükəmməl nümunəsi. □ *Musiqidə onun idealı Rəşid Behbudov idi.*

israrlı *sif.* – dediyindən dönməyən, təkid edən. □ *O öz fikrində israrlı idi.*

kadr *is.* – hər hansı təşkilatın ixtisaslı əməkdaşı.

karyera *is.* – müəyyən fəaliyyət sahəsində irəliləmə.

□ *O, karyerası ərzində xeyli uğurlara imza atdı.*

kitabə *is.* – daş üzərində oyulmuş yazı. □ *Qədim türk abidələri arasında kitabələr də çoxdur.*

konfrans *is.* – müəyyən məsələləri müzakirə etmək üçün keçirilən yiğincaq, toplantı. □ *Konfransa müxtəlif ölkələrdən nümayəndlər gəlmisdilər.*

konstruktur *is.* – müəyyən mexanizmin layihəsini hazırlayan mütəxəssis. □ *O, aviasiya şirkətində təyyarə konstruktoru işləyir.*

körfəz *is.* – böyük su hövzəsinin (okean, dəniz) quruya daxil olmuş kiçik hissəsi. □ *Meksika körfəzi ən iri körfəzlərdən biridir.*

qəlbi *sif.* – yüksək, hündür, uca.

qürub *is.* – günbatan vaxt. □ *Kəndə çatanda günəş qüruba enirdi.*

labirint *is.* – yol və keçidləri dolaşlıq olan yer. □ *Bu labirintdən çıxməq çox çətin olacaq.*

loqo *is.* – hər hansı şirkətin adını əks etdirən qrafik görüntüsü. □ *Bu təşkilatın loqosu çox yaddaşalandır.*

maarif *is.* – əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün həyata keçirilən tədbirlər sistemi. □ *Maarifə ayrılan xərclər ildən-ilə artırdı.*

menecer *is.* – şirkətdə hər hansı fəaliyyəti idarə edən şəxs. □ *Şirkətə satış üzrə yeni menecer gəlib.*

məxluq *is.* – canlı varlıq; insan, heyvan. □ *Uşaqlar səh-rada çox qəribə məxluqla rastlaşdırılar.*

mərcan *is.* – dənizin dibində qayalara yapışaraq yaşayış dəniz heyvanı. □ *Mərcanlar Yer kürəsinin ən qədim heyvanlarıdır.*

məsxərəyə qoymaç *fr.* – gülüş hədəfinə çevirmək, dolamaq, ələ salmaq.

məzun *is.* – hər hansı məktəbi bitirmiş tələbə, şagird. □ *Bu gün məktəbimizin məzunları ilə görüş olacaq.*

minik *is.* – nəqliyyat vasitəsi. □ *Atam minik tapmaq üçün yola çıxdı.*

model *is.* – 1. istehsal üçün nəzərdə tutulmuş məhsulun nümunəsi. □ *Avtomobil modeli.* 2. moda göstərən adam. □ *Bu qız son illərin ən məşhur modelidir.*

müdhiş *sif.* – dəhşətli, vahiməli, qorxunc. □ *O müdhiş gecəni hər gün xatırlayıram.*

müqavilə *is.* – öhdəliklərin əks olunduğu razılışma. □ *Bu müqavilə bizim üçün əlverişli şərtlərlə bağlanıb.*

mülkiyyət *is.* – bir adama məxsus olan əmlak, torpaq. □ *Mülkiyyət toxunulmazlığı əsas hüquqlardan biridir.*

müşkül *sif.* – çətin başa gələn, ağır. □ *Çox müşkül məsələ ilə qarşılaşıdqı.*

nadan *sif.* – avam, cahil, biliksiz, geridə qalmış. □ *Bir dəstə nadan adam planlarımıza mane olurdu.*

nizamnamə *is.* – müəssisənin fəaliyyətini nizamlayan qaydalar toplusu. □ *Şirkətin nizamnaməsinə görə menecer təsisçi tərəfindən təyin oluna bilər.*

nüsxə *is.* – kitabın, yazılı vərəqin surətlərindən biri. □ *Müqavilənin bizdə qalan nüsxəsi itmişdi.*

pioner *is.* – hər hansı işin başlanğıcını qoymuş şəxs. □ *Ada Lavleysi programlaşdırmanın pioneri saymaq olar.*

poeziya *is.* – şeir əsərlərinin məcmusu. □ *Azərbaycan poeziyası çox zəngindir.*

potensial *is.* – hələ reallaşmamış, istifadə olunmamış güc, qüvvə, ağıl. □ *Onun potensiali hələ tam açılmayıb.*

prinsip *is.* – hər hansı fəaliyyətdə tətbiq olunan hüquqi, yaxud mənəvi norma.

reabilitasiya *is.* – sağlamlığın və əmək fəaliyyətinin bərpasına yönəldilmiş tədbirlər. □ *Qazılər reabilitasiya xidməti ilə təmin olunmuşdular.*

reklam *is.* – şirkət və ya şəxsi məşhurlaşdırmaq üçün hə-

yata keçirilən tədbirlər. □ *Bu məhsulun reklam kampaniyası 3 ay sürəcək.*

revolver *is.* – tapançanın bir növü. □ *Revolver 1828-ci ildə Amerikada Sem Kolt tərəfindən düzəldilib.*

rif *is.* – dənizin dayaz sahələrində sualtı və ya üzə çıxmış təpələr. □ *Riflər gəmiçiliyə maneçilik törədir.*

rışxənd *is.* – lağın qoyma, istehza, kinayə.

seminariya *is.* – ibtidai məktəb müəllimləri hazırlayan xüsusi orta təhsil müəssisəsi. □ *O, seminariyanı bitirib dərs demək üçün doğma kəndinə qayıtdı.*

seyf *is.* – sənəd pul və s. saxlamaq üçün metal şkaf. □ *Şirkətin sənədləri yanmayan seyfdə saxlanılırdı.*

şigorta *is.* – bədbəxt hadisə nəticəsində zərər görmüş şəxsə ödənilən vəsait. □ *Əmlakımız şigorta olundu.*

simpatiya *is.* – bir insana qarşı rəğbət, meyil, cazibə. □ *Onun hərəkətləri simpatiya doğururdu.*

status *is.* – hüquqla müəyyən edilmiş hal. □ *O, diplomat statusunda ölkəyə gəlib.*

şəhadətnamə *is.* – bir şeyi təsdiq edən sənəd. □ *Doğum haqqında şəhadətnamə.*

təbliğat *is.* – bir ideyə insanlar arasında yayma, təbliğ etmə.

təqdirdə – ... halda, əgər ... (müəyyən sözlərə qoşularaq şərt bildirir)

tənəkə *is.* – nazik dəmir təbəqəsi.

təşəbbüs *is.* – bir işə başlama. □ *Biz dostumun təşəbbüsünə qoşulduq.*

təzim etmək *f.* – baş əymək.

tuluq *is.* – içində maye saxlamaq üçün istifadə edilən qoyun və ya keçi dərisi. □ *Keçmişdə nefti tuluqlarla daşıyırmışlar.*

türbə *is.* – qəbir üzərində tikilən abidə; məqbərə, məzoley. □ *Məminə xatun türbəsi məşhur memarlıq abidasıdır.*

verst *is.* – 1,06 kilometrə bərabər qədim rus uzunluq ölçüsü.

yüyən *is.* – atın başına keçirilən ip, qayış. □ *Koroğlu Qıratın yüyənini çəkdi.*

zənən *is.* – qadın, arvad.

zəruri *sif.* – ən vacib, çox lazımlı.

ziyalı *is.* – yüksək mənəvi dəyərlərə malik mədəni, sadadlı adam. □ *Kəndimizin tanınmış ziyalıları ilə görüş keçirilirdi.*

zona *is.* – müəyyən ərazi, sahə. □ *Yolun o tərəfinə keçməyin, ora minalanmış zonadır.*

YAY TƏTİLİNİ SƏMƏRƏLİ KEÇİRƏK

MÜTALİƏ

Yay tətili əyləncə, səyahət, macəralar dövürdür. Ancaq macəra həyəcanını yaşamağın başqa bir yolu da var: MÜTALİƏ.

Mütalıə etməklə siz zövqlə vaxt keçirmiş olursunuz. Eyni zamanda:

- dünyagörüşünüz genişlənir;
- söz ehtiyatınız zənginləşir;
- dəyərlər haqqında fikirləriniz formalaşır;
- oxuyub-anlama bacarığınız inkişaf edir;
- təhlil və mühakimə bacarığınız təkmilləşir.

Sizə macəra ədəbiyyatının ən gözəl nümunələrinin siyahısını təqdim edirik. Bu əsərlər elmi fantastika, detektiv və ya macəra janrında yazılıb. Onlardan bir çoxunun qəhrəmanları siz yaşda olan uşaqlardır. Bu kitabları kitabxanalardan, eləcə də kitab mağazalarından əldə edə bilərsiniz.

Çalışın, oxuduğunuz hər bir kitab haqqında yaxınlarınızla söhbət edəsiniz. Əsərin qısa məzmununu danışın, yeni öyrəndiyiniz maraqlı məlumatları bölüşün, obrazların davranışları və xarakteri haqqında fikir yürüdün.

Əminik ki, bu kitablarla yay tətiliniz daha maraqlı və səmərəli keçəcək.

MACƏRA ƏDƏBİYYATI

1. *Mark Tven.* Şahzadə və dilənci
2. *Mark Tven.* Tom Soyerin macəraları
3. *Frensis Eliza Börnet.* Balaca Sara
4. *Maqsud İbrahimbəyov.* Bütün yaxşılıqlara ölüm
5. *Robert Stevenson.* Dəfinələr adası
6. *Astrid Lindqren.* Uzuncorab Peppi
7. *Jül Vern.* Kapitan Qrantın uşaqları
8. *Jül Vern.* 20000 lyö su altı ilə
9. *Enid Blayton.* Dəfinələr adasının sırrı
10. *Sevinc Nuruqızı.* Melisa
11. *Reyhan Yusifqızı.* Aysu
12. *Aleksandr Belyayev.* Amfibiya adam
13. *Herbert Uels.* Görünməz adam
14. *Çarlz Dikkens.* Oliver Twistin macəraları
15. *Eleanor Porter.* Sadəcə, David
16. *Edit Nesbit.* Amuletin tarixçəsi
17. *Daniel Defo.* Robinzon Kruzo
18. *Konan Doyl.* Baskervillein iti
19. *Vilhelm Hauf.* Karvan
20. *Conatan Swift.* Qulliverin səyahətləri



YAZI

Yəqin ki, növbəti tədris ili başlayanda yay boyu gördüklerinizi, oxuduqlarınızı sınıf yoldaşlarınızla bölüşmək istəyəcəksiniz. Bəlkə də, müəlliminiz “Yay tətilini necə keçirdim” mövzusunda təqdimat hazırlamağı tapşıracaq. Yaddaşınıza çox güvənməyin, yay təəssüratlarınızı yazıya alın. Bunun üçün bir neçə dəftər ayırin və onları adlandırın: “Yay gündəliyi”, “Yol qeydləri”, “Oxuduğum kitablar” və s.

Yay gündəliyi

Hər bir adam öz həyatında qəribə hadisələrlə üzləşir, maraqlı insanlarla qarşılaşır. Bu zaman özü üçün nə isə kəşf edir, müxtəlif hsslər keçirir: heyvət edir, kövrəlir, həyəcanlanır... Bu duyu və düşüncələri gündəlikdə qeyd etməyin böyük faydası var. Belə olduqda hisslərimizin səbəbini daha yaxşı başa düşür, gördükərimizi daha dərindən dərk edirik.

Yol qeydləri

Yay tətili zamanı, adətən, yaxın və ya uzaq yerlərə səyahət edirik. Kimi başqa şəhər və ya kənddə yaşayan qohumlarına baş çəkir, kimi də istirahət üçün xarici ölkələrə üz tutur. Avtomobil, qatar, gəmi və ya təyyarə ilə səyahətlərdən hər birinin öz həyəcanı var. Səyahətə çıxanda “Yol qeydləri” dəftərinizi götürməyi unutmayın.

- Yolboyu gördüğünüz mənzərələri təsvir edin.
- Keçdiyiniz məntəqələri qeyd edin.
- Səyahət zamanı qarşılaştığınız maraqlı insanları, qəribə hadisələri, memarlıq abidələrini təsvir edin.

Oxuduğum kitablar

Kitabı oxumaq azdır, onun haqqında düşünmək, “Bu kitab mənə nə verdi?” – deyə düşünmək gərəkdir. Odur ki hər bir kitabı oxuduqdan sonra:

- hekayə xəritəsi tərtib edin;
- kitab haqqında kiçik rəy yazın.

Aylar, illər keçəcək, bu yazdıqlarınız sizin üçün şirin xatirələrə çevriləcək.



BURAXILIŞ MƏLUMATI

*Ümumi təhsil müəssisələrinin 5-ci sinifləri üçün
Azərbaycan dili (tədris dili) fənni üzrə
dərslik (II hissə)*

Tərtibçi heyət:

Müəlliflər

Rafiq İsmayılov
Şəhla Zahidova
Ülkər Nurullayeva
Aysel Xanalyeva
Reyhan Həbibli

Redaktor

Nəriman Abdulov
Cəbrail Həsimov
Rəşad Nəbiyev
Səbinə Vəzirova
Elçin Cabarov
Fəridə Səmədova

Rəyçi

Texniki redaktor

Dizayner

Rəssam

Korrektor

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Fiziki çap vərəqi 14. Səhifə sayı 112.
Kağız formatı 57×90 1/16. Kəsimdən sonra ölçüsü: 22,0×27,5.
Şriftin adı və ölçüsü: Calibri, 14 pt. Ofset kağızı. Ofset çapı.
Sifariş _____. Tirajı 2250. Bakı – 2023.

Çap məhsulunu hazırlayan:
Azərbaycan Respublikasının Təhsil İnstitutu (Bakı ş., A.Cəlilov küç., 86).

Çap məhsulunu istehsal edən:
"CN Poliqraf" MMC (Bakı ş. Şərifzadə küç., 29/31).

Pulsuz



Əziz məktəbli!

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!



Layihə